

AZƏRBAYCAN DİLİ

6

Morfologiya
Nitq hissələri
İsim sıfat sayı
Əvəzlik



Rafiq İsmayılov
Fazıl Ellazov

AZƏRBAYCAN DİLİ

Ümumtəhsil məktəblərinin
6-cı sinfi üçün dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
23.03.2008-ci il tarixli, 357 №-li əmri ilə
təsdiq edilmişdir.



Rafiq İsmayılov

Fazıl Ellazov

Azərbaycan dili (6-cı sinif üçün dərslik)

Bakı, "Altun Kitab", 2011, 160 səh.

Elmi məsləhətçi

f.e.n. İsmayıllı Əhmədzadə

Redaktorlar

prof. Validə Məmmədova

Elçin Manafov

Bakı şəhər 49 №-li "İntellekt" məktəb-liseyinin müəllimi

Dərsliyi metodiki cəhətdən işləyən

f.e.n. Xanım Qasımovə

Bakı şəhər 220 №-li orta məktəbinin müəllimi

Rəyçilər

Rafiq Süleymanlı

Bakı şəhər 95 №-li orta məktəbinin müəllimi

Sahibə Məmmədova

Bakı şəhər H.Əliyev adına MTK-nin müəllimi

Könül Əsədova

Bakı şəhər 27 №-li orta məktəbinin müəllimi

Gülnarə Abbasova

Bakı şəhər 62 №-li orta məktəbinin müəllimi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

KİTABIN İÇİNDƏKİLƏR

Giriş

İlk dərs	5
1. Beşinci sinifdə keçilmişlərin təkrarı	7-10
2. Qrammatika	11-15
* Dilçilik və ya linquistika * Morfologiya və sintaksis	
* Nitq hissələri və cümlə üzvləri	
3. Nitq hissələri	16-17
* Əsas və köməkçi nitq hissələri * Kök və şəkilçi	
* Əşya və hərəkət	

I BÖLMƏ. İsim

4. İsim haqqında ümumi məlumat	22-25
* Konkret və mücərrəd varlıqlar * Kim? Nə? Hara?	
5. İsmiin quruluşca növləri	26-32
* Sadə və düzəltmə isimlər * İsim düzəldən şəkilçilər	
* Mürəkkəb isimlər	
6. Ümumi və xüsusi isimlər	33-40
* Eynicinsli və tək olan varlıqlar * Ümumi isim - xüsusi isim transformasiyası	
7. Tək və cəm isimlər	41-44
* -lar ² - ismin cəm şəkilçisi * Toplu isimlər * -lar ² şəkilçisinin tələffüzü	
8. İsmiin mənsubiyyətə görə dəyişməsi	45-48
* Mənsubiyyət şəkilçiləri * Mənsubiyyət şəkilçilərinin işlənməsi * Orfoqrafik qaydalar * İsmiin şəxs (xəbərlik) şəkilçiləri	
9. İsmiin hallanması	49-55
* İsmiin halları * Adlıq hal * Yiyəlik hal * Yönlük hal	
* Təsirlik hal * İsmiin yerlik və çıxışlıq halları	
10. İsmiin mənsubiyyət və hal şəkilçiləri	56-61
* Mənsubiyyət şəkilçili ismin müəyyən edilməsi * Hal şəkilçisi olmayan isimlərin fərqləndirilməsi * Orfoqrafik və orfoepik qaydalar	
11. İsmiin cümlədə rolü və morfoloji təhlil qaydası . . .	62-69

II BÖLMƏ. Sifət

- 12.** Sifət haqqında ümumi məlumat 70-75
* *Sifətin əşya ilə bağlılığı * Sifətin məna növləri. Əlamət və keyfiyyət * İsim, yoxsa sifət?*
- 13.** Sifətin quruluşca növləri 76-87
* *Sadə və düzəltmə sifətlər * İsimdən sifət düzəldən şəkilçilər * Feldən sifət düzəldən şəkilçilər * Mürəkkəb sifətlər*
- 14.** Sifətin müqayisə dərəcələri 88-94
* *Əlamət və keyfiyyətin dərəcələri * Sifətin adı dərəcəsi * Sifətin azaltma dərəcəsi * Sifətin çoxaltma dərəcəsi*
- 15.** Sifətin cümlədə rolu və morfoloji təhlil qaydası .. 95-100

III BÖLMƏ. Say

- 16.** Say haqqında ümumi məlumat 101-104
- 17.** Sayın mənaca növləri 105-114
* *Miqdar sayının növləri * Müəyyən miqdar sayıları * Numerativ sözlər * Qeyri-müəyyən miqdar sayıları * Kəsr sayıları * Sıra sayıları*
- 18.** Sayın quruluşca növləri 115-117
* *Sadə, düzəltmə və mürəkkəb sayılar*
- 19.** Sayın cümlədə rolu və morfoloji təhlil qaydası .. 118-123

IV BÖLMƏ. Əvəzlik

- 20.** Əvəzlik haqqında ümumi məlumat 124-125
- 21.** Əvəzliyin mənaca növləri 126-136
* *Şəxs əvəzlikləri * Şəxs əvəzliyi və isim: oxşar və fərqli cəhətlər * İşarə əvəzlikləri * Qeyri-müəyyənlik bildirən əvəzliklər * Sual əvəzlikləri * Tayini əvəzliklər*
- 22.** Əvəzliyin morfoloji təhlili 137-146
* *Əvəzliyin isim kimi hallanması * Əvəzliyin quruluşca növləri * Əvəzliyin cümlədə rolu * Əvəzliyin morfoloji təhlil qaydası*
- 23.** Nitq, mətn, üslub 147-153
* *Yazılı və şifahi nitq * Mətn anlayışı * Nitqdə üslub anlayışı * Bədii, elmi və publisistik üslublar * Rəsmi-əməli üslub*
- QİYMƏTLƏNDİRİMƏ** 154-159

İLK DÖRS

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

Yay tətili zamanı ata hər səhər oğlu-na söz verirdi ki, axşam onu gəzməyə aparacaq. Lakin hər dəfə işdən yorğun qayıdan ata sözünə ... etmirdi.

Bir axşam uşaq yenə də atasına yaxınlaşışb səhərki söhbəti ona xatırladır. Onda ata bir xəritə götürüb onu qayçı ilə kəsərək bir neçə hissəyə bölür və oğluna verir ki, xəritəni düzgün bərpa etsin. Yalnız bu halda onu gəzməyə aparacağını bildirir. Ata əmin idi ki, 6-ci sinfə keçən oğlu bu işin öhdəsindən gələ bilməyəcək.

Beş dəqiqə keçmir ki, oğul kəsilmiş hissələri yapışdıraraq bərpa olunmuş xəritəni sakitcə atasının qarşısına qoyur. Ata təəccübələ gah xəritəyə, gah oğluna baxır. Oğul deyir: "Ata, xəritənin arxasında adam şəkli var idi. Adamı düzəldim, dünya da düzəldi".



➤ Mətnə ad qoynu.

➤ Mətnin ideya məzmunundan çıxış edərək "Adamı düzəldim, dünya da düzəldi" cümləsinin məcazi mənasını müəyyənləşdirin.

- A) Adam şəklini bərpa etmək dünya xəritəsini bərpa etməkdən asandır.
- B) Adam şəklini bərpa edəndə dünya xəritəsi də bərpa olunur.
- C) Adam da bu dünyadan bir parçasıdır.
- D) İnsanlar bir-birinə qarşı həssas olsalar, dünya da gözəlləşər.
- E) İnsan bəşəriyyətin təməlidir.

➤ Hansı suala mətndə cavab var?

- A) Hadisə həftənin hansı günü baş verirdi?
- B) Oğlanın anası hadisəyə necə münasibət bildirdi?
- C) Xəritənin arxasında hansı müğənninin şəkli çəkilmişdi?
- D) Ata harada işləyirdi?
- E) Oğulun təxminən neçə yaşı olardı?

➤ Altından xətt çəkilmiş sözlərin hamısı üçün xas olan fonetik xüsusiyət hansıdır?

- A) Deyilişi ilə yazılışı fərqlidir.
- B) Uzun saitli sözlərdir.
- C) Ahəng qanununa tabedir.
- D) Səslərin sayı hərflərin sayından çoxdur.
- E) Sözlərdəki samitlərin hamısı kar samitlərdir.

➤ I abzasın II cümləsində buraxılmış sözü müəyyən edin.

- A) icra
- B) təmin
- C) əməl
- D) etina
- E) etiraf

➤ Mətnindəki son sözün kökünü və başlanğıc formasını göstərin.

1. Birinci tapmacanın cavabı verilir, ikincini siz tapın.

“Adam”da yox,
“İnsan”da var.
“Aləm”də yox,
“Nöqsan”da var.
(Nöqtə)

“Ata”da dəyməz,
“Baba”da dəyər.
“Xala”da dəyməz,
“Əmi”də dəyər.
“Dəyər”də dəyməz,
“Dəyməz”də dəyər.
(.....)

2. Birinci sıradə sözlər arasındaki məna əlaqəsini müəyyənləşdirib ikinci sıradə çatışmayan sözü yazın.

qoyun - sürü

at - ...

söz - leksika

səs - ...

not - musiqi səsi

... - danışışq səsi

dağ - daş

söz - ...

Hazırlıq

Şagirdlərdən ikisinin adını yazı taxtasında yazın. Hər bir şagirdin adındakı səslərin bütün əlamətlərini ardıcıl sadalayın.

Məsələn:

Elnarə. [E] saiti - incə, dodaqlanmayan, açıq...

1. A. Kim tez cavab verər? Əlamətlərə görə səsləri müəyyən edərək tələffüz şəkli verilmiş sözü tapın.

1. samit, kar, cingiltili qarşılığı "g"
2. sait, incə, dodaqlanmayan, qapalı
3. samit, kar, cingiltili qarşılığı "d"
4. sait, qalın, dodaqlanmayan, açıq
5. samit, kar, cingiltili qarşılığı "b"

B. 5-ci sinifdə öyrəndiyiniz "orfoqrafiya", "orfoepiya", "orfoqram", "transkripsiya" terminlərini izah edin və aşağıdakı suallara cavab verin:

- Çalışmanın "A" bəndində müəyyən etdiyiniz sözün yazılışı ilə tələffüzündə hansı fərq var?
- Bu sözdəki hansı hərf orfoqram adlanır?
- Hansı fonetik xüsusiyyətlər sözün yazılış formasına, hansıları tələffüz formasına görə təhlil edilir?
- sait və samitlərin təhlili
- heca və vurğuya görə təhlil
- ahəng qanununa tabe olub-olmaması

2. Qruplarla iş. İki qrupa bölünün. Hər bir qrup beş səsdən ibarət söz fikirləşməli və bir vərəqdə sözün özünü yazmadan onu təşkil edən səslərin bütün əlamətlərini qeyd etməlidir. Qrupların nümayəndələri eyni vaxtda qarşıya çıxıb vərəqlərini göstərməlidirlər. Qarşı tərəfin sözünü birinci tapan qrup qalib sayılır.

3. Qruplaria iş. İki qrupa bölünün. I qrupun lideri əlifbanın ilk dörd hərfini, II qrupun lideri sonrakı dörd hərfi ardıcıl deməlidir. Beləliklə, onlar əlifbadakı hərfləri sona qədər deməlidirlər. Qrup üzvləri öz liderlərinə kömək edə bilərlər, lakin bu halda kömək edən şəxs liderin yerini tutmuş olur. Öz liderini daha çox dəyişmiş qrup məğlub hesab olunur.

4. Doğru, yoxsa yanlış. Cümlələrin doğru, yoxsa yanlış olduğunu qarşıdakı xanada qeyd edin (✓).

- | | D | Y |
|--|--------------------------|--------------------------|
| 1. Səsi eşidirik və görürük. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 2. Hərfi yazırıq və deyirik. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 3. Sait səslər ağız boşluğununda maneeyyə rast gəlmir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 4. Samit səslər ağız boşluğununda maneeyyə rast gəlir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 5. Əlifbamızda 33 hərf var. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 6. Dilimizdə 9 sait səs var. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 7. Kar samitlərin tələffüzü zamanı səs telləri titrəmir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 8. Beş cingiltili samitin kar qarşılığı yoxdur. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 9. Bir kar samitin cingiltili qarşılığı yoxdur. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 10. Sözdə neçə samit varsa, o qədər də heca olur. | <input type="checkbox"/> | <input type="checkbox"/> |

D. Reklam lövhəsindəki orfoqrafik səhvləri müəyyənləşdirin.



6. İzahların hansı sözlərə aid olduğunu müəyyənləşdirin.

Nümunə: 2 - F

- | | |
|---|--------------------|
| 1. Eyni və ya yaxın mənalı sözlər | A. frazeologizm |
| 2. Deyilişi və yazılışı eyni, mənası müxtəlif olan sözlər | B. neologizm |
| 3. Əks mənalı sözlər | C. sinonim |
| 4. Sabit söz birləşməsi | Ç. termin |
| 5. Yeni yaranan sözlər | D. alınma söz |
| 6. Köhnəlmış sözlər | E. arxaizm |
| 7. Ayrı-ayrı bölgələrdə işlənən sözlər | Ə. antonim |
| 8. Başqa dillərdən keçən sözlər | F. omonim |
| 9. Müxtəlif elm sahələri ilə bağlı sözlər | G. dialekt sözləri |

7. Verilmiş sözlərin qarşısında onların antonimlərini yazın.

danlamaq -	doğru -
ağır -	güclü -
soyuq -	bədbəxt -
qələbə -	sağlam -

8. *Məntiq*. Boş xanalarda hansı sözlər olmalıdır.



9. Dəftərinizdə verilmiş nümunəyə uyğun cədvəl tərtib edin.
Çərçivədəki sözləri cədvəlin müvafiq sütunlarında yerləşdirin.

*hava, landşaft, ofis, doqqaz, çuxa, becid, pələng, şair, gəraylı,
məhrəba, cangüdən, xəttat, durum, namə, ekologiya*

Nümunə:

Ümumişlək söz	Termin	Dialekt	Arxaizm	Neologizm
----	----	----	----	----

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

AZƏRBAYCANIN LANDŞAFTI

"Landşaft" alman sözü olub, "yerin xarici görünüşü" deməkdir.

Yurdumuzun uca dağ meşələrində və Abşeron bağlarında olmusunuzsa, yəqin ki, bu yerlərin quruluşu, bitki örtüyü arasındaki fərqi görmüsünüz.

Azərbaycanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə 500 km-dək uzanır. Bu ərazinin dəniz səviyyəsindən hündürlüyü isə -28 m-dən (Xəzərsahili ovalığın bəzi yerlərində) 4466 m-ə (Bazardüzü zirvəsi) qədər dəyişir. Respublikamızın ərazisində müxtəlif landşaft tiplərinin olması məhz bununla bağlıdır. Dağlıq və dağətəyi ərazilərdə dağ meşələri, dağ çölləri, dağ çəmənləri, düzənliklərdə isə quru çöl və yarımsəhra kimi landşaft tiplərinə rast gəlmək olar.

Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da insan tərəfindən dəyişilmiş landşafta rast gəlmək olar. İnsanlar susuz səhralara su kanalları çəkməklə yaşıł düzənliklər, meşələr salırlar. Bəzən çay üzərində su-elektrik stansiyasının qurulması isə bir tərəfdən iri göllərin yaranmasına, digər tərəfdən gözəl meşələrin qırılmasına gətirib çıxarır.

- Dəfterinizdə nümunəyə əsasən cədvəl qurun və mətndən sözləri seçib müvafiq sütunlarda yazın.

Nümunə:

Düzəltmə söz	Mürekkeb söz	Sadə ad	Mürekkeb ad
xarici	dağətəyi	Azərbaycan	Bazardüzü zirvəsi

- Sütunları tutuşdurun. Mətndən seçilmiş sözlərlə onların tərkibə görə sxemlərini düzgün əlaqələndirin.

1. görünüşü
2. örtüyü
3. meşələrin
4. yazıçılarımız

- A.
B.
C.
Ç.

- 3-cü abzasda altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən edin.

- "Bitki" sözünün və onun kökünün hansı nitq hissələrinə aid olduğunu deyin.

Hazırlıq

Dilçilik və onun sahələrindən biri olan qrammatika haqqında bildiklərinizi və bilmək istədiklərinizi BİBÖ (bilirəm, istəyirəm biləm, öyrəndim) cədvəlinin müvafiq sütunlarında yazın. Bunun üçün aşağıdakı suallardan istifadə edə bilərsiniz.

- Dilçilik başqa cür necə adlanır?
- Dilciliyin hansı sahələri var?
- Qrammatika hansı bölmələrdən ibarətdir?
- "Morfologiya" və "sintaksis" sözlərinin etimologiyasını (mənşeyini) bilirsınız mı?
- Morfologiya nəyi öyrənir?
- Sintaksis nəyi öyrənir?
- Nitq hissələri cümlə üzvlərindən nə ilə fərqlənir?

BİBÖ

Bilirəm	İstəyirəm biləm	Öyrəndim

➤ İndi isə aşağıdakılari oxuyun və yeni öyrəndiklərinizi cədvəlin üçüncü sütununda yazın.



YADDА SAXLA

Dilçilik və ya linqvistika

Dilçilik elminin beynəlmiləl adı linqvistikadır. Bu söz latinca *lingua* (dil) sözündən əmələ gəlib. Dilçilik dilin qanuna uyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin bir çox sahələri var: fonetika, leksikologiya, dialektologiya, üslubiyat və s. Dilçilik elminin ən böyük və geniş bölməsi isə qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: morfologiya və sintaksis.

Morfologiya yunanca *morfos* (forma) və *logos* (söz) sözlərinin birləşməsindən əmələ gəlib. *Logos* sözüne bir çox elm adlarında rast gəlmək olar: *filologiya*, *arxeologiya*, *etimologiya* və s. Ona görə də bu sözü "elm sahəsi" kimi də başa düşmək olar.

Dilimizdəki hər bir söz müəyyən nitq hissəsinə aiddir. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir.

Sintaksis də yunan sözü (*syntaxis*) olub, "tərtib" deməkdir. Qrammatikanın bu bəhsində isə sözlərin söz birləşmələri və cümlə daxilində əlaqələnməsindən bəhs olunur.

1. Çərçivədəki sözlərdən istifadə etməklə aşağıdakı cümlələrin qarşısında müvafiq elm sahəsinin adını yazın.

morfologiya, fonetika, sintaksis, leksikologiya

1. Sözlərin bir-biri ilə əlaqələnməsini öyrənən elm sahəsi
2. Nitq hissələri və sözün tərkibini öyrənən elm sahəsi
3. Dilin lügət tərkibini öyrənən elm sahəsi
4. Səs və hərfləri öyrənən elm sahəsi

"Nitq hissələri" və "cümlə üzvləri" anlayışlarını fərqləndirmək lazımdır. Doğrudur, əsas nitq hissələri çox vaxt müəyyən bir cümlə üzvü rolunda çıxış edir. Məsələn, isim cümlədə, əsasən, mübtəda və ya tamamlıq, sifət isə təyin olur. Lakin əksinə də ola bilər:

O, yarışdan qızıl (isim, təyin) medalla qayıtdı.

Ağıllı (sifət, mübtəda) bildiyini söyləməz, dəli söylədiyi bilməz.

Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Hansı cümlə üzvü olması isə həmin sözün cümlədəki yeri (rolu) ilə müəyyən olunur. Buna *sözün sintaktik vəzifəsi* də deyilir.

2. Nitq hissəsi, yoxsa cümlə üzvü? Müvafiq xanada qeyd et.

Nitq hissəsi	Cümlə üzvü
təyin	<input type="checkbox"/>
xəbər	<input type="checkbox"/>
zərf	<input type="checkbox"/>
mübtəda	<input type="checkbox"/>
sifət	<input type="checkbox"/>
fel	<input type="checkbox"/>
zərflik	<input type="checkbox"/>
isim	<input type="checkbox"/>
say	<input type="checkbox"/>
tamamlıq	<input type="checkbox"/>
əvəzlik	<input type="checkbox"/>

3. Təhlil. Cümlələrdəki sözlərin hansı nitq hissəsinə aid olduğunu və sintaktik vəzifəsini müəyyən edin.

1. *Kiçik nöqsanlar böyük səhv'lərə aparır.*
2. *Bir səhv arxasınca ikincisini gətirir.*
3. *Son sözü həmişə xalq deyir.*

Diqqət !

Hər bir söz müəyyən bir (əsas və ya köməkçi) nitq hissəsidir. Lakin hər bir söz ayrılıqda cümlə üzvü olmaya da bilər. Sözlər bəzən birləşərək bir cümlə üzvü olur. *Məsələn:*

isim sifət zərf fel
Sözün düzünü zarafatla deyərlər.
— tamamlıq ————— zərflik xəbər

4. Təhlil. Bir neçə sözün birləşməsindən ibarət olan cümlə üzvlərinin altından xətt çəkin.

1. *Azadlıq hər kəsin gəzdirdə bilmədiyi zinətdir.*
2. *Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.*
3. *Hər bir insan olmaq istədiyi qədər ya kölədir, ya azad (Sokrat).*
4. *Azadlıq yalnız qanunlardan asılı olmaq deməkdir (V.Volf).*
5. *Qələbə “qələbə mənimdir” deyə bilənlərindir (Atatürk).*

5. Cütlüklerlə iş. Bir söz və bir ədəd seçin. Onların hər birini əvvəlcə ayrılıqda, sonra isə sözü cümlə tərkibində, ədədi isə misal tərkibində təhlil edin. Gəldiyiniz nəticələri müqayisə edin.

Nümunə:

gümüş	25
<p style="text-align: center;">Ayrılıqda</p> <p>Ümumi isimdir, təkdir, nə? sualına cavab verir, quruluşca sadədir.</p> <p style="text-align: center;">Cümlə tərkibində</p> <ul style="list-style-type: none"> - <u>Gümüş</u> qiymətli metaldir (mübtəda); - Üzü qızıl, içi gümüşdür (<u>xəbər</u>); - <u>Gümüş</u> bilərzik neçəyədir? (<u>təyin</u>); - Rənginə görə gümüşə bənzəyir (<u>tamamlıq</u>). 	<p style="text-align: center;">Ayrılıqda</p> <p>Natural ədəddir, ikirəqəmli ədəddir, mürəkkəb ədəddir.</p> <p style="text-align: center;">Misal tərkibində</p> <p>$25 + 10 = 35$ (toplanan) $18 + 7 = 25$ (cəm) $5 \times 5 = 25$ (hasil) $25 \times 2 = 50$ (vuruq) $25 : 5 = 5$ (bölgünən) $100 : 25 = 4$ (bölgən) $75 : 3 = 25$ (qismət)</p>

Mətnlə iş. Hansı dövlət rəmzlərini tanıyırsınız? Azərbaycan Respublikasının Dövlət gerbi haqqında nə bilirsiniz?

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ

Gerb dövlət rəmzlərindən biridir. O, əsasən, pul əsginazlarında, dövlət təşkilatlarının möhürlərində, blanklarında və müxtəlif rəsmi sənədlərdə təsvir olunur.

Azərbaycan Respublikasının Dövlət gerbi 1993-cü ildə qəbul edilmişdir.

Dövlət gerbində verilmiş elementler milli və bəşəri dəyərlərə əsaslanır. Bir çox dövlət gerblərində eks olunan galxan dövlətin hərbi qüdrətini, xalqın qəhrəmanlıq əzmini təmsil edir. Palid yarpaqları və sünbüllər isə şöhrət çələngini, qüvvəti, bolluğu, məhsuldarlığı ifadə edən ənənəvi simvollarıdır.

Gerbin mərkəzindəki qırmızı rəngli məşəl Azərbaycanın odlar ölkəsi olmasına ışarə edir. Bu alov şəkli "Allah" sözünün ərəb əlifbası ilə yazılışıdır.



➤ Altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsi və hansı cümlə üzvü olduğunu deyin.

- 6. Test.** Hansı misrada sözlərin sırası Azərbaycan dilinin qrammatik qaydalarına uyğundur?
- A) Ustadla istərəm bir qılım söhbət,
 - B) Sənətkar adama varımdır hörmət,
 - C) Bilal ariflərə eyləyir xidmət,
 - D) Şamaxıya, bizim yana gəlginən. (Şirvanlı Aşıq Bilal)

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

- 1) Məşhur insanların həyatına baxıb ibret almaq bizi bəd əməllərdən və təhlükələrdən qoruyur.
- 2) Qəhrəmanların həyatı tarixi zənginləşdirib.
- 3) Tarix isə qəhrəmanların əməl və şücaətlərini bəzəyib-düzəyib.
- 4) Bilmək olmaz kim kimə daha çox borcludur tarixçilər qəhrəmanlara, yoxsa qəhrəmanlar tarixçilərə.

➤ 4-cü cümlədə hansı durğu işaretləri buraxılıb?

- A) nöqtəli vergül, qoşa nöqtə
- B) vergül, vergül
- C) vergül, tire
- D) qoşa nöqtə, tire
- E) vergül, qoşa nöqtə

➤ Hansı aforizm mətnin məzmununa uyğun deyil?

- A) Tarixi yaradan və istiqamətləndirən insanlardır. (F.Rixter)
- B) Həyat tarixin qaralamasını yazır, insanlar isə onu istədikləri kimi köçürürlər.
- C) Tarix çox ciddi məsələ olduğundan onu yalnız tarixçilərə etibar etmək olmaz. (A.Makdonell)
- D) Dünya tarixi böyük cinayət və cinayətkarların tarixidir. (Nitsše)
- E) Əslində, tarix yoxdur, ayrı-ayrı şəxsiyyətlərin tərcüməyi-halları var. (R.Emerson)

➤ 3-cü cümlədə hansı cümlə üzvləri iştirak etmir?

- A) zərflik və tamamlıq
- B) təyin və zərflik
- C) təyin və tamamlıq
- D) mübtəda və zərflik
- E) təyin və xəbər

➤ 1-ci cümlənin mübtədəsi neçə sözlə ifadə olunub?

Hazırlıq

Morfologiya ilə bağlı bildiyiniz terminləri yazı taxtasında yازın və onların mənasını açıqlayın. İzah edə bilmədiyiniz terminlərin qarşısında sual işarəsi qoyun. Daha sonra aşağıdakı məlumatları oxuyun.

 **YADDA SAXLA** **Əsas və köməkçi nitq hissələri**

- Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Azərbaycan dilində 11 nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.

NİTQ HİSSƏLƏRİ	
Əsas nitq hissələri	Köməkçi nitq hissələri
isim, sifət, say, əvəzlik, fel, zərf	qoşma, bağlayıcı, ədat, modal sözlər, nida
Əlamətləri	Əlamətləri
<ul style="list-style-type: none"> müstəqil leksik mənaya malik olur; müəyyən bir suala cavab verir; cümlə üzvü olur; şəkilçi qəbul edərək dəyişir. 	<ul style="list-style-type: none"> leksik mənası olmur, yalnız qrammatik mənaya malik olur; heç bir suala cavab vermir; ayrılıqda heç bir cümle üzvü olmur; şəkilçi qəbul etmir.

1. Cümlələrdə işlənmiş köməkçi nitq hissələrini göstərin və onların əlamətlərini sadalayın.

1. Biz yalnız elmin köməyi ilə doğrunu yanlışdan seçə bilərik. (*Ş.Kalonn*)
2. Həqiqəti sev, yalana nifrət et, amma yanlışlığa dözümlə yanaş. (*F.Volter*)
3. Bilikli olmaq azdır, gərək bilikdən istifadə etməyi bacarasan. (*Siseron*)
4. Elmdə ən yeni, ədəbiyyatda isə ən qədim kitabları oxu. (*E.Littre*)

➤ Sonuncu aforizmi izah edin və həmin fikrə münasibətinizi bildirin.

YADDA SAXLA Kök və şəkilçi

Kök və şəkilçi morfolojiyada əsas anlayışlardandır.

Leksik şəkilçilər sözə qoşularkən düzəltmə söz yaranır.

əmək (isim) → *əməkdaş* (isim)

Bu zaman sözün yalnız mənası deyil, aid olduğu nitq hissəsi də dəyişə bilər. Məsələn:

bir (say) → *birlik* (isim)

irəli (zərf) → *irəlilə* (fel)

ağıl (isim) → *ağıllı* (sifət)

Qrammatik şəkilçilər sözlər arasında əlaqə yaratmaq üçündür. Onlar sözə qoşulduğda yeni söz yaranmır, sözün quruluşu və nitq hissəsi dəyişmir:

şəhər → *şəhərdə* (yaşamaq)

üçbucaq → *üçbucağın* (tərəfi)

2. Aşağıdakı sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən edin. Daha sonra onlara leksik şəkilçilər artırmaqla yeni sözlər yaradın və bu sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən edin.

çalış, dairə, fəal, mən, bir, sər, məktəb, qamçı, sür

3. *Məntiq* (Dördündən biri fərqlidir). Sözlərdən hansı morfoloji baxımdan (quruluşuna görə) fərqlidir?

- 1) *daraq, maraq, istintaq, uzaq*
- 2) *eniş, çıxış, baxış, naxış*
- 3) *solğun, əzgin, zəngin, yetkin*
- 3) *peşəkar, inkar, nəğməkar, sənətkar*

Diqqət !

1. Düzəltmə sözlə sözün kökü arasında leksik məna yaxınlığı olur. Məsələn, **qalıq** sözü **qal(maq)** sözündən düzəlmüşdir, çünkü bu sözlər arasında məna yaxınlığı var. Lakin **yazılıq** sözü sadə sifətdir, çünkü onun **yaz** feli və ya ismi ilə heç bir məna yaxınlığı yoxdur.

2. Düzəltmə sözün kökү və şəkilçisi ayrılıqda işlənə bilən tərkib hissələridir. Məsələn, **böyük** sözünün kökü **böyü**, şəkilçisi **-k**-dır. **Kiçik** sözü isə yalnız kökdən ibarətdir, çünkü dilimizdə **kiç** və ya **kiçi** sözü yoxdur.

4. Debat. “Qonaq” və “yarış” sözlərinin sadə, yoxsa düzəltmə söz olduğunu əsaslandırmağa çalışın.

5. Test. “Bir qalaq odun” birləşməsində “qalaq” sözünün kökünü tapın və mənasını izah edin.

- A) kökü — qal; mənası — olduğu yerdə durmaq
- B) kökü — qal; mənası — təxirə düşmək
- C) kökü — qala; mənası — bir-birinin üstünə yiğmaq
- D) kökü — qala; mənası — yandırmaq, alışdırmaq


6. Doğru, yoxsa yanlış. Deyilənlərin doğru, yoxsa yanlış olduğunu qarşidakı xanada qeyd edin (✓).

	D	Y
1. Hər bir söz müəyyən bir nitq hissəsidir.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
2. Hər bir nitq hissəsi müəyyən bir suala cavab verir.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
3. Dilimizdə 5 əsas nitq hissəsi var.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
4. Hər bir nitq hissəsi müəyyən cümlə üzvüdür.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
5. Sifət cümlədə həmişə təyin rolunda olur.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
6. Əsas nitq hissələri leksik mənaya malik olur.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
7. Köməkçi nitq hissələri qrammatik şəkilçi qəbul edir.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
8. Leksik şəkilçi sözə qoşulduğda həmişə yeni nitq hissəsi yaranır.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>
9. Düzəltmə sözlə sözün kökü arasında məna yaxınlığı olur.	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>

Nitq hissələri haqqında danışarkən tez-tez "əşya" və "hərəkət" sözləri işlədir ("əşyanın adı", "əşyanın əlaməti", "hərəkətin obyekti" və s.). Dilçilikdə "əşya" dedikdə canlı və cansız, gözlə görünə bilən və ya yalnız təsəvvür edilə bilən bütün varlıqlar və anlayışlar nəzərdə tutulur.

"Hərəkət" sözü də daha geniş mənada işlədir: yalnız nəyinsə baş verməsi deyil, ümumiyyətlə, mövcud olması və ya olmaması da hərəkət məfhumuna daxildir. Beləlik-lə, "əşya" və "hərəkət" sözləri morfolojiyada termin kimi qəbul edilib.

Əvəzlikdən başqa digər əsas nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik hansı nitq hissəsini əvəz etməsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı ola bilər.



Əlamət, say bildirən bir sıra sözlər var ki, həm əşya, həm də hərəkətlə bağlı ola bilər. Onların hansı nitq hissəsinə aid olması məhz bu bağlılıqdan asılı olur.

Bu dəfə görüşə **az** adam gəlməşdi (say)

Az getdi, üz getdi, dərə-təpə düz getdi (zərf)

7. “Yaxşı”, “pis” sözlərini cümlələrdə həm sifət, həm də zərf kimi işlədin.

8. Məntiq (Dördündən biri fərqlidir). Fərqlənən termini tapın və onun dilçiliyin hansı sahəsinə aid olduğunu deyin.

- 1) *əvəzlik, hərf, ədat, sifət*
- 2) *xəbər, tamamlıq, zərf, cümlə*
- 3) *sinonim, isim, şəkilçi, say*
- 4) *fel, kök, samit, bağlayıcı*
- 5) *omonim, isim, termin, dialekt*

Mətnlə iş. Abzasları düzgün ardıcılıqla sıralayıb mətni oxuyun.

GÖYƏRÇİN

A. Bu sözləri eşidən oğlu heç nə demir, başıaçıq düşmənin meydanına çıxır. Döyüşə gelən şah rəqibinin papaqsız olduğuna təəccüblənir, bunun səbəbini soruşur. Dəbilqəsiz şah deyir:

B. - Gel barışaq, sülh bağlayaqq! Sənin anan bir quşun evini dağıtmaq istəmir. Biz niyə na-haqq qan töküb minlərlə insanların evini dağıdaq?

Onlar sülh bağlayırlar. O gündən ağ göyərçin sülh rəmzi hesab olunur.



C. Keçmiş əyyamda bir hökmdar qonşu hökmdara müharibə elan edir və onu təkbətək döyüşə çağırır. Döyüşə çağırılan şah 15 il idi ki, müharibə etmirdi. Odur ki, dəbilqəsini sarayın çardağında, əl-ayaqdan uzaq yerde saxlayırdı. Savaşa bir gün qalmış şah anasından dəbilqəsini gətirməyi xahiş edir. Anası gedir, lakin çox çəkmir ki, əliboş qayıdır. Oğlu anasından soruşur:

D. - Mənim papağımıda ağ göyərçin üç bala çıxardıb. Anam and verdi ki, balalara toxunmayım, insanları yersiz bəlalara düçər etməyim.

Bunu eşidən şah dərin fikirlərə dalır. Əlini düşməninə uzadıb deyir:

E. - Niyə dəbilqəmi gətirmədin?

- Bala, sənin döyüş papağının içində bir ağ göyərçin yuva salıb. Özünün də üç dənə ətcəbalası var. Mən bu günahsız balalara toxunsam, ağ göyərçin bizdən küsüb gedər, yetim balaların ah-naləsi ölkəmizə bələlər gətirər. Gəl bu dəfə papağını qoyma.

➤ Mətnin A bəndindəki "başıaçıq" sözü:

- | | |
|---------------------------|---------------------------------|
| 1) hansı nitq hissəsidir? | 3) Cümldə hansı sözlə bağlıdır? |
| 2) Hansı cümlə üzvüdür? | 4) Quruluşuna görə necə sözdür? |

➤ "Döyüşə" sözünü tərkibinə görə təhlil edin. Bu sözün kökünün və başlanğıc formasının hansı nitq hissələrinə aid olduğunu deyin.

➤ Mətnin "C" bəndinin birinci cümləsində "qonşu" və "təkbətək" sözlerinin hansı nitq hissəsi və hansı cümlə üzvü olduğunu deyin.

➤ "Mənim papağımıda ağ göyərçin üç bala çıxardıb" cümləsində hansı əsas nitq hissəsi yoxdur?

- A) isim, B) sifət, C) say, D) əvəzlik, E) zərf, F) fel

TEST

1. Qrammatika nədən bəhs etmir?

- A) söz birləşmələrindən
- B) səslərdən
- C) nitq hissələrindən
- D) cümlədən

2. Sintaksisə aiddir.

- A) səs və hərf
- B) kök və şəkilçi
- C) cümlə və söz birləşməsi
- D) sözün leksik mənası

3. Morfologiyyaya aid deyil.

- A) zərflik
- B) sıfət
- C) şəkilçi
- D) ədat

4. Bu əlamətlərdən biri əsas nitq hissələrinə aid deyil.

- A) Müəyyən bir suala cavab verir.
- B) Şəkilçi qəbul edərək dəyişir.
- C) Yalnız başqa sözlərlə birləşdikdə cümlə üzvü ola bilir.
- D) Leksik mənaya malik olur.

5. Sözün hansı nitq hissəsinə aid olması nəyə əsasən müəyyən olunur?

- A) sözün köküne
- B) başlangıç formasına
- C) sözün cümlədə yerinə
- D) leksik və qrammatik xüsusiyyətlərinə

SUALLAR

1. Qrammatikanın hansı sahələri var?

2. Morfologiya nədən bəhs edir?

3. Sintaksis nədən bəhs edir?

4. Hansı fikir səhvdir?

- A) Hər bir söz müəyyən bir nitq hissəsidir.
- B) Hər bir söz müəyyən bir cümlə üzvüdür.

5. “Eyni nitq hissəsinə aid olan iki söz birləşib bir cümlə üzvü ola bilər” fikrini təsdiqləyən misal göstərin.

6. “Müxtəlif nitq hissələrinə aid olan iki söz birləşib bir cümlə üzvü ola bilər” fikrini təsdiqləyən misal göstərin.

7. Əsas və köməkçi nitq hissələrini sadalayın.

8. Əsas nitq hissələrini köməkçi nitq hissələrindən fərqləndirən dörd əsas əlaməti sayın.

9. “Bilikli” sözü:

- hansı nitq hissəsinə aiddir?
- hansı nitq hissəsindən yaranmışdır?
- sözün kökü hansı nitq hissəsinə aiddir?

10. “Məktəb” sözünün

- A) leksik mənasını açıqlayın,
- B) qrammatik mənasını açıqlayın.

Hazırlıq

"Siyahıda məclis iştirakçlarının isimləri yazılımışdı" cümləsində "isim" sözünü sinonimlə əvəz edin.

Sözlük

Astronomiya - göy cisimləri (Ay, ulduzlar, Günəş və s.) haqqında elm; *astronom* - astronomiya ilə məşğul olan alim.

Ixtira - əvvəllər mövcud olmayan bir şeyi yaratmaq, icad etmək.

Kəşf - həyatda, təbiətdə mövcud olan, lakin insanlara məlum olmayan bir şeyi tapıb meydana çıxarmaq, aşkar etmək.

YADDA SAXLA Konkret və mücərrəd varlıqlar

Heyatda rast gəldiyimiz, haqqında düşündüyüümüz hər bir varlıq konkret və ya mücərrəd, canlı və ya cansız olabilir. Konkret varlığı gözlə görmək, şəklini çəkmək mümkündür: *ağac, maşın, telefon, mühəndis*.

Mücərrəd varlıqlar isə yalnız xeyallarda, düşüncələrdə mövcuddur: *qorxu, vəzifə, məhəbbət, zaman*.

Hər bir varlığın öz adı var. Qrammatikada buna isim deyilir.

1. Cütlüklərlə iş. Aşağıdakı mücərrəd isimlərə leksik şəkilçilər artırmaqla konkret isimlər yaradın.
sırr, əmək, tarix, qiraət, səbəb

2. Yaltaq, tərs, kobud sıfətlərinə leksik şəkilçi artırmaqla mücərrəd isimlər düzəldin.

➤ **Qruplarla iş.** İki qrupa bölünün. Hər bir qrup alınmış sözləri aşağıdakı cümlədə mənaca müvafiq hesab etdiyi yerdə yazmalıdır.

... *adamları əsəbiləşdirir, ... uzaqlaşdırır, ... isə ikrah hissi oyadır.*

➤ Ümumi müzakirə. Əgər qrupların nəticələri arasında fərq varsa, hər qrup öz qərarını əsaslandırmalıdır. Əgər fərq yoxdursa, qrupların liderləri öz arqumentlərini söyləməlidirlər.

3. Debat. İki qrupa bölünün və mövqelərinizi müəyyənləşdirin.

I qrup: *Mücərrəd varlıqların da şəklini çəkmək olar.*

II qrup: *Mücərrəd varlığın şəklini çəkmək mümkün deyil.*

4. Şəkli mücərrəd isimlə adlandırın.



5. Mətiq. Dördündən biri fərqlidir.

1. a) *qüssə*, b) *qələm*, c) *xatırə*, ç) *münasibət*

2. a) *ağac*, b) *şir*, c) *ulduz*, ç) *nifrat*

3. a) *qəzet*, b) *yaddaş*, b) *hərf*, c) *vərəq*

6. Şəkillərini gördükünüz heyvan və quş adlarını dəftərinizdə bir sütunda yazın. Çərçivədə verilmiş sözlərdən istifadə etməklə həmin adların qarşısında onların hansı anlayışın rəmzi olduğunu yazın. Hansı sütunda konkret, hansında mücərrəd isimlər olduğunu deyin.

*cəsarət, naqqallıq, vüqar, hiyləgərlik, sədaqət,
təlxəklik, gözəllik, təmkinlik*



Konkret isimlər canlı və ya cansız varlıqların adlarını bildirir. Kim? sualına cavab verən isimlər insan anlayışı ilə bağlı olur: *oğlan, Kəmalə, ata*. Qalan canlı və cansız varlıqları ifadə edən isimlər, əsasən, nə? sualına cavab verir: *dovşan, üzüm, balıq*.

Mücərrəd varlıq adları bildirən isimlər də həmişə nə? sualına cavab verir: *ideya, təfəkkür*. Məkan bildirən isimlər isə hara? sualına cavab verir: *Qəbələ, Afrika*.

Beləliklə, əsas nitq hissələrindən biri olan ismə belə tərif vermək olar:

Əşyanın adını bildirən, kim?, nə?, hara?, suallarından birinə cavab verən nitq hissəsinə isim deyilir.

Dilimizin lügət tərkibindəki sözlərin çoxunu isimlər təşkil edir.

Yumor

ÇOBAN VƏ ASTRONOM

Rəvayətə görə bir kəndli təsadüfən astronomların məclisinə düşür. Onlara bir xeyli qulaq asdıqdan sonra kəndli üzünü məclisə tutub deyir: "Siz ulduzlar arasındaki məsafəni müəyyən edə bilirsiniz. Bunu başa düşdüm. Ulduzların çəkisini hesablaya bilirsınız - bu da çox gözəl. Ancaq mənə deyin görüm siz ulduzların, planetlərin adlarını haradan öyrənmisiniz?"

➤ Siz çobanın sualına necə cavab verərdiniz?

7. Aşağıdakı isimlərin hansı suala cavab verdiyini müvafiq xanalarda qeyd edin.

	Kim?	Nə?	Hara?
1) şeir	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2) şair	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3) Ordubad	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4) Ordubadi	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
5) qoşun	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

8. "Saat", "ay", "gün" sözlərini ayrı-ayrı cümlələrdə əvvəlcə konkret isim, sonra isə mücərrəd isim kimi işlədin.

Mətnlə iş

1. Hansı avtomobil markalarını tanıyırsınız?
2. "Mersedes" avtomobili haqqında nə bilirsiniz?

İLK AVTOMOBİL

1886-cı ildə alman ixtiraçısı Karl Bens ilk dəfə olaraq mühərriklə işleyən maşın - avtomobil yaratdı. O dövrdə bu maşına atsız ekipaj deyirdilər. Karl Bensin avtomobili saatda 16 km yol qət edə bilirdi. Elə həmin il başqa bir **ixtiraçı** - Qotlib Daymler dördtəkerli avtomobilini yaratdı. Bir müddət sonra ixtiraçıların hər biri öz avtomobil zavodunu işə saldı.



Düz 40 ildən sonra "Daymler" və "Bens" şirkətləri birləşərək "Daymler-Bens" adlanmağa başladı. Bu şirkət indiyə qədər dünyanın aparıcı avtomobil şirkətlərindən biri sayılır. Şirkətin buraxdığı avtomobillər isə "Mercedes-Benz" adlanır.



Bəs nəyə görə "Mercedes"?

1899-cu ildə avtomobil **həvəskarı** Emil Yelinsk "Daymler" maşınınında ilk avtomobil yarışında qalib gəldi. Bundan sonra o, "Daymler" zavoduna 36 ədəd avtomobil sifariş etdi. Razılaşmaya əsasən zavodun buraxdığı avtomobillərə "Mercedes" adı verildi. Mercedes Emil Yelinskin qızı idi. O zaman Mercedesin 10 yaşı var idi.

Bu gün "Mercedes" dünyada ən çox alınan avtomobillərdən biridir.

- Hansı cümlələrdə "Mercedes" sözü kim? sualına cavab verir? Səbəbini izah edin.
- Altından xətt çəkilmiş cümlədə neçə mücərrəd, neçə konkret isim var?
- Qalın hərflərlə verilmiş sözləri birləşdirən ümumi əlaməti göstərin.
 - A) Alınma şəkilçi ilə düzəlmüş isimlərdir.
 - B) Qrammatik şəkilçi qəbul etmiş isimlərdir.
 - C) Hər iki isim nə? sualına cavab verir.
 - D) Mücərrəd isimdən yaranmış konkret isimlərdir.
- Aşağıdakı cümlələrdən hansında "ixtira" sözü yerində işlənməmişdir?
 - A) Barit, ipək və kağız Çində ixtira edilmişdir.
 - B) Dinamiti Alfred Nobel ixtira etmişdir.
 - C) Amerika qıtəsini Xristofor Kolumb ixtira etmişdir.
 - D) Şahmat oyununu hindlilər ixtira etmişlər.

Hazırlıq

"Dəftər", "dərslik" və "dəvəquşu" sözlerini tərkibinə görə təhlil edin.

Sözlük

Resept - dərman, xörək və s. hazırlamaq üçün yazılı təlimat

Etimologiya - sözün mənşəyi və onun eyni dildə yaxud qonşu dillərdəki sözlərlə qohumluq münasibəti

YADDA SAXLA Sadə və düzəltmə isimlər

Sadə isimlər yalnız bir kökdən ibarət olur: *musiqi*. Kök kə qrammatik şəkilçilər qoşulsalar belə, bu isimlər sadə isim olaraq qalır: *musiqidən*, *musiqimiz*, *musiqilər*. Onlara leksik şəkilçilər qoşulduğda isə düzəltmə isimlər yaranır: *musiqiči*, *musiqişünas*.

1. Sütunları tutuşdurun. A sütununda verilmiş sözlərə B sütundakı müvafiq şəkilçiləri artırmaqla düzəltmə isimlər yaradın.

A	B
sandıq	-üş
döy	-in
döyüş	-lik
səp	-ik
bil	-çü
gözəl	-ça

YADDA SAXLA İsim düzəldən şəkilçilər

Düzəltmə isimlər, əsasən, isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız *-lıq*⁴ şəkilçisinin köməyi ilə həm isim, həm də sifət, say və əvəzlikdən də düzəltmə isim yaratmaq olur: *sərinlik*, *düzlük*, *azlıq*, *birlik*, *mənlik*.

İsim düzəldən şəkilçilər arasında məhsuldar və qeyri-məhsuldar şəkilçilər var.

Nümunə:

<i>İsimdən isim</i>	<i>Feldən isim</i>
<i>düzəldən şəkilçilər</i>	<i>düzəldən şəkilçilər</i>
-çı ¹ (dənizçi)	-ış ⁴ , -ş (gediş)
-lı ⁴ (məktəbli)	-aq ² , -q, -k (sancaq)
-lıq ⁴ (otluq)	-qı, -ki, -qu, kü (bitki)
-ça ² (döşəkçə)	-tı ⁴ (qışqırtı)
-daş (vətəndaş)	-ıntı ⁴ (qırıntı)
-stan (gülüstan)	-ı ⁴ (sancı)
-cığaz ⁴ (uşaqçığaz)	-ma ² (bağlama)
-cıq ⁴ (qulaqcıq)	-ın ⁴ (əkin)
-kar (sənətkar)	-ıq ⁴ (çapıq)
-xana (xəstəxana)	-acaq ² (dayanacaq)
-şünas (hüquqşünas)	-ğac, -gəc (süzgəc)

2. *Düşünün.* Hansı sütundakı şəkilçilər arasında alınma şəkilçilər daha çoxdur? Səbəbini izah etməyə çalışın.

3. Çərçivədə verilmiş sözləri müvafiq bəndlərdə yazın.

*döşəkçə, çəkməçi, qayğısızlıq, göyərti, təmizlik,
tikinti, dinləyici, üzümlük, fəaliyyət, hesabdar, bağlayıcı*

A. İsimdən düzələn isimlər: _____

B. Feldən düzələn isimlər: _____

C. Sifətdən düzələn isimlər: _____

4. *Düşünün.* Sizcə, “sərin”, “gəlin”, “dərin” sözlərində hansını düzəltmə isim kimi qəbul etmək olar? Fikrinizi əsaslandırın.

Dıqqət!

Etimologiya - yunan dilində “həqiqət, sözün həqiqi mənası” anlamına uyğun gələn *etymon* və *logos* (söz, elm sahəsi) sözlərində yaranmışdır və bir çox dillərdə “sözün mənşəyi” mənasında işlənir. Dilçiliyin sözlərin mənşəyi ilə məşğul olan sahəsi etimologiya adlanır.

Sözlərin quruluşca növü və tərkib hissələri haqqında fikir yürüdərkən bəzən onların etimologiyasını araşdırmaq dilimizin qədimliyini və zənginliyini daha dərindən duymağa kömək edir.

5. Sütunları tutuşdurun. Verilmiş sözlərə müvafiq şəkilçilər əlavə edin. Hər bir şəkilçinin sözə qoşulması ilə bağlı qanunauyğunluqları izah edin.

A	B	C	D
çal	-gi	it	-kü
vur	-ğı	sürt	-qı
böl	-ğu	qoş	-ki
ver	-gü	as	-qu

Nümunə: -qu - pusqu. Son hecası qalın, dodaqlanan saitdən ibarət olan, kar samitlə bitən sözlərə -qu şəkilçisi artırılır.

6. Dördündən biri fərqlidir.

- 1) məğlubiyyət, keyfiyyət, fəaliyyət, məsuliyyət
- 2) səmərəli, məktəbli, kəndli, azərbaycanlı
- 3) sınaq, daraq, maraq, dayaq
- 4) bələk, seyrək, dilək, dirək

YADDA SAXLA | Mürəkkəb isimlər

Bütün mürəkkəb sözlər kimi, mürəkkəb isimlər də iki və daha artıq sözün birləşməsindən yaranır. Mürəkkəb isimlərin tərkib hissələri olan sözlər müxtəlif nitq hissələrinə aid ola bilər. Bu isimlərin yaranma yolları da müxtəlifdir:

1. Yaxın və ya əks mənali sözlərin birləşməsindən yaranan mürəkkəb isimlər: *eniş-yoxuş, söz-söhbət, ana-bala, mal-davar, baş-ayaq, qapı-pəncərə, adət-ənənə, qayda-qanun.*
 2. Müxtəlif mənali sözlərin birləşməsindən yaranan mürəkkəb isimlər: *Kurdəmir, soyqırım, Qarabağ, Ceyrankeçməz, suiti.*
 3. Müstəqil mənasi olmayan sözün iştirakı ilə yaranan mürəkkəb isimlər: *mer-meyvə, uşaq-muşaq, çör-çöp, kağız-kuğuz.*
 4. "Ha", "a" bitişdiricilərinin vasitəsilə birləşən eyni fələrin təkrarından yaranan mürəkkəb isimlər: *vurhavur, çal-haçal, basbas, gəlhagəl.*
- 1-ci və 3-cü bənddəki isimlər defislə, 2-ci və 4-cü bənddəki isimlər bitişik yazılırlar.

Diqqət!

Mürəkkəb xüsusi isimlərlə mürəkkəb adları səhv salmaq olmaz. Unutmayın ki, mürəkkəb xüsusi isimlər söz, mürəkkəb adlar isə, əsasən, söz birləşmələridir.

Qarabağ - mürəkkəb isim, *Qarabağ xanlığı* - mürəkkəb ad

7. Aşağıdakı toponimlərdən hansının mürəkkəb isim, hansının mürəkkəb ad olduğunu deyin.

Qızılıkənd, Aşağı Quşçu, Samur-Dəvəçi ovalığı, Xalxal, Qudyalçay, Qaraçuxur, Qıraq Kəsəmən, Bazardüzü zirvəsi, Aveydağ, Yuxarı Öysüzlü, Göyçay, Altıağac

8. Milli xörək adlarını cədvəl üzrə qruplaşdırın.

Küftə-bozbaş, piti, parça-bozbaş, xaş, kəlləpaşa, düşbərə, dovgə, xəngəl, ovdıq, doğrama, xəmiraşı, lüləkabab, şorba, umac, qovurma, çığırma, cız-bız, tavakabab, qızartma, yayma, səbzı-qovurma, kabab, tikəkabab, qıyməplov, toyuqplov, səbziqovurma, fisincanplov, kükü, dolma, qutab, süzmə

Nümunə:

Sadə isimlər	Düzəltmə isimlər	Mürəkkəb isimlər
<i>kabab</i>	<i>qovurma</i>	<i>küftə-bozbaş</i>

9. Aşağıda qovurmanın resepti verilmişdir. Bu nümunədən istifadə edərək bildiyiniz xörəklərdən birinin reseptini hazırlayın. Hazırladığınız mətndə düzəltmə və mürəkkəb isimlərin altından xətt çəkin.

Qovurma

Ərzaqlar: qoyun əti - 300 q, ərinmiş yağı - 30 q, baş soğan - 50 q, pomidor - 100 q, zəfəran - 0.05 q, duz, istiot.

Qoyun əti çox da böyük olmayan sümüklü tikələrə doğranır, duz və istiot vurulub, tavada yağı içində qızardılır. Üzərinə qızardılmış soğan, zəfəran şirəsi və bir qədər qaynadılmış at suyu töküb hazır vəziyyətə çatdırılır. Pomidor iki yerə bölünüb yağıda qızardılır. Qovurmanın yanına qızardılmış pomidor qoyulur.



DEDİ-QODU

"Dedi-qodu" sözünün maraqlı etimologiyası var. Bu söz mürəkkəb isim olsa da, iki felin birləşməsindən əmələ gəlmışdır. "Dedi" sözünün mənası hamiya məlumdur. Bəs "qodu" nə deməkdir?

"Kitabi-Dədə Qorqud"da "qu qılmaq" ifadəsi var ki, bu da "söz gəz-dirmək" anlamına uyğun gelir. Müasir türk dilində "qonuşmaq" (danışmaq), dilimizdəki "qırıldatmaq" (boş-boş danışmaq) sözləri də məhz bu sözdən yaranmışdır. Beləliklə, "dedi-qodu" sözündə qafiyə məqsədi ilə -du şəkilçisi artırılmış "qo" sözü "de" sözü ilə eyni mənanı bildirir.

- "Dedi-qodu" sözünün sinonimini tapın.
- **Test-debat.** "Dedi-qodu" sözü morfoloji əlamətlərinə görə aşağıdakı sözlərdən hansı ilə oxşardır? Fikrinizi əsaslandırın.
A) dəmir-dümür, B) yorğan-döşək, C) bişir-düşür, D) vurhavur

10. Dilimizdə *mikro* ilə başlanan bir çox sözlər var: *mikroanaliz*, *mikroelement*, *mikroavtobus*, *mikrobiologiya*, *mikroelektronika*, *mikromühit*, *mikrorayon*, *mikrofizika* və s.

- Hansı sözlərdə *mikro* “çox kiçik” mənasında, hansılarda “kiçik obyektləri tədqiq edən” mənasında işlənir?
- İndi isə *aqro* ilə başlanan sözlərə diqqət yetirin və bu sözün mənasını izah etməyə çalışın: *aqromexanik*, *aqrokimya*, *aqrotexnika*, *aqrosənaye*, *aqrofirma*

➤ Debat

- A) *Mikro* və *aqro* müstəqil sözlərdir.
B) *Mikro* və *aqro* sözünü şəkilçilərdir.

- *Mikroskop*, *agronom* sözlərinin quruluşuna görə növünü müəyyən edin.

11. Aşağıdakı mürəkkəb sözlərdə “qara” sözünün mənalarını açıqlayın: *qarabəniz*, *qaramal*, *qarabasma*, *qaragün*, *qaraürəkli*, *qaraxəbər*, *qaragöz*.

Mətnlə iş. Dəftərinizdə aşağıdakı nümunəyə əsasən cədvəl çəkin. Günəbaxan bitkisi haqqında bildiklərinizi və bilmək istədiklərinizi BİBÖ cədvəlinin müvafiq sütunlarında yazın.

Bilirəm	İstəyirəm biləm	Öyrəndim

➤ İndi isə "Günəşin qızı" mətnini diqqətlə oxuyun və günəbaxan haqqında yeni öyrəndiyiniz 5 ən maraqlı məlumatı son sütunda yazın.

GÜNƏŞİN QIZI

Günəbaxan mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkidir. Vətəni Şimali Amerika olan bu bitkinin bir çox növləri ot formalı, digər növləri isə çoxillik yarımkol-dur. Günəbaxan XVIII əsrə Niderlanddan Rusiyaya, oradan da Azərbaycana gətirilmişdir.

Günəbaxanın çiçəkləri 15-20 sm diametrlı səbət formasındadır. Onun toxumca meyvələrindən bir çox turşular və E vitamini ilə zəngin olan yağı alınır, həm-çinin marqarin və kulinariya yağları hazırlanır. Qovrulmuş günəbaxan toxumlarını həm böyükler, həm də uşaqlar çox sevirlər.

Bu bitkinin günəbaxan adlandırılması təsadüfi deyil; o, günəş işığını çox sevir və həmişə ona tərəf əyilir. Gün ərzində günəş şərqdən qərbə doğru hərəkət etdikcə günəbaxanın dairəvi "səbətciyi" sanki onu izləyir. İngilisdilli ölkələrdə bu bitkini "günəş çiçəyi" (sunflower) adlandırırlar. Türkiyədə isə nədənsə ona "ayçıçək" deyilir.



➤ Mətndəki mürəkkəb isimləri dəftərinizdə bir, düzəltmə isimləri digər sütunda yazın.

➤ Tapdığınız mürəkkəb isimlərin hansı yolla yarandığını və tərkibindəki sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən edin.

➤ Düzəltmə sözləri tərkibinə görə təhlil edin.

➤ Mətnin birinci cümləsindəki isimlər haqqında deyilənlərdən hansı səhvdir?

1. "Günəbaxan" mürəkkəb isimdir; isim və felin birləşməsindən yaranıb.

2. "Mürəkkəbçiçəklilər" sözünün tərkibinə görə sxemi aşağıdakı kimidir:

_____ + _____ + _____ + _____

3. "Fəsilə" düzəltmə isimdir, -ə şəkilçisinin köməyi ilə yaranıb.

4. "Bitki" düzəltmə isimdir, -qi⁴ şəkilçisinin köməyi ilə yaranıb.

5. Cümədə üç düzəltmə, bir mürəkkəb isim var.

A. 2, 4, B. 1, 3, 5, C. 3, 5, D. 3, 4, E. 1, 5



ABŞERON

Abşeron Azərbaycanun şərqində, Xəzər dənizi sahilində yarımadadır. Sahəsi 2 min kv. km. olan bu yarımadanın ərazisində çoxlu miqdarda şor göllər var. Buna görə də "Abşeron" sözünün "şor sular", "şor göllər" mənası verən fars sözü olduğu güman edilir. Başqa bir mülahizəyə görə, "Abşeron" sözü farsca "ab şirin", yəni "şirin su" mənasındadır. Bir sıra tədqiqatçılar isə bu toponimii Əfşar tayfasının adı ilə bağlayırlar.

BAKİ

Bəzi tarixçilərin fikrincə, Bakı farsca "badkube" sözündən olub "külekli yer", "külekdoyüən" deməkdir. Qədim ərəb mənbələrində "İşiq (alov) Allahının şəhəri" mənasını verən Bəqavan və ya Bağuan adına da rast gəlmək olur. Bu ad Abşeron yarımadasında "daimi yanmış odun" (atəşin), yəni qaz yataqlarının olduğuna işara edir.

Azərbaycan alimi Sara Aşurbeyliyə görə, "Bakı" toponimi vaxtılıq Azərbaycanın Xəzər sahilində yaşamış Baqan və ya Baki qəbiləsinin adı ilə əlaqədardır.

Türkiyədə çıxan "İslam ensiklopediyası"nda "Bakı"nın türk dilində "Başkənd" mənasında olması qeyd edilir.

SUMQAYIT

Bəzi dilçilər belə bir mülahizə irəli sürülər ki, Sumqayıt adı "su" və "qayıt" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu ad Sumqayıt çayının suyunun **quraqlıqla** əlaqədar yayda azalması, payızda isə **yağışlar** zamanı çoxalması ilə bağlıdır.

Başqa rəvayətə görə, **keçmişdə** bir nəfər zadəgan qadın **xeyir-xahlıq** edərək **quraq** yerləri suvarmaq məqsədilə həmin çayın səmtini dəyişdirmişdir. Nəhayət, belə bir fikir də var ki, "Sumqayıt" qədimdə bu yerlərdə məskən salmış "sumqat" tayfasının adından alınmış sözdür.

➤ "Bakı", "Abşeron", "Sumqayıt" adlarının etimologiyası ilə bağlı hansı versiyalar daha inandırıcı səslənir?

- *Debat.*
- 1) "Quraqlıq" və "xeyirxahlıq"
 - 2) "Yağış" və "keçmiş"
 - 3) "Qışlaq" və "quraq" sözləri
- A) morfoloji baxımdan tamamilə eynidir,
B) tərkibinə görə bir-birindən fərqlənir.

Hazırlıq

Aşağıdakı cümlələri oxuyun və "bənövşə" sözünün mənalarına diqqət yetirin.

1. "Bənövşə" rəqsini, adətən, qadınlar tək və ya qoşa ifa edirlər.
 2. Sinfimizdə ən yaxşı oxuyan qızlardan biri də Bənövşədir.
 3. Azərbaycanda bənövşə çiçəyinin 22 növü var.
- Nəyə görə "bənövşə" sözü bəzən böyük, bəzən isə kiçik hərflə yazılır?

Sözlük

Toponim - coğrafi ad

Transformasiya - bir şeyin bir haldan başqa hala keçməsi, dəyişilmə

Asayış - sakitlik, dinclik, əmin-amamlıq

Məxəz - elmi tədqiqatların əsaslandığı yazılı sənəd, mənbə, qaynaq.

YADDA SAXLA Eynicinsli və tək olan varlıqlar

Eynicinsli varlıqların hər biri ümumi bir sözlə adlandırılır: *ağac, əsər, uşaq, küçə* və s. Bu adlara ümumi isimlər deyilir.

Elə isimlər də var ki, eynicinsli varlıqlar arasından yalnız birinin adını bildirir: *Kamal (oğlan), Elbrus (dağ), "Qobustan" (jurnal), Alabaş (it)* və s. Hər hansı bir varlığı onunla eynicinsli olan başqa varlıqlardan fərqləndirmək üçün istifadə olunan sözə xüsusi isim deyilir.

1. Üç qrupa bölünün. Qruplardan hərəsi verilmiş təsnifat üzrə beş xüsusi isim düşünüb yazsın.

I qrup. İnsan adları, soyadları, təxəllüs və ləqəblər:

II qrup. Coğrafi və astronomik adlar:

III qrup. Qəzet, jurnal, əsər adları:

➤ Bu isimləri quruluşuna görə növlərə ayırın.

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

ƏRƏB ADLARI

İslam dini Yaxın Şərqdə yayıldıqdan sonra bir çox xalqlarda, o cümlədən Azərbaycanda şəxs adları ərəbləşdirilmişdi. Şərq məxəzlerində rast olunan ərəbsayağı adlar öz quruluşuna görə çox mürekkeb olur.

Ərəb kişi adlarında şəxsin kimin atası olduğu göstərilirdi. Bunun üçün onun oğlunun adı qarşısına "əbu" sözü artırılırdı. Şəxsin oğlu olmaya da bildirdi, lakin onun tam adında çox vaxt "əbu + ad" işlənirdi. Məsələn, XI əsrin məşhur alimi İbn Sinanın oğlu olmamışdı, lakin onun tam adı belə idi: Əbu Əli Hüseyn İbn Sina.

Oğulun adından sonra şəxsin öz adı, daha sonra atasının adı gəlirdi. Atanın adı qarşısında "ibn" (və ya "bin") sözü işlənirdi. Bir çoxları əsil-nəcabətini göstərmək üçün babasının, ulu babasının, onun atasının və babasının adlarını da göstərirdilər. Belə olduqda "ibn"lərin sayı artırdı.

Ərəblərdə insanlara ləqəb vermək geniş yayılmışdı. Məsələn, Məhəmməd Peyğəmbərin əmisi oğlu Əlinin bir neçə ləqəbi olmuşdur: Heydər (Aslan), Mürtəza (Hamının razılıq etdiyi insan), Kərrar (Cəsur), Əbu Turab (Torpağın Atası) və s. Bir çox orta əsrlər Azərbaycan şairləri də təxəllüsleri ilə tanınır: Füzuli, Xətayi, Nəsimi və s.

Nəhayət, bir çoxlarının adında onun harada doğulduğu və ya yaşayıb-yaratdığı öz əksini tapırı: Tusi, Şirazi, Şirvani və s.

➤ *Böyük Azərbaycan şairi Nizaminin tam adı mənbələrdə belə verilir: Əbu Məhəmməd İlyas ibn Yusif Nizami Gəncəvi. Mətndəki və başqa mənbələrdəki məlumatlardan istifadə etməklə Nizami Gəncəvi haqqında aşağıdakı cədvəli doldurun.*

Öz adı	Atasının adı	Oğlunun adı	Təxəllüsü	Doğulduğu yer
I poeması	II poeması	III poeması	IV poeması	V poeması

➤ *Debat.* Şərq ədəbiyyatında bir müəllifin yazdığını lirik şeirlərin məcmusu DIVAN, beş poemanın məcmusu isə XƏMSƏT (beşlik) adlanır. Nizamidən başqa, Dəhləvi, Cami, Nəvai də XƏMSƏLƏR yazmışlar. Sizcə, "XƏMSƏT" sözü necə yazılmalıdır?

I qrup: "Xəmsə" sözü kiçik hərflə yazılmalıdır.

II qrup: "Xəmsə" sözü böyük hərflə, dırnaq içində yazılmalıdır.

➤ *Nizaminin poemalarından hansının adı mürəkkəb isimdir?*

➤ *Təxəllüs və ləqəb arasındaki fərqi izah edin.*

Xüsusi isimlərin əksəriyyəti ümumi isimlərdən yaranır. Konkret (*aslan, durna*), mücərrəd (*arzu, kamal*), sadə (*la-lə, ulduz*), düzəltmə (*sevinc, topxana*) olmasından asılı olmayaraq bir çox ümumi isimlər xüsusi ismə çevrilə bilər.

Bəzən əksinə də olur: xüsusi isim ümumi ismə çevrilir. Məsələn, mineral su növü kimi tanıdığımız badamlı (ümumi isim) Naxçıvanın Şahbzur rayonunda qəsəbə adıdır. Borjomi mineral suyu isə Gürcüstanda eyni adlı kurort şəhərciyinin yaxınlığından çıxır. Bəzi xüsusi isimlər isə məşhur şəxslərin adları ilə bağlıdır: *litr, mesenat, amper, om, morze*.

2. Aşağıdakı sözləri cümlələrdə əvvəlcə ümumi isim, sonra isə xüsusi isim kimi işlədin.

hikmət, ismət, xanım, ədalət, tovuz



- Şampan köpüklənən şerabdır. İlk dəfə XVII əsrin ortalarında Fransanın Şampan (*Champagne*) əyalətində hazırlanmışdır.
- Rentgen aparatı xüsusi şüaları almaq üçün avadanlıqdır. Alman fiziki, Nobel mükafatı laureati Vilhelm Konrad Rentgen (1843-1923) tərəfindən ixtira olunmuş və onun şərəfinə adlandırılmışdır.
- Xuliqan ictimai asayışı pozan adamlara deyilir. Bu söz XIX əsrin əvvəllərində İngiltərədə yaşamış və dələduzluğu ilə məşhur olmuş bir adamın adından götürülmüşdür.
- Surətçixarma aparatlarını ilk dəfə kütləvi istehsal edən şirkət "Xerox" (Kseroks) olub. Buna görə də həmin şirkətin adı bir çox dillərdə ümumi ismə çevrilib. Surət çıxaran avadanlığa bəzən, sadəcə, kseroks deyilir, halbuki bu aparatlar müxtəlif şirkətlərin istehsalı ola bilər. Dili mizdə "kseroks etmək", "kseroks çıxarmaq" ifadələri də geniş yayılıb və surət çıxarmaq mənasını verir.

3. Verilmiş cümlelerini oxuyun. "Yer", "günəş", "ay", "vətən" sözlərinin bəzən böyük, bəzən isə kiçik hərflə yazılmasının səbəbini aydınlaşdırın.

1. *Hər kəsə öz vətəni şirindir.*
2. *Biz Vətənin hər qarış torpağı üçün canımızdan keçməyə hazırlıq.*
3. *On dəqiqədən sonra təyyarə yerə enməlidir.*
4. *Uzun müddət insanlar elə bilirdilər ki, Yer kainatın mərkəzin-də dayanır, başqa göy cisimləri isə onun ətrafında fırlanır.*
5. *Bütün planetlər Günəşin ətrafında fırlanır.*
6. *Biz günəşin qızmar şüalarından gizlənmək üçün kölgə axtarrırdıq.*
7. *1969-cu ildə amerikalı Nil Armstrong "Apollon-11" gəmisində Ayın səthinə enməyə müvəffəq oldu.*
8. *Gecələr düşəndə aya ulaşan qurdların səsindən adamı vahimə basırdı.*

4. Məntiq. Verilmiş sözlər arasında iki məntiqi əlaqə var. Bu əlaqələri aşkar edib sözləri iki məntiqə əsasən təsnif edin.

Nümunə:

Afrika, kenquru, zebr, Avstraliya

I məntiq: 1) *Afrika, Avstraliya - qıtə adları,*
2) *kenquru, zebr - heyvan adları.*

II məntiq: 1) *Afrika, zebr - zebr Afrikada yaşayır,*
2) *Avstraliya, kenquru - kenquru Avstraliyada yaşayır.*

- A. NAĞIL, QƏZƏL, ROMAN, BAYATI
- B. TARİX, HİPPOKRAT, TƏBABƏT, HERODOT
- C. KOROĞLU, BUKEFAL, İSGƏNDƏR, QIRAT
- Ç. MİSİR, MİXi, HEROQLİF, SUMER
- D. KÜR, GÖYGÖL, BAYKAL, YENİSEY
- E. QƏZƏL, HECA, ƏRUZ, QOSMA

Müvafiq cavabı dairəyə alın.

Hansı sıradə həm xüsusi, həm ümumi isimlər var: A B C Ç D E

Hansı sıra yalnız xüsusi isimlərdən ibarətdir: A B C Ç D E

Hansı sıra yalnız ümumi isimlərdən ibarətdir: A B C Ç D E

Xüsusi isim və ad yaxın anlayışlardır. Hər ikisinin bildirdiyi varlıq tək olur. Hər bir xüsusi isim həm də addır. Lakin adların hamısına xüsusi isim demək olmaz.

Adlar bir neçə sözdən ibarət ola bilər. Belə adlara mürəkkəb adlar deyilir. Mürəkkəb xüsusi isimdən fərqli olaraq, mürəkkəb adları təşkil edən sözlər ayrı yazılır. Məsələn, *Azərbaycan Respublikası Təhsil Nazirliyi*. Bu adın tərkibində bir xüsusi (*Azərbaycan*) və üç ümumi (*respublika, təhsil, nazirlik*) isim vardır. *Ağdaş* isə mürəkkəb xüsusi isim olsa da, *sadə* ad sayılır, çünki onun tərkibinə daxil olan sözlər bitişik yazılır.

Mətnlə iş. Üzeyir Hacıbəyovun hansı əsərlərini tanıyırsınız?

DAHİ BƏSTƏKAR

1908-ci il, yanvarın 25-də Bakıda milyonçu H.Z.Tağıyevin teatrında 23 yaşlı bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası səhnəyə qoyuldu. Bu, bütün müsəlman Şərqində, eləcə də Qafqaz xalqları arasında görünməmiş bir hadisə idi. Operanın tamaşalarına Şamaxıdan, Gəncədən, Tiflisdən, Dərbənddən mütərəqqi fikirli ziyanlılar gəlirdilər.

Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə görkəmli bəstəkar, mahir publisist, təəssübkeş pedaqqoq kimi daxil olmuşdur. O, Şərq aləmində ilk operanın və operettanın yaradıcısı olmuş, Azərbaycanda ilk milli musiqili teatrın, konservatoriyanın, notlu xalq çalğı alətləri orkestrinin təməlini qoymuşdur.

İlk operanın şöhrətindən ruhlanan Üzeyir Hacıbəyov qısa bir zamanda “Şeyx Sənan” və “Rüstəm və Söhrab” operalarını, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarını bəstələdi. Dahi bəstəkarın şah əsəri olan “Koroğlu” operası isə dünya musiqi sənətinin nadir incilərindəndir. Bu əsərlərin librettosunu müəllif özü yazmışdır. Ü. Hacıbəyovun dahi Nizaminin sözlərine yazdığı “Sənsiz”, “Sevgili canan” romansları bu gün də müğənnilərimizin repertuarından düşmür.

➤ **Sözlük.** Metndən çıxış edərək sözlərin düzgün izahını tapın.

“Operetta”: A) kiçik opera, B) musiqili komediya

“Libretto”: A) musiqili səhnə əsərinin mətni B) poema üçün yazılmış musiqi

“Repertuar”: A) ifa olunan əsərlərin məcmusu, B) səhnə mədəniyyəti

Test

- A) "Arşın mal alan"
- B) "Sevgili canan"
- C) "O olmasın, bu olsun"
- D) "Koroğlu"

- Bu əsərlərdən hansının adı
cümələ ilə ifadə olunub? A B C D
- ismi birləşmə ilə ifadə olunub? A B C D
- feli birləşmə ilə ifadə olunub? A B C D
- mürəkkəb isimlə ifadə olunub? A B C D

➤ "Dahi bəstəkar" mətni hansı suali cavablandırmaq üçün məlumat vermir?

- A) Ü. Hacıbəyov neçənci ildə anadan olub?
- B) Milli operamızın 100-cü ildönümü neçənci ilə təsadüf edir?
- C) Ü.Hacıbəyovun hansı publisistik əsərləri var?
- D) Ü.Hacıbəyovu həm də istedadlı dramaturq adlandırmaq olarmı?

➤ Biri mürəkkəb ad deyil:

- A) Hacı Zeynalabdin Tağıyev
- B) Qafqaz xalqları
- C) "Leyli və Məcnun"
- D) "Şeyx Sənan"

➤ Biri janr baxımından fərqlidir.

- A) "Sevgili canan"
- B) "Koroğlu"
- C) "Şeyx Sənan"
- D) "Leyli və Məcnun"

Mətnlə iş. Dəftərinizdə aşağıdakı nümunəyə əsasən cədvəl çəkin. İlin ayları haqqında bildiklərinizi və bilmək istədiklərinizi BİBÖ cədvəlinin müvafiq sütunlarında yazın.

Bilirəm	İstəyirəm biləm	Öyrəndim

➤ İndi isə "Ay adları" mətnini diqqətlə oxuyun və günəbaxan haqqında yeni öyrəndiyiniz ən maraqlı məlumatları son sütunda yazın.

AY ADLARI

Bu gün bir çox xalqların dilində işlədilən ay adları latin mənşəlidir. Miladdan önce VII əsrə Qədim Romada qəbul olunmuş təqvimə görə il 10 aydan, 355 gündən ibarət idi. Bəzi aylar ilahların və ilahələrin şərəfinə adlandırılmışdı. Yanvar ikiüzlü ilah Yanusun, fevral Yer ilahı Febrinusun, mart müharibə ilahı Marsın, may ilahə Mayanın, iyun ilahə Yunionanın adını daşıyırıldı. Digər aylar latin dilindəki sıra sayıları ilə adlandırılmışdı. Belə ki, latin dilində september (sentyabr) yeddinci, oktomber (oktyabr) səkkizinci, november (noyabr) doqquzuncu, dekember (dekabr) onuncu mənasını verir.

Ay təqvimində hər ayın başlanğıçı hilalın, yəni təzə ayın göründüyü birinci günə düşürdü. Romalıların bu təqvimində ildəki günlərin sayı müasir təqvimə nisbetən 10 gün az idi. Ona görə də hər il günlərin təbiət hadisələrinə – fəsillərə uyğunluğu dəyişirdi. Bu isə təqvimin istifadəsində çətinliklər yaradırdı. Çətinlikləri aradan qaldırmaq üçün eramızdan əvvəl 46-ci ildə Roma hökməarı Qay Yuli Sezar təqvimdə islahat keçirilməsinə göstəriş verdi. Bu işi o, Qədim Misir alimlərinə tapşırıdı.

Yuli təqvimi adlanan bu yeni Günəş təqvimində ilin uzunluğu 365 gün 6 saat təşkil edirdi. Alimlər qərara geldilər ki, ili 365 gün qəbul edib hər dörd ildən bir təqvimə bir gün əlavə etsinlər. Onlar ili 12 aya böldülər. O vaxtdan ilin 7 ayı 31, qalan 4 ayı 30 gündən, fevral ayı isə 3 il ardıcıl olaraq 28, dördüncü il isə 29 gündən ibarətdir.

Təqvimə əlavə edilmiş iki ay da adsız qalmadı. İlin 5-ci ayını Yuli Sezarın şərəfinə iyul, səkkizinci ayını isə sonralar Yuli Sezarı əvəz etmiş Roma imperatoru Oktavian Avqustun şərəfinə avqust adlandırdılar.

- Nəyə görə «Qədim Roma», «Qədim Misir» yazarkən «qədim» sözü böyük hərflə, «qədim Azərbaycan» birləşməsində isə kiçik hərflə yazılır.
- Hansı ay adları haqqında demək olar ki, xüsusi isimdən ümumi isimə çevrilib?
- **Araşdırma.** Nəyə görə Ramazan bayramlarını hər il müxtəlif günlərdə, Novruz bayramını isə eyni gündə qeyd edirik?
- **Test.** Mətnində hansı suala cavab var? (Digər sualların cavablarını tarix müəlliminizlə birgə araşdırın)
A) Əgər oktyabr “səkkizinci” mənasını verirsə, nəyə görə bu ay ilin onuncu ayıdır?
B) Nəyə görə fevral ayı dörd ildən bir 29 gündən ibarət olur?
C) E.ə. 46-ci il Roma il hesabına görə hansı ilə təsadüf edir?
D) Roma təqviminə görə yeni il hansı gündən başlayırıldı?

ADALARIN YAZILISI

Bir sözdən ibarət olan sadə adların birinci hərfi böyük yazılırlar: *İsmayıł, Azərbaycan, Xəzər, Kəpəz*.

Mürəkkəb adların yazılışında isə müəyyən qaydalar var.

1. İnsan adları. Mürəkkəb insan adlarının tərkibinə daxil olan ad, soyad, ləqəb, təxəllüs böyük hərflə yazılsın: *Süleyman Sani Axundov, Nəsiməddin Tusi, Səməd Vurğun*.

Mürəkkəb insan adlarının tərkibində rütbə, titul, sülalə və s. bildirən yardımçı sözlər ola bilər: *şah, xan, bəy, ağa, hacı, seyid, bəyim, xanım, oğlu, qızı* və s.

1.1. Yardımçı sözlər aid olduğu addan əvvəl gəldikdə böyük hərflə yazılırlar: *Şah İsmayıł, Ağa Məhəmməd şah Qacar, Seyid Əzim Şirvani, Hacı Qara, Mirzə Ələkbər Sabir*.

1.2. Yardımçı sözlər aid olduğu addan sonra gəldikdə kiçik hərflə yazılırlar: *Pənah xan, Abbasqulu ağa Bakıxanov, Nadir şah, Rzayev Anar Rəsul oğlu, Sara xatun. Romanovlar sülaləsi*.

2. Tarixi hadisə, dövr, abidə adları və toponimlər. Ad bildirən söz böyük hərflə, ondan sonra gələn yardımçı söz kiçik hərflə yazılırlar: *Qavqamələ döyüşü, Yüzillik müharibə, Mezolit dövrü, Şirvanşahlar sarayı, Göt göl, İçəri şəhər*.

3. Ölkələr və inzibati ərazilər. *Azərbaycan Respublikası, Amerika Birləşmiş Ştatları, Naxçıvan Muxtar Respublikası*.

4. Yüksək dövlət vəzifələri və təşkilatları: *Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabinetı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Bakı Şəhər Təhsil İdarəsi*.

5. Bayramlar və tarixi günlər: *Milli Mətbuat və Jurnalistika Günü, Novruz bayramı, Beynəlxalq Ahillar Günü*.

6. Orden, medal, əsər, özəl təşkilat adları: *“Şöhrət” ordeni, “Böyük dayaq” romanı, “İldirimilı yollarla” baleti, “Şahdag” kafesi, “Gilan” səhmdar cəmiyyəti*.

Adların ixtisarı

1. Tam ixtisarlar: BMT (Birləşmiş Millətlər təşkilatı)
2. Yarımçıq ixtisarlar: Azərnəşr (Azərbaycan nəşriyyatı)

Tam ixtisarlara qoşulan şəkilçilər son hərfin tələffüzündən asılı olaraq ahəng qanununa uyğun yazılırlar: *BMT-nin*

Hazırlıq

- Sayıla bilən ümumi isimlər konkret isimlərdir. Buna görə də onlar cəmdə işlənə bilir. Bəs mücərrəd isimlər necə, cəmdə işlənə bilirmi? Cavabınızı misallarla əsaslandırın.
- Məktəbdə keçdiyiniz fənlərin adlarını xatırlayın. Onları cümlədə cəmdə işlətməyə çalışın.

Sözlük

Kəmiyyət - say, miqdar.

Keyfiyyət - fərqləndirici xüsusiyyət, əlamət



YADDA SAXLA

-lar² - ismin cəm şəkilçisi

İsimlər kəmiyyətcə tək və cəm olur. İsmi ifadə etdiyi əşya iki və ya daha artıq olduqda isim -lar² şəkilçisi qəbul edir və cəmdə olur. Məsələn:

Tək	Cəm
<i>küçə</i>	<i>küçələr</i>
<i>ağac</i>	<i>ağaclar</i>

Əgər əşyanın sayı dəqiq göstərilirsə, yəni isimdən əvvəl say gəlirsə, isim -lar² şəkilçisi qəbul etmir: iki küçə, on ağac.

Bəzən xüsusi isimlərə də -lar² şəkilçisi əlavə edilir. Belə olduqda, həmin xüsusi isimlər mənaca "ümumiləşir". Məsələn, "*Nizamilər, Füzulilər*" dedikdə böyük şairlər, "*Babəklər, Cavanşirlər*" dedikdə qəhrəman sərkərdələr nəzərdə tutulur.

Xüsusi isimlər -lar² şəkilçisi qəbul etdikdə belə böyük hərflə yazıılır.

I. Aşağıdakı adları dedikdə nə nəzərdə tutulur?

Hacıbəyovlar, Qarayevlər _____

Aristotellər, Eynşteynlər _____

İsgəndərlər, Teymurlar _____

2. Cümlələri oxuyun. Mötərizədəki sözlər təkdə (T), yoxsa cəmdə (C) işlənməlidir? Fikrinizi qarşidakı müvafiq cavabı dairəyə almaqla bildirin.

(Şagird) heç biri bu suala cavab verə bilmədi.	T	C
Yegana (məqsəd) ədaləti bərpa etməkdir.	T	C
Toğrul (müdir) görüb ona yaxınlaşdı.	T	C
Onların (məhəbbət) uzun sürmədi.	T	C
(Tarix) kimin haqlı olduğunu göstərər.	T	C
(Ata) yaxşı deyiblər: "İgid ölər, adı qalar".	T	C
Qürbət yerdən (vətən) olmaz.	T	C
Bu yerlərin (adam) çox xoşrəftar olurlar.	T	C

Mətnlə iş. Mətni oxuyun və cəmdə olan isimlərin altında xətt çəkin.

HEROSTRAT KİM OLUB?

Eramızdan əvvəl 356-ci il iyulun 21-də Yunanistana iki xəbər yayıldı: Makedoniya çarı II Filipin oğlu olub və Efesdə Artemis məbədi yandırılıb. Bəs necə oldu ki, gözəllik ilahəsi Artemis öz məbədini yanğından qoruya bilmədi? Efeslilər buna belə cavab verirdilər: Artemis həm də yeni doğulanların ilahəsidir; həmin gecə o, II Filipin arvadının yanına gedib ki, Makedoniya taxt-tacının varisini qorusun. O zaman hələ heç kim bilmirdi ki, vaxt gələcək və Artemisin hifz etdiyi Makedoniyalı ləsgəndər dönyanın yarısına sahib olacaq və Artemis məbədini bərpa etdirəcək.

Artemis məbədini Herostrat adlı bir şəxs yandırmışdı. Efeslilər onu yaxşı tanıydırlar və axmaq hərəkətlərinə görə ağlıdan kəm hesab edirdilər. Herostratdan bu hərəkətinin səbəbini soruşduqda demişdi ki, o, bunu tari-xə öz adını yazmaq üçün edib.

O vaxtdan bəri yalnız tarixə düşmək xatirinə mənasız hərəkət edən və felakət törədən adamlara herostrat deyirlər.

➤ Nəyə görə mətnin birinci cümləsindəki "xəbər" sözü çoxluq bildirsə də, -lar² şəkilçisi qəbul etməyib?

- Aşağıdakı cümlələrin hansında "herostrat" sözü səhv yazılmışdır?
1. Tarixdə neçə-neçə herostratlar olub.
 2. O, özünü lap Herostrat kimi aparmaq istədi.
 3. Bu oğlan da bizim məktəbin Herostratıdır.
 4. Təyyarə qəçirmiş o herostrat qanun qarşısında cavab vermelidir.
- A. 1, 4; B. 2, 4; C. 2, 3; Ç. 1, 3

- Elə isimlər var ki, onlar *-lar* şəkilçisi qəbul etmədən də çoxluq bildirir. Məsələn: *qoşun, sürü, camaat, xalq, dəstə* və s. Belə isimlər toplu isimlər adlanır. "Camaat" sözündən başqa digər toplu isimlər *-lar* şəkilçisi qəbul edir.
- Toplu isim mübtəda yerində işləndikdə xəbər təkdə olur.

3. Aşağıdakı cümlələrdə mübtəda ilə xəbərin uzlaşmasında səhvə yol verilib. Səhvləri tapın və izah edin.

1. *Zülm ilə düzələn bu dağa əhali indi də Dadməlik dağı deyirlər.*
2. *Bir gün padşah divanxanada oturmuşdu ki, camaatin nə şikayəti olsa, gəlib orada padşaha desinlər. Bir də gördü ki, bir dəstə ala qarğı qapıya töküldü, qır-qır eləməyə başladılar.*
3. *Odur ki, bir dəstə camaat yiğilib, Şah Dəşküvara şikayətə gəldilər ki, bəs uşaqlarımız itir.*

4. Mətnlə iş. Mətni oxuyun. Fərqləndirilmiş sözlərdə hansı səhvlərə yol verilib?

622-ci ildə Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köç etdi. Hicrət adlanan bu hadisə müsəlman erasının başlangıcı hesab olunur. Ulu Peyğəmbər hər bir **Məkkəli** müsəlmanı bir **Mədinəli** möminlə qardaş elan etdi ki, köçkünlər yad şəhərdə əziyyət **çəkməsin**. Məkkədən gələnlərə mühabir, yerli Mədinə müsəlmanlarına ənsar deyirdilər. Mühacirlərlə ənsarın bu qardaşlığı bütün müsəlmanların birliyi və qardaşlığının rəmziidir.

- *Məhəmməd Peyğəmbərin Mədinəyə köçü ilə başlanan təqvim necə adlanır?*
- *Bu gün Azərbaycanda istifadə olunan təqvim necə adlanır və onun başlangıcı hansı hadisə ilə bağlıdır.*
- *Mətndə işlənmiş toplu ismi göstərin.*

5. Sütunları tutuşdurun. Sol sütunda verilmiş toplu isimləri onların izahları ilə birləşdirin:

üləma	əsgərlər
şüəra	alimlər
ordu	şairlər
ilxi	tacirlər
tüccar	atlar

6. Test. Biri toplu isim deyil.

- 1) *ordu, ilxi, əhali, üzüm*
- 2) *sürü, meşə, taqım, qoşun*

YADDA SAXLA -lar² şəkilçisinin tələffüzü

İsmin cəm şəkilçisi (-lar²) saitlə bitən sözlərə qoşulduqda yazılışı ilə tələffüzü arasında fərq olmur. Bu şəkilçi samitlə bitən sözlərə qoşulduqda isə sözün son samitindən asılı olaraq [-rar²], [-nar²], [-dar²] kimi tələffüz olunur:
dəftərlər [dəfdərrər], qızlar [qızdar], oğlanlar [oğlannar].

7. Orfoepiya. Verilmiş isimlərin qarşısında onların tələffüz formasını yazın.

*çəmənlər
vaqonlar
əsgərlər
ulduzlar
qoşunlar*

Mətnlə iş. Azərbaycanda fəaliyyət göstərən hansı universitetləri tanıyırınız?

QƏDİM AZƏRBAYCAN UNIVERSİTETİ

Dünyada ən qədim universitet 1158-ci ildə Boloniyada (İtaliya) yaradılmışdır.

İndiyə kimi belə hesab olunurdu ki, Şərqdə **universitetlər** çox sonralar - XIX əsrдə yaradılmışdır. Əslində isə, hələ 700 il bundan əvvəl Azərbaycanda Rəb-e Rəşidi adlı universitet tipli ali məktəb mövcud olmuşdur. Onun yaradıcısı böyük alim və dövlət xadimi Fəzlullah Rəşidəddin olmuşdur.

Rəb-e Rəşididə təbiətsünaslıq, tarix, təbabət, astronomiya, fəlsəfə kimi elmlər tədris olunurdu. Burada tədris binaları, kitabxanalar, xəttat emalatxanaları, xəstəxana, dükənlər var idi.

Rəb-e Rəşidinin fəaliyyəti 100 il davam etdi. Yadəllilərin basqınları bu təhsil ocağının məhvini səbəb oldu.

- Mətndəki cəm isimləri göstərin.
- Altından xətt çəkilmiş sözləri tərkibinə görə təhlil edin.
- Qalın hərfərlə verilmiş sözlərin tələffüz formasını yazın.

İşmin mənsubiyyətə görə dəyişməsi

Mənsubiyyət və şəxs şəkilçiləri

Hazırlıq

- Şəhərimiz, ailəniz, pencəyim, qardaşı, bacısı, papağın sözlərinin əvvəlinə uyğun gələn şəxs əvəzliyi əlavə edin. Nəyə görə məhz həmin əvəzliyi əlavə etdiyinizi izah edin.
- “Ən çox sevdiyim yaziçi Anardır” cümləsində xəbərin altından xətt çəkin və onun hansı nitq hissəsi olduğunu deyin.

Sözlük

Mənsubiyyət - aid olma, aidiyat

Mətnüşünas - qədim yazılı abidələrin dəqiqliq mətnini araşdırmaqla məşğul olan mütəxəssis

YADDA SAXLA Mənsubiyyət şəkilçiləri

İşmin bildirdiyi əşya müxtəlif şəxslərə (mənə, sənə, ona, bizə, sizə, onlara) aid ola bilər. *Mənim dəftərim* dedikdə dəftər I şəxsə, *sənin dəftərin* dedikdə - II şəxsə, *onun dəftəri* dedikdə - III şəxsə aid olur. Bu aidiyatı bildirmək üçün isimlər mənsubiyyət şəkilçisi qəbul edir.

Şəxslər	Tək		Cəm	
	Şəkilçilər	nümunələr	Şəkilçilər	nümunələr
I şəxs	-ım⁴ (-m) (mənim)	çanta- <i>m</i> kitab- <i>m</i> yurd- <i>um</i> su-y- <i>um</i>	-mız⁴, -ımız⁴ (bizim)	çanta- <i>mız</i> kitab- <i>imız</i> yurd- <i>umuz</i> su-y- <i>umuz</i>
II şəxs	-ın⁴ (-n) (sənin)	çanta- <i>n</i> kitab- <i>in</i> yurd- <i>un</i> su-y- <i>u</i>	-nız⁴, -ınız⁴ (sizin)	çanta- <i>nız</i> kitab- <i>inız</i> yurd- <i>unuz</i> su-y- <i>unuz</i>
III şəxs	-ı⁴ (-sı⁴) (onun)	çanta- <i>sı</i> kitab- <i>ı</i> yurd- <i>u</i> su-y- <i>u</i>	-ı⁴, -sı⁴ (onların)	çantalar- <i>ı</i> kitablar- <i>ı</i> yurd- <i>u</i> su-y- <i>u</i>

Bir çox hallarda mənsubiyyət şəkilçisi qəbul etmiş ismin əvvəlində yiyəlik halda olan şəxs əvəzliyi və ya isim işlənir: *Sizin eviniz çox rahatdır*. Bəzən isə yiyəlik halda olan şəxs əvəzliyi və ya isim buraxılır: *Eviniz çox rahatdır*.

I və II şəxslərə aid mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər əşyanın yalnız insana mənsubluğununu bildirir: *mənim kədərim, sizin əməlləriniz*. III şəxsə aid mənsubiyyət şəkilçisi qəbul etmiş isim isə yalnız insana deyil, başqa canlı və cansız əşyalara da aid ola bilər: *şirin pəncəsi, çayın hövzəsi*.

1. Cütlüklerlə iş. Verilmiş cümlələrdə mənsubiyyət şəkilçili sözləri tapın. Cümlələri mənsubiyyət şəkilçilərinin sayına görə aradıçıl düzün.

- A. *Babilin asma bağları dünyanın yeddi möcüzəsindən biridir.*
- B. *Ən qədim dövlətlər çayların vadilərində yaranırdı.*
- C. *Dahi Azərbaycan şairi Nizaminin "Xəmsə"si dünya ədəbiyyatının incilərindən biridir.*
- D. *Yaz gələndə kəndimizin yolları palçıqlı olar, yaxınlıqdan axan dağ çayının suları bulanardı.*

2. Suçiçəyi, bağayarpağı, çöldovşanı, dağkeçisi, həyətyanı sözlərini tərkibinə görə təhlil edin. Tərkibində mənsubiyyət şəkilçili isim olan beş mürəkkəb söz tapıb dəftərinizdə yazın.

3. Aşağıdakı söz birləşmələrində mənsubiyyət şəkilçili sözləri tapın və onların kimə və ya nəyə mənsub olduğunu deyin.

*ucqar dağ kəndlərimizin yolları,
məktəbinizin yeni direktoru,
əsərin qəhrəmanının xarakteri,
Abşeron bağlarının gözəlliyi,
şairin sonuncu kitabının adı,
gözümün işığı.*



Saitlə bitən bəzi alınma sözlər mənsubiyyətə görə dəyişər-kən köklə şəkilçi arasına *y* bitişdirici samiti əlavə olunur.

mövqe - mövqeyim, mövqeyin, mövqeyi

mənafe - mənafeyim, mənafeyin, mənafeyi

tale - taleyim, taleyin, taleyi

Bu qayda saitlə bitən bütün alınma sözlərə şamil olunmur. Məsələn, *ailə, sərmaya* sözləri adı qaydada mənsubiyyət şəkilçisi qəbul edir.

Bəzi ikihecalı sözlər də var ki, mənsubiyyət şəkilçisi qəbul edərkən sözün kökündəki ikinci sait düşür. Məsələn, *könül - könlüm, ciyin - ciyinin, sinif - sinfimiz*.

4. Aşağıda verilmiş şeirdə nöqtələrin yerinə müvafiq gələn mənsubiyyət şəkilçisini yazın.

Əgər olmasaydı ana zəhmət...,

Qazana bilməzdim heç bu hörməti.

Onun ruzi...lə xoş olar hal...,

Onun dua...la gülər iqbalım.

Onun hər söz...ndən alıram qüvvət,

Qəlb...ni nur etdi, verdi nəsihət.

Onun dualar... olmasaydı, ah,

Ömr... puç olardı, yəqin, bir sabah.

(Xaqani)



Şəxs şəkilçisi qəbul etmiş isimlər cümlədə xəbər olduğundan onlara xəbərlik şəkilçisi də deyilir. Şəxs şəkilçiləri bunlardır:

Şəxslər	Tək		Cəm	
	Şəkilçi	Nümunə	Şəkilçi	Nümunə
I şəxs	-am ²	şagirdəm	-ıq ⁴ (-yıq)	şagirdik
II şəxs	-san ²	şagirdsən	-sınız ⁴	şagirdsiniz
III şəxs	-dır ⁴	şagirddir	-dır ⁴ +lar ²	şagirddirlər

5. Cədvəli doldurun. “Müəllim” və “tələbə” sözlərini mənsubiyətə və şəxsə görə dəyişərək cədvəli doldurun.

Şəxslər	Müəllim		Tələbə	
	Mənsubiyyət şəkilçisi ilə	Şəxs şəkilçisi ilə	Mənsubiyyət şəkilçisi ilə	Şəxs şəkilçisi ilə
I şəxs (tək)				
II şəxs (tək)				
III şəxs (tək)				
I şəxs (cəm)				
II şəxs (cəm)				
III şəxs (cəm)				

Diqqət!

İsimlər eyni zamanda həm mənsubiyyət, həm də şəxs şəkilçisi qəbul edə bilər: *Sən hansı məktəbin sagirdisən?* -dir⁴ şəkilçisi qoşulmuş isimlərin tələffüzü zamanı sondakı r samiti deyilmir: *alimdır [a:limdi]*.

Mətnlə iş. Mətni oxuyun və mənsubiyyət şəkilçili isimləri qeyd edin.

ƏDƏBİYYATIMIZIN BEŞİYİ

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəcilik fəaliyyətindən qalan yadigarlardan biri də indiki İstiqlaliyyət küçəsində İsmailiyyə binası ilə yanaşı yerləşən Əlyazmalar Institutunun binasıdır. Tikintisi 1901-ci ildə başa çatmış bu binada keçən əsrin əvvəllerində Qızlar Seminariyası yerləşirdi.

1982-ci ildən etibarən həmin binada AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Instituto yerləşir. Burada müxtəlif dilleri və qədim əlifbaları bilən onlarla mətnşunas əlyazma və əski çap kitablarının tədqiqi, nəşri və bərpası ilə məşğul olur. İnstitutun fondunda 20 minə yaxın əlyazma saxlanılır. Onlardan ən qədimi IX əsrə aid edilən dəri üzərində yazılmış Quran surəsidir.

- Dəftərinizdə AMEA ixtisarının ifadə etdiyi mürəkkəb adı tam yazın.
- Altından xətt çəkilmiş sözlər hansı şəkilçiləri qəbul edib?

Hazırlıq

Qrammatik şəkilçiləri leksik şəkilçilərdən fərqləndirən əsas xüsusiyyət nədir? İsmin hal şəkilçiləri bu şəkilçi növlərindən hansına aiddir?

Sözlük

Xəttat - qədimdə kitabların üzünü köçürən sənətkar

Mədhîyyə - tərifləmək məqsədilə yazılmış şeir; *mədh* - tərif

Orijinal - bir yazının, şəklin əсли, bilavasitə müəllif tərəfindən yaradılmış forması

YADDA SAXLA**İsmin halları**

İsimlər başqa sözlərlə əlaqəyə girərkən çox zaman qrammatik şəkilçilər qəbul edir və beləliklə, formaca dəyişir. *Ev* sözünün dəyişməsinə diqqət yetirək.

Ev şamdan işıqlanar, baş - biliqdən.

Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı - qonaq.

Eva girirəm, qarı döyür, bayıra çıxıram - Tanrı.

Evi abad edən qadındır.

Evdə doğma divarlar da köməkdir.

Evdən qabaq qonşu axtar.

İsimlərin bu cür dəyişməsi hallanma adlanır. İsmin altı hali var: 1) adlıq, 2) yiylilik, 3) yönlük, 4) təsirlilik, 5) yerlik, 6) çıxışlıq. İsmin hər bir hali müvafiq suallara cavab verir.

- 1.** Nümunəyə əsasən sözləri müvafiq hal, şəkilçi və suallarla birləşdirin.

<i>Söz</i>	<i>İsmin hali</i>	<i>Hal şəkilçisi</i>	<i>Suali</i>
Vətəndə	Yiyəlik hal	-dan ²	nə?
Vətənin	Çıxışlıq hal	- ¹ , (-n ¹)	nəyin?
Vətən	Yerlik hal	-a ²	nədə?
Vətəni	Yönlük hal	- ¹ n ⁴ , (-n ¹ n ⁴)	nəyə?
Vətəndən	Adlıq hal	-da ²	nədən?
Vətənə	Təsirlilik hal	---	nəyi?

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

LÖKBATAN

Keçmişdə **Bakını** Yaxın Şərqi **ölkələri** ilə birləşdirən ən işlek karvan yollarından biri indiki Lökbatan **qəsəbəsinin** yerindən keçirdi.

Bir-birinin ardınca ağır-ağır, təmkinlə irəliləyən **dəvələr** şərqi xalçaları, **şirniyyat**, quru meyve gətirir, **Bakıdan** isə neft və duz aparırıdı.

Tacirlərin **bəxti** heç də həmişə gətirmirdi. Bu **ərazidə** mazut **göllərin-dən** keçərkən **karvanın başında** gedən **dəvə** bəzən ilişib bir **yerdə** dayanırdı. Mazut **gölü** onu buraxmırıldı. Dəvə hamının gözü qarşısında yavaş-ya-vaş **yerə** batırıldı. Bunu görən **sarvanlar** və karvan **sahibləri** ucadan qışqırıldırlar: "Lök batdı..." ("lök" farsca dəvə deməkdir).

Elə o zamanlardan həmin **yeri** "Lökbatan" adlandırmışlar.

- Mətndə qalın hərflərlə verilmiş sözləri ismin hallarına görə qruplaşdırın.

Adlıq _____

Yiyəlik _____

Yönlük _____

Təsirlilik _____

Yerlik _____

Çıxışlıq _____

- Altından xətt çəkilmiş **şirniyyat** sözünün kökünü müəyyən edin. **Ətriyyat**, **külliyyat** sözləri ilə müqayisə edərək bu sözlərdəki şəkilçinin funksiyasını təyin edin. Həmin şəkilçi ilə **qətiyyət**, **səmimiyyət** sözlərindəki şəkilçi arasındakı fərqi izah edin.

YADDA SAXLA Adlıq hal

Kim? nə? hara? suallarına cavab olan adlıq hal ismin başlanğıc formasıdır. Lügətlərdə isimlər adlıq halında verilir. Bu halın xüsusi qrammatik şəkilçisi yoxdur.

Adlıq halda olan isim cəm, mənsubiyət və şəxs (xəbərlik) şəkilçiləri qəbul edə bilər. Bu şəkilçilər ayrı-ayrılıqlıda və eyni zamanda ismin başlanğıc formasına qoşula bilər: **uşaqlarımızdır**.

Adlıq halda olan isimlər cümlədə mübtəda və xəbər vəzifəsində olur: **Kitab** (mübtəda) **əsas bilik mənbəyidir** (xəbər). Bəzi isimlər isə sıfətləşərək təyin olur: **Toğrul daş hasardan adlayıb bağa daxil oldu**.

2. Cədvəli doldurun. Nümunəyə baxaraq cədvəli doldurun.

İsmin başlangıç forması	Cəm şəkilçi-si ilə	Mənsubiyyət şəkilçisi ilə	Cəm və mənsubiyyət şəkilçisi ilə	Cəm, mənsubiyyət və xəbərlik şəkilçisi ilə
Qiymət	qiymətlər	qiymətim	qiymətlərim	qiymətlərimdir
Küçə				
Dəftər				
Kənd				

➤ Cədvəldə yazdığınız sözlər ismin hansı halındadır?

YADDA SAXLA

Yiyəlik hal

Yiyəlik halda işlənən isim sahiblik mənasını bildirir və *kimin? nəyin? haranın?* suallarına cavab olur.

Yiyəlik halda olan isimdən sonra, adətən, mənsubiyyət şəkilçili isim gəlir. İkincisi birincisinə mənsub olsa da, mənsubiyyət şəkilçili isim əsas tərəf, yiyəlik halda olan isim asılı tərəf sayılır.

Yiyəlik halın iki növü var: 1) müəyyənlik bildirən yiyəlik hal və 2) qeyri-müəyyənlik bildirən yiyəlik hal.

Müəyyənlik bildirən yiyəlik halda isim *-in⁴* (*-nın⁴*) şəkilçisi qəbul edir və konkretlik bildirir. *Kitabın səhifəsi, dövlətin dili* dedikdə konkret kitabdan, dövlətdən danışılır. Qeyri-müəyyən yiyəlik halın isə şəkilçisi olmur; *kitab səhifəsi, dövlət dili* dedikdə, ümumiyyətlə, kitabdan, dövlətdən söhbət gedir. Adlıq halda olan isimlə qeyri-müəyyən yiyəlik halda olan isim formaca eyni olur və onları yalnız söz birləşməsi və ya cümlə daxilində fərqləndirmək mümkündür. Qeyri-müəyyənlik bildirən yiyəlik halda isim *nə?* sualına cavab verir.

Müəyyənlik bildirən yiyəlik halda isim mənsubiyyət şəkilçili sözdən ayrılıqda da işlənə bilər. Bu zaman o, cümlənin xəbəri olur: *Çanta Nigarındır.*

3. Sütunları tutuşdurun. A sütununda verilmiş sözləri B sütundakı müvafiq sözlərlə birləşdirərək söz birləşmələri yaradın.

A	B
günəş	<i>zəhər</i>
dəftərxana	<i>iş iq</i>
ilan	<i>yemək</i>
ay	<i>şüa</i>
səhər	<i>teatr</i>
opera	<i>ləvazimat</i>

➤ Hansı söz birləşmələrində asılı tərəf yalnız qeyri-müəyyənlik bildirən yiyəlik halda işlənir.

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

XƏTTATLIQ SƏNƏTİ

Müasir dövrümüzdə kitablar mətbəələrdə çap maşınları vasitəsilə çoxaldılaraq ışığ üzü görür. Orta əsrlərdə isə bu iş insanların el eməyi ilə başa gəlirdi. Xəttatlıq geniş yayılmış sənət növlərindən biri idi. Ustad xəttatların adları kitab müəllifləri ilə yanaşı çəkilirdi. Qədimdə yazılmış bir çox əsərlərin bu günə kimi gəlib çatmasında xəttatların böyük rolu olub.

Yaxşı xəttatlar gündə 8-10 beyt köçürü bilirdilər. Onların eməyi yüksək qiymətləndirilirdi. Belə ki, hər beytə görə xəttat sıfarişidən bir qızıl onluq alırlı. Firdovsinin "Şahname" əsərinin əlyazması üzərində tanınmış xəttat və məniatürçülər düz otuz il işləmişlər.

Xəttatlar çox savadlı idilər. Onlar bəzən müəllifin əsərində redakta ısləri aparır, hökmdarın şərəfinə mədhiyyələr əlavələr edirdilər. Bu gün mətnşunas alımlar müəlliflərin orijinal yazılarını xəttatların əlavələrindən ayırmak üçün bir çox əlyazmaları tutuşdurur, araşdırırlar aparmalı olurlar.

➤ Altından xətt çəkilmiş sözləri cədvələ görə qruplaşdırın.

Adlıq hal	Müəyyənlik bildirən yiyəlik hal	Qeyri-müəyyənlik bildirən yiyəlik hal

- Mətnin ikinci abzasında saydan əmələ gəlmiş ismi göstərin.
- "Əlyazma" və "araşdırma" sözlərini tərkibinə görə təhlil edin.
- **Test.** "Xəttat" və "mətnşunas" sözlərindəki alınma şəkilçilər qrammatik funksiyasına görə hansı milli şəkilçi ilə sinonim sayla bilər:

A. -*ıq*⁴, B. -*çı*⁴, C. -*ça*², D. -*cıgaz*⁴

YADDA SAXLA

Yönlük hal

- Yönlük halda işlənən isim hərəkətin yönünü, istiqamətini bildirir və kimə? nəyə? haraya? suallarından birinə cavab olur. İsimlər yönelik halda işlənərkən $-a^2$ (-ya²) şəkilçisi qəbul edir: *divar-a, şəhər-ə, qala-ya, dərə-yə*.
- Sonu açıq saitlə bitən isimlər yönelik halda fərqli tələffüz edilir, sondakı $-a$, $-ə$ saitləri $-i$, $-i$, $-u$ və ya $-ü$ kimi tələffüz olunur. *nənəyə [nəniyə], komaya [komuya]*

4. Nümunəyə baxıb cədvəli doldurun.

Adlıq halda	Yönlük halda	Tələffüzü
<i>kölgə</i>	<i>kölgəyə</i>	[kölgüyə]
<i>qala</i>		[]
<i>meşə</i>		[]
<i>torba</i>		[]

5. Atalar sözlərində yönelik halda olan isimlərin altından bir, həm mənsubiyət, həm də yönelik hal şəkilçisi qəbul etmiş isimlərin altından iki xətt çəkin.

1. *Qorxan gözə çöp düşər.* 2. *Sirrini dostuna demə, dostunun da dostu var.* 3. *Doğruya zaval yoxdur, çəksələr min divana.* 4. *Gəmiyə minib gəmiçi ilə dalaşma.* 5. *Gülmə qonşuna, gələr başına.* 6. *Güçünə bax, şələni bağla.* 7. *Qurunun oduna yaş da yanır.*

YADDA SAXLA

Təsirlik hal

Təsirlik hal hərəkətin hansı əşya üzərində icra olunduğuunu bildirir və *kimi?*, *nəyi?* *haranı?* sualına cavab olur: *məruzəçini* (*kimi?*) *alqlışadılar*, *otağı* (*nəyi?*) *təmizlədik*, *Londonu* (*haranı?*) görmüşəm.

Yiyəlik halda olduğu kimi, təsirlik halda da isimlər **müəyyənlik** və ya **qeyri-müəyyənlik** ifadə edə bilir. Müəyyənlik bildirən təsirlik halda isim $-i^4$ (-ni⁴) şəkilçisi qəbul edir və konkret əşyaya aid olur:

Müəllim xəritəni divardan asdi.

Qeyri-müəyyənlik bildirən təsirlik halda isim şəkilçi qəbul etmir, *nə?* sualına cavab olur və adətən, hərəkət bildirən sözlə yanaşı işlənir:

Müəllim divardan xəritə asdi.

- 6.** Şeirdə təsirlik halda işlənmiş sözlərdən müəyyənlik və qeyri-müəyyənlik ifadə edənləri seçin.

*Ay həzərat, bir zəmanə gəlibdi,
Ala qarğı şux tərləni bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.*

*Adam var, çox işlər eylər irada,
Adam var ki, yetə bilməz murada.
Adam var ki, çörək tapmaz dünyada,
Adam var, yağ yeyər, bali bəyənməz.*

(Aşıq Abbas Tufarqanlı)

- 7.** Atalar sözündəki təsirlik halda olan isimləri göstərin.
El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sindirar.

- 8.** "Adam pulu qazanar, pul adımı qazanmaz" atalar sözünün mənasını açıqlayın. "Pulu" sözünü qeyri-müəyyənlik bildirən təsirlik halda işlətsək, atalar sözünün mənası dəyişərmi?

YADDA SAXLA Yerlik hal. Çıxışlıq hal

İsmin yerlik hali hərəkətin icra olunduğu yeri bildirir və *kimdə? nədə? harada?* suallarından birinə cavab olur. Yerlik halda isimlər *-da²* şəkilçisi qəbul edir: *Kitabim Aydanda* (kimdə?) *qaldı*. *İmlada* (nədə?) *çoxlu səhvər var idi*. *Şəhərda* (harada?) *bürkü idi*.

İsmin çıxışlıq hali hərəkətin başlandığı yeri bildirir və *kimdən? nədən? haradan?* suallarından birinə cavab olur. Çıxışlıq halında isimlər *-dan²* şəkilçisi qəbul edir: *Nailə rəfiqəsindən* (kimdən?) *üzr istədi*. *Atam məktubu zərfdən* (nədən?) *çıxardı*. *Şəhərdən* (haradan?) *yenice qayıtmışdıq*.

- 9.** Atalar sözlərindəki yerlik və çıxışlıq halında olan isimləri (!) göstərin.

1. *Söz danışlıqdan keçər*. 2. *Vura bilməyən daşın böyüyündən yapışar*. 3. *Güç birlikdədir*. 4. *Ağılı uşaq bələkdə özünü göstərir*. 5. *El keçən körpüdən sən də keç*. 6. *Cavanlıqda daş daşı, qocalanda ye aşı*. 7. *Evdə bişməyib, qonşudan gəlməyib*.

10. Cütlüklerlə iş. Çərçivədə verilmiş sözləri ismin müvafiq həlində işlətməklə atalar sözlərini tamamlayın.

diz, sərçə, əzab, iynə, cəhənnəm, bağ, at, çəpər, taxta, kasib

1. *İgid odur ... düşə, atlana, igid odur hər ... qatvana. 2. ... qorxan dari əkməz. 3. ... gedən özünə yoldaş axtarar. 4. Namərdin çörəyi ... üstə olar. 5. ... baxarsan, bağ olar, baxmazsan, dağ olar. 6. Dərziyə "köç" dedilər ... yaxasına sancı. 7. Qonşunun xətrin istə, amma ... arada saxla. 8. Abdaldan paşa olmaz, ... maşa. 9. Bəyin əli cibindən çıxınca ... canı çıxar.*

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

QƏDİM KİTAB USTALARI

Britaniya **muzeyində** Nizami "Xəmsə"sinin nadir əlyazması saxlanılır. Bu əlyazma **mütəxəssislər** tərəfindən kitab sənətinin ən dəyərli nümunələrindən biri kimi qiymətləndirilir. Kitabdakı **miniatürlərin** bir çoxu XV əsrin dahi **miniatür** rəssamı Sultan Məhəmməd tərəfindən işlənmişdir. Ustad Sultan **Məhəmmədə** məxsus gözəl miniatürlər Nizami "Xəmsə"-sinin, **Hafız** "Divanı"nın, Firdovsi "Şəhnaməsi"nin əlyazmalarını bəzəyir.

Şahlar öz **saraylarında** kitabxanalar yaradırdılar. **Kitabxanaların** nəzdində xüsusi **emalatxanalar** fəaliyyət göstərir, burada əlyazma kitablar hazırlanırdı. **Əlyazmalar** üzərində xəttatlar, miniatürçü rəssamlar və cildçilər işləyirdilər. Xüsusi mürəkkəb rəngi və kağız hazırlayan **ustaların** da zəhməti az deyildi. Bu mütəxəssislərin birgə **səyi** ilə nadir əlyazmalar yaradılırdı.

Təbriz, Herat **kitabxanalarında** hazırlanmış yüzlərlə nadir sənət əsəri dünyanın bir çox müzeylərinin bəzəyidir.

- Qalın hərflərlə verilmiş sözlərin ismin hansı halında olduğunu deyin.
- Test.  sxeminə uyğun gələn söyü göstərin.
A) *kitabxanasının*
B) *kitablarından*
C) *kitabxanalarında*
D) *kitabxanaçılarımızda*
E) *kitabxanalara*

Hazırlıq

- "Kitab" sözünə şəkilçi əlavə etmədən cümlələrdə adlıq, yiyeşilik və təsirlik hallarında işlədin.
- "Sənin otağın" və "otağın küncü" söz birləşmələrində "otaq" sözünün qəbul etdiyi şəkilçilər arasındakı fərqi izah edin.

Sözlük

Obyekt - fəaliyyətin yönəldiyi hədəf, şəxs, əşya, hadisə

Subyekt - fəaliyyəti icra edən şəxs, əşya, hadisə

Forma - bir şeyin xarici görünüşü, quruluşu

Məzmun - bir şeyin mahiyyəti, daxili keyfiyyətlərinin məcmusu

YADDA SAXLA Mənsubiyyət şəkilçili ismin müəyyən edilməsi

Bəzi mənsubiyyət şəkilçiləri formaca ismin yiyeşilik və təsirlik hal şəkilçiləri ilə eynidir.

I müqayisə:

1. Samirə köynəyi ipə sərdi.
2. Nadirin köynəyi mənə böyük olur.

1-ci cümlədə *köynək* sözü ismin təsirlik halında işlənib, 2-ci cümlədə isə bu söz mənsubiyyət şəkilçisi qəbul edib və adlıq haldadır.

II müqayisə:

1. Elə *bağın* belə də *meyvəsi* olar.
2. *Sənin bağın* çox gözeldir.

1-ci cümlədə *bağ* sözü ismin yiyeşilik halında işlənib, 2-ci cümlədə isə bu söz mənsubiyyət şəkilçisi qəbul edib və adlıq haldadır.

İsmiñ hal şəkilçilərindən fərqli olaraq, mənsubiyyət şəkilçisi əşyanın kimə və ya nəyə mənsub olduğunu bildirir.

1. Düşünün. İsmiñ təsirlik hal və III şəxs mənsubiyyət şəkilçilərini, eləcə də yiyeşilik hal və II şəxs (tək) mənsubiyyət şəkilçilərini necə adlandırmaq olar - sinonim, ononim, yoxsa antonim şəkilçilər?

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

QƏRİBİ BURDA AĞLAMAQ TUTUR

Bu zərb-məsəli çox ağır, çıxılmaz vəziyyətə düşdükdə işlədirlər.

İfadə məşhur "Aşıq Qərib" dastanı ilə bağlıdır. Dastanın qəhrəmanı Qərib uzaq diyardan vətənə, sevgilisi Şahsənəmin toyuna gəlib çatmağa tələsir. Hələbdən çıxıb Tiflisə üz qoyur. Xeyli gedəndən sonra atı davam gətirməyib ölürlər. Qərib bu uzun, çətin yolu piyada getməli olur. Ayaqları qabar-qabar olur. Vaxtında toya çatmaqdan, Şahsənəmdən əlini üzür. Sazını si-nəsinə basıb şeirlər deyir və göz yaşı töküb ağlayır.

➤ **Test.** Cümələlərin hansında isim təsirlik hal şəkilçisi qəbul edib?

- A. Ayaqları qabar-qabar olur.
- B. Atı davam gətirməyib ölürlər.
- C. Qəribi burada ağlamaq tutur.
- D. Göz yaşı töküb ağlayır.

➤ **Mətndə həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul etmiş isimlərin altından düz xətt, həm mənsubiyyət, həm də yönük hal şəkilçisi qəbul etmiş isimlərin altından dalğalı xətt çəkin.**

YADDA SAXLA Hal şəkilçisi olmayan isimlərin fərqləndirilməsi

Adlıq, qeyri-müəyyənlik bildirən yiylilik və təsirlik hallarında olan isimlər hal şəkilçisi qəbul etmir, buna görə də formaca bir-birinə oxşayır. Lakin məzmunca onlar fərqlənlərlər.

İsmin adlıq halı hərəkətin subyektini, yəni kim (nə, hara) tərəfindən icra olunduğunu bildirir. Buna görə də adlıq halda olan isim, adətən, hərəkət bildirən sözlə bağlı olur.

Kompüter insanların işini xeyli yüngülləşdirib.

Qeyri-müəyyənlik bildirən yiylilik halda isim özündən sonra gələn mənsubiyyət şəkilçili isimlə bağlı olur. İsmin bu halının bildirdiyi yiylilik, sahiblik mənası məhz mənsubiyyət şəkilçili ismə aid olur.

Kompüter programları gündən-günə mürəkkəbləşir.

Qeyri-müəyyənlik bildirən təsirlik halda da isim hərəkət bildirən sözlə bağlı olur. Lakin o, adlıq halda olan isimdən fərqli olaraq, hərəkətin subyektini deyil, obyektini bildirir, yəni o, hərəkəti icra etmir, hərəkət onun üzərində icra olunur.

Samir mağazadan kompüter aldı.

2. Atalar sözlərində altından xətt çəkilmiş sözlərin adlıq (A), yiyəlik (Y), yoxsa təsirlik (T) halda olduğunu müvafiq cümlənin qarşısındaki mötərizədə qeyd edin.

1. *El malına göz dikənin gözlərinə qan damar.* ()
2. *El igidləri ilə tanınar.* ()
3. *Qürbət görməyən adam vətən qədri bilməz.* ()
4. *Ana qızına taxt verər, ata qızına - bəxt.* ()
5. *Ana qəlbi kövrək olar.* ()
6. *Cəfa çəkməyən şəfa görməz.* ()
7. *Arxalı köpək qurd basar.* ()
8. *Zər qədrini zərgər bilar.* ()
9. *Dəmir qapının da taxta qapiya işi düşər.* ()

YADDA SAXLA | Orfoqrafik və orfoepik qaydalar

Bir sıra ərəb-fars mənşəli ikihecalı sözlər mənsubiyyət şəkilçiləri və saitlə başlayan hal şəkilçiləri qəbul etdikdə son hecasının saiti düşür.

Alınma sözlər		
Adlıq halda	Hal şəkilçiləri ilə	Mənsubiyyət şəkilçisi ilə
şəkil	şəklin, şəklə, şəkli	şəklim, şəklin, şəkli
fəsil	fəslin, fəslə, fəсли	fəslim, fəslin, fəсли

Bir sıra ikihecalı əsl Azərbaycan sözləri isə yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə son hecasının saiti düşür.

Əsl Azərbaycan sözləri		
Adlıq halda	Hal şəkilçiləri ilə	Mənsubiyyət şəkilçisi ilə
burun	burunun, buruna, burunu	burnum, burnun, burnu
çıyın	çıyının,çıyınə,çıyını	çıynım,çıynın,çıynı

Çıxışlıq hal şəkilçisi (-dan²) sonu *m*, *n* samitləri ilə bitən sözlərə qoşulduqda -nan² kimi tələffüz olunur. Məsələn:

kələmdən [kələmnən]

çəməndən [çəmənnən]

Bu qayda bəzi mənsubiyyət şəkilçili sözlərə də aiddir:

gözümdən [gözümənən]

gözündən [gözünənən]

3. Verilmiş sözləri ismin yiyəlik, yönük, təsirlik hallarında yazın.

ətir _____
beyin _____
ömür _____
isim _____
nəsil _____

4. Bayatını oxuyun və suallara cavab verin.

*Maral durduğu yerdə,
Boynun burduğu yerdə,
Ovçunun qolu sinsin
Maral vurduğu yerdə.*

- Altından xətt çəkilmiş isimlərin hansı halda olduğunu deyin.
- Hansı sözdə şeir vəzninin tələbinə uyğun olaraq təsirlik hal şəkilcisinəndəki sait düşüb?

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

ORUCLUQ BAYRAMI

İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə Hicrinin 2-ci ilindən başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İlin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir, çünkü bu ayın geçələrindən birində müqəddəs Kitabımız olan Qurani-Kərim nazıl olub.

Orucluq insanları paklığa, xeyirxahlığı dəvət edir. Oruc tutan adam gündüzlər yemir, içmir, dünya nemətlərindən çekinir, nəfsini təmiz saxlayır. Uşaqlar, xəstələr, döyüşçülər, səyyahlar oruc tutmaqdən azad olunurlar.

Orucluğun başa çatdığı gün imkanı olan hər bir şəxs kasıblar üçün fitrə zəkatı verməlidir.

Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idи. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı da bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

- *Hicrinin 2-ci ili eramızın neçənci ilinə təsadüf edir?*
- *Altından xətt çəkilmiş sözlərin hansı şəkilçi(lər) qəbul etdiyini deyin.*

5. Aşağıdakı şeirdə neçə isim var?

Budur gəldi **bahar** fəсли,
Dağların lale vaxtıdır.
Açılibdır qızılıgullər,
Bülbülün **bala** vaxtıdır.
(Aşıq Abbas Tufarqanlı)

- Altından xətt çəkilmiş sözlər hansı şəkilçiləri qəbul edib?
- Goy rəngdə verilmiş sözlər ismin hansı halindadır?

6. Şeiri oxuyun və suallara cavab verin.

Bir məclisə varsan, özünü(A) öymə,
Şeytana bac(B) verib kimsəyə(C) söymə,
Qüvvətli olsan da, yoxsulu(D) döymə,
Demə ki, zorluyam(E), qolum(Ə) yaxşdı(F).
(Xəstə Qasım)

- **Test.** Hansı söz (müvafiq cavab variantını dairəyə alın):

- sifətdir, təsirlilik hal şəkilçisi qəbul edib? A B C D E Ə F
- əvəzlikdir, yönük hal şəkilçisi qəbul edib? A B C D E Ə F
- sifətdir I şəxs şəkilçisi qəbul edib? A B C D E Ə F
- əvəzlikdir, təsirlilik hal şəkilçisi qəbul edib? A B C D E Ə F
- isimdir, adlıq haldadır, mənsubiyyət şəkilçisi qəbul edib? A B C D E Ə F
- sifətdir, III şəxs şəkilçisi qəbul edib? A B C D E Ə F
- isimdir, təsirlilik haldadır? A B C D E Ə F

7. Şeiri oxuyun və suallara cavab verin.

Zülfün kimi ilan olmaz,
Şair **sözü** yalan olmaz,
Burda **qədrin** bilən olmaz,
Dur, aparaq bizə zülfün.
(Molla Cuma)

- **Test.** Şeir bəndinin birinci və sonuncu sözləri

- A) fonetik baxımdan fərqlidir.
- B) morfoloji baxımdan fərqlidir.
- C) leksik mənasına görə fərqlidir.

- III misrada altından xətt çəkilmiş sözdə hansı şəkilçi buraxılıb?
- II misrada altından xətt çəkilmiş söz hansı şəkilçini qəbul edib?

8. 5, 6, 7-ci çalışmalarda verilmiş şeir müəlliflərinin adları cümlənin ortasında işlənərsə, “aşıq”, “xəstə”, “molla” sözlərinin birinci hərfi

- A) böyük yazılmalıdır
- B) kiçik yazılmalıdır

Cavabınızı 40-cı səhifədə verilmiş qaydalarla əsaslandırın.

9. Cümləni oxuyun və orfoqrafik səhv'ləri düzəldin.

Qədim dövrlərə aid olan daş, xalça, dulusçuluq sənət nümunələri üzərində müşaidə etdiyimiz düz və əyri xəttlər vaxtilə axar suya işaret olub, aydınlıq, uğurluluq və xeyr-bərəket rəmzi mənasını daşımışdır.

- Altından xətt çəkilmiş sözlər ismin hansı halindadır?
- Debat. Göy rəngdə verilmiş söz
 - A) mənsubiyyət şəkilçisi qəbul etmiş isimdir.
 - D) düzəltmə sıfətdir.

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

NAFTANDAZLAR

Neft və başqa təbii sərvətlərlə zəngin olan Azərbaycan torpağı qədimdən bəri tez-tez yadellilərin hücumlarına məruz qalırdı. Düşmənə qarşı mübarizədə neft cəsur Azərbaycan döyüşçülərinin əlində odlu silaha çevrilmişdi. Qədimdə qoşunların tərkibində xüsusi naftandazlar dəstəsi olurdu. Onlar nefti filit bərkidilmiş xüsusi qablara dolduraraq onu sapand və ya xüsusi qurğu vasitəsilə düşmənə sarı atırdılar. Bir andaca ətrafi alov bürüyürdü və düşmən vahimə içində geri çəkilirdi. Naftandazların gorususundan düşmən gəmiləri şəhərə yaxınlaşmağa cəsarət etmirdilər.

İçəri Şəhərin dəniz tərəfdən qala divarlarını diqqətlə nəzərdən keçirsəniz, divarların aşağı tərəfində xüsusi novlar olduğunu görərsiniz. Yadelli-lərin hücumundan qorunan şəhər əhalisi bu novlar vasitəsilə çöl tərəfdən divar boyu qazılmış xəndəklərə neft axıdır və düşmən yaxınlaşanda ona od vururdular. Beləliklə, indiki İçəri şəhərdən ibarət olan qədim Bakı alınmaz qala hesab olunurdu.

- Araşdırma. Necə oldu ki, 1501-ci ildə Şah İsmayııl Xətayı Bakını fəth etdi?
- Təhlil. Qalın hərflərlə verilmiş sözü tərkibinə görə təhlil edin.
- Altından xətt çəkilmiş cümlələrdə buraxılmış qrammatik səhvi tapın.

Hazırlıq

"Gələn ay yazıçıların qurultayı olacaq" cümləsində altından xətt çəkilmiş sözə diqqət yetirin. Bu sözlə bağlı aşağıdakı sual-lara cavab verin.

- Başlangıç forması necədir?
- Hansı suala cavab verir?
- Quruluşca ismin hansı növünə aiddir?
- Ümumi, yoxsa xüsusi isimdir?
- Konkret, yoxsa mücərrəd isimdir?
- Mənsubiyyət şəkilçisi varmı?
- İsmən hansı halındadır?
- Hansı cümlə üzvüdür?

YADDA SAXLA**İsmin cümlədə rolü**

İsimlər cümlədə, əsasən, mübtəda və tamamlıq olur.

Tərəflər (mübtəda) *danişıqları* (tamamlıq) *dayandırdılar*.

Lakin isimlər cümlədə xəbər, təyin, zərflik də ola bilər.

Dünyada ən böyük heyvan balnadır. (xəbər)

Nigar mağazadan (zərflik) *qızıl* (təyin) *üzük aldı*.

İsim cümlədə

Adlıq halda mübtəda, xəbər və təyin olur.

Müəyyən yiylilik halda ayrılıqda yalnız xəbər ola bilər.

Qeyri-müəyyən yiylilik halda ayrılıqda heç bir cümlə üzvü ola bilmir.

Yönlük halda tamamlıq, zərflik, xəbər olur.

Təsirlik halda tamamlıq olur (Yeganə haldır ki, xəbər ola bilmir).

Yerlik halda tamamlıq, zərflik, xəbər olur.

Cıxışlıq halda tamamlıq, zərflik, xəbər olur.

1. Qruplarla iş. İki qrupa bölünün. I qrup "*qızıl*", II qrup "*dəmir*" sözünü cümlələrdə mübtəda, tamamlıq, xəbər, təyin, zərflik kimi işlətməlidir.

2. Mətnlə iş. "Qabusnamə" əsərinin müəllifi oğluna nəsihət edərək yazar:

Ey oğul, qurbanədə işin düz gətirsə, qoy öz doğma yurdunun havası başı-na vurmasın, harada işin düz gətirirsə, orada da özünə məskən sal. Hara-da günün yaxşı keçirsə, oranı da özünə vətən hesab et. Doğrudur, deyiblər ki, "Vətən ikinci anadır", lakin buna çox da aludə olma və öz işlərinin yaxşı getməsinə çalış.

➤ Mətndə altından xətt çəkilmiş sözlərin hansı cümlə üzvü olduğunu deyin.

➤ Debat. İki qrupa bölünün, mətndə deyilən fikirlərə münasibətinizi bildirin.

I qrupun mövqeyi: "*Qurban cənnət olsa da, yenə vətən yaxşıdır*".

II qrupun mövqeyi: "*İnsanın güzəranı harada yaxşı keçirsə, ora da onun üçün vətən sayılır*".

YADDА SAXLA İsmiñ morfoloji təhlil qaydası

Morfoloji təhlil zamanı ismin aşağıdakı əlamətləri göstərilir:

1. Başlanğıc forması
2. Sualı
3. Quruluşca növü, hansı nitq hissəsindən yaranması
4. Konkret və ya mücərrəd olması
5. Ümumi və ya xüsusi olması
6. Tək və ya cəm olması
7. Mənsubiyyət şəkilçisi (əgər varsa)
8. Halı
9. Cümlədəki vəzifəsi

Nümunə:

Böyük insan əməlindən tanınar.

1. Başlanğıc forması - əməl.
2. Nədən? sualına cavab verir.
3. Quruluşca növü - sadə isim.
4. Mücərrəd isimdir.
5. Ümumi isimdir.
6. Təkdədir.
7. Mənsubiyyət şəkilçisi qəbul etmişdir.
8. İsmiñ çıxışlıq halındadır.
9. Cümlədə tamamlıq kimi işlənmişdir.

3. Təhlil. Altından xətt çəkilmiş sözləri morfoloji təhlil edin.

1. Atası *balıqçı olub, oğlu da suya baxır.*
2. *Qarabağ torpağı Azərbaycanındır.*
3. *Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.*
4. *Gözünün yaşı ovcundadır.*
5. *Müvəqqəti uğursuzluq müvəqqəti uğurdan daha yaxşıdır.*
6. *Pisliyi torpağa əkdilər, göyərmədi!*
7. *Qurunun oduna yaş da yanar.*
8. *Qonşu payı qarın doyurmaz.*
9. *Könlü balıq istəyən quyuğunu suya salar.*

Mətnlə iş. Mətni oxuyun və "kitabxana" sözündən sonra nöqtələrin yerinə müvafiq şəkilçilər yazın və bunların hansı şəkilçi olduğunu deyin.

ŞEYX SƏFI KİTABXANASI NECƏ OĞURLANDI?

Şah İsmayılin babası Şeyx Səfi (1252-1334) Ərdəbildə zəngin bir kitabxana... əsasını qoymuşdu. Şah İsmayıll hakimiyətə gəldikdən sonra babaşının məqbərəsinə bitişik möhtəşəm bina tikdirərək kitabxana... ora köcürüdü. O, xaricdən gəlmış səyyahları və dövlət xadimlərini bu kitabxana... qəbul edirdi.

XIX əsrin əvvəllerində İran ruhanilərinin rəhbərlik etdiyi Şeyx Səfi kitabxana... Şərqdə ən zəngin kitabxana... biri sayılırdı. Burada olmuş rus şərqşünas alımları kitabxananı ələ keçirmək üçün öz hökmədarlarına müraaciət etmişdilər. Beləliklə, 1828-ci ildə Ərdəbili tutan rus generalı Suxtelen Şeyx Səfi kitabxana... Rusiyaya köçürülməsi barədə tapşırıq aldı. O, kitabxanadakı din xadimlərini toplayaraq onlara dedi:

- Şeyx Səfi kitabxana... saxlanılan əlyazmalar Peterburqa aparılmalı, orada rus dilinə tərcümə olunmalıdır. Bundan sonra bütün kitablar geriyə - Ərdəbilə qaytarılacaq.

Bunu deyib o, Şeyx Səfinin məzarı üstünə 800 qızılı onluq qoydu.

Tamah din xadimlərinə güc gəldi və onlar kitabxananın daşınmasına icazə verdilər. Beləliklə, bir çox Azərbaycan şairlərinin və ustad xəttatların xətti ilə yazılmış nadir incilər Rusiyaya, oradan da dünyanın bir çox muzey və kitabxana... səpələndi.

- Altından xətt çəkilmiş isimlərin hansı cümlə üzvü olduğunu deyin.
- Bu mətni və iş dəftərinin (6-ci sinif) 41-ci səhifəsindəki mətni birləşdirən əsas ideya nədən ibarətdir?

4. "Üstümü unlu görüb adımı dəyirmançı çağırma" məsəlində dəyirmançı sözünün morfoloji təhlili ilə bağlı fikirlərdən hansının doğru (D), hansının yanlış (Y) olduğunu qeyd edin (☒).

	D	Y
1. Nə? sualına cavab verir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
2. Başlanğıc forması - dəyirman	<input type="checkbox"/>	<input type="checkbox"/>
3. Quruluşca növü - düzəltmə isim	<input type="checkbox"/>	<input type="checkbox"/>
4. Mücərrəd isimdir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
5. Ümumi isimdir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
6. Təkdədir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
7. Mənsubiyyət şəkilçisi yoxdur.	<input type="checkbox"/>	<input type="checkbox"/>
8. İsmi adlıq halindadır.	<input type="checkbox"/>	<input type="checkbox"/>
9. Cümlədə mübtəda kimi işlənmişdir.	<input type="checkbox"/>	<input type="checkbox"/>

5. Aforizmləri oxuyun və suallara cavab verin.

- A) Dostunu göstər, sənin kim olduğunu deyim. (R.Emerson)
- B) Evin qiyməti ora gələn dostlardan bilinər. (R.Emerson)
- C) Nöqsansız dost axtaran dostsuz qalar. (K.Lessing)
- D) Dostundan yalnız tərif gözləyən dostluğa layiq deyil. (Siseron)
- E) Dostu təklikdə məzəmmət elə, hamının yanında təriflə. (Solon)
- Ə) Dostunun qəlbini qırısan, düşmənini şad edərsən. (Sədi)
- F) Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. (Sokrat)

➤ Hansı cümlədə “dost” sözü (müvafiq hərfi dairəyə alın):

- mənsubiyyət və yiylilik hal şəkilçisi qəbul edib? ABCDEƏF
- çıxışlıq hal şəkilçisi qəbul edib? ABCDEƏF
- təsirlilik hal şəkilçisi qəbul edib? ABCDEƏF
- təsirlilik hal və mənsubiyyət şəkilçisi qəbul edib? ABCDEƏF
- qeyri-müəyyənlik bildirən təsirlilik haldadır? ABCDEƏF
- yiylilik hal şəkilçisi qəbul edib? ABCDEƏF
- mənsubiyyət və çıxışlıq hal şəkilçisi qəbul edib? ABCDEƏF

➤ Sonuncu aforizmin mənasını izah edin və onu “Arxalı köpək qurd basar” atalar sözü ilə müqayisə edin.

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

ƏSGƏR VƏ PREZİDENT

Prezident Abraam Linkoln müharibə vaxtı yaralı əsgərləri də unutmur, tez-tez onlara baş çəkirdi. Bir dəfə xəstəxanada olarkən həkimlər onu ölüm ayağında olan bir əsgərin yanına gətirdilər.

Prezident əsgərdən "Sənə necə kömək edə bilərəm?" - deyə soruşdu. Əsgər güclə piçildayaraq dedi:

- Anama məktub yaza bilərsiniz?

Prezidentə kağız və qələm verdilər və o, əsgərin dediklərini yazmağa başladı.

"Əziz anam, mən vətən borcumu yerinə yetirərkən ürəyimdən yaralanmışam. Qorxuram ki, sağalmayım. Qardaşımı və bacılarımı mənim əvəzimə öpersən. Mən sizin hamınıizi sevirəm».

Yaralı əsgər bunları piçildiyib gözlərini yumdu. Onun məktubu imzalamayaq halı yox idi. Odur ki, Linkoln məktuba bir cümlə də artırdı: "Oğlunuzun əvəzine Abraam Linkoln tərəfindən yazılıb". Bundan sonra prezident məktuba öz imzasını qoyma.

Bu zaman əsgər gözünü açıb məktuba baxmaq istədi. O, məktubun son cümləsini oxuyarkən çox təəccübəldəndi və soruşdu:

- Siz, doğrudan, prezident Linkolnsunuz?"

- Bəli, mən presidentəm, - deyə Abraam Linkoln bildirdi. – Sizin üçün daha nə edə bilərəm?

➤ *Sizcə, ölüm ayağında olan əsgər prezidentdən daha nə istədi? Öz versiyanızı deyin və sonra onu müəllif versiyası ilə müqayisə edin. Hansı daha təsirlidir?*

istəyirəm.

- Mümkünsə, bəs mi bir qədər qaldırın. Mən prezidentimi yaxşı görəmək əsgərin solğın bəniñinda tabassum göründü.

➤ Altından xətt çəkilmiş sözlərdən hansı:

- Mənsubiyyət, hal və cəm şəkilçilərini qəbul edib?
- Şəxs şəkilçisi qəbul edib?
- mənsubiyyət şəkilçisi qəbul etməyib?
- mənsubiyyət və yerlik hal şəkilçisi qəbul edib?

Diqqət!

Bir çox dünya şöhrətli tarixi şəxsiyyət adları var ki, onlar Avropa dillərində və Azərbaycan dilində fərqli yazılır və deyilir: *Aleksandr - İsgəndər, Moisey - Musa, Abraam - İbrahim, İosif - Yusif* və s. Lakin söhbət həmin adı daşıyan başqa şəxslərdən gedəndə onların adları Azərbaycan dilində də avropasayağı yazılmalıdır: *Aleksandr Fadeyev, Abraam Linkoln* və s.

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

Aristotel Platonun tələbəsi olsa da, onun fəlsəfəsini tənqid edirdi. Bir dəfə ondan soruştular:

- Siz niyə Platonu tənqid edirsiniz, axı o, Sizin müəlliminiz olub?
- Mən müəllimimi çox sevirəm, ancaq ... ondan da çox sevirəm, - deyə Aristotel cavab verdi.

- Aristotel və Platon ədəbiyyatımızda başqa cür necə adlanır?
- Mətndə altından xətt çəkilmiş sözü tərkibinə görə təhlil edin.
- Mətndə nöqtələrin yerinə hansı söz uyğun gelir
 - A) özümü
 - B) tənqid etməyi
 - C) həqiqəti
 - D) fəlsəfəni

6. Hansı birləşmədə qeyri-müəyyən yiylilik halda olan isim yiylilik hal şəkilçisi qəbul etsə, məna dəyişər?

- A) əmək haqqı
- B) sinif yoldaşı

- “Bizim əmək haqqımız”, “sizin sinif yoldaşınız” cümlələrində “haqqımız”, “yoldaşınız” sözləri neçə mənsubiyət şəkilçisi qəbul edib? Bu sözlər birləşmədə özündən əvvəl gələn
 - A) hər iki sözə aiddir
 - B) şəxs əvəzliklərinə aiddir
- III şəxsə aid olduqda “əmək haqqı” birləşməsi necə yazılmalıdır?
 - A) onun əmək haqqısı
 - B) onun əmək haqqı

ÖZÜNÜ YOXLA

1. İşmin hansı halının xüsusi şəkilçisi yoxdur?
2. İşmin hansı halları şəkilcısız də ola bilir?
3. “Maral” sözü hansı hallarda kiçik, hansılarda böyük hərflə yazılır?
4. “Günəş” sözü nə zaman böyük hərflə yazılır?
5. “İlxı”, “qoşun”, “dəstə” isimləri tək, yoxsa cəm isimlərdir?
6. Yiyəlik və təsirlik hal şəkilçiləri hansı mənsubiyyət şəkilçiləri ilə omonimdir?
7. İsim hansı qrammatik şəkilçiləri qəbul edə bilər?
8. Yiyəlik halda isim hansı cümlə üzvü ola bilər?
9. Hansı halda olan isim xəbər rolunda çıxış edə bilməz?
10. Təsirlik halda olan isim hansı cümlə üzvü ola bilər?
11. Konkret isim mücərrəd isimdən nə ilə fərqlənir?
12. Düzəltmə isimlər, əsasən hansı nitq hissələrindən yaranır?
13. Yaxın və ya əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isimlərin yazılışında hansı qaydalar var?
14. Mürəkkəb xüsusi isim mürəkkəb addan nə ilə fərqlənir?
15. Hansı şəxslərə aid mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər əşyanın yalnız insana mənsubluğunu bildirir?
16. Hansı toplu isim -lar² şəkilçisi qəbul etmir?
17. Hansı şəxs də mənsubiyyət şəkilçili sözün aid olduğu isim qeyri-müəyyən yiyəlik halda ola bilər?
18. Şəxs şəkilçisi qəbul etmiş isim cümlədə hansı sintaktik vəzifəni yerinə yetirir?
19. “Bu oğlan 5-ci sinfin şagirdlərindəndir” cümləsində xəbər rolunda olan isim hansı qrammatik şəkilçiləri qəbul edib?
20. Söz neçə mənsubiyyət şəkilçisi qəbul edə bilər?
21. Başlangıç formada olan söz ismin hansı halında olur?

TEST

1. Hansı qrammatik xüsusiyyət ismə aid deyil?

- A) Konkret və mücərrəd olur.
- B) Təkdə və cəmdə olur.
- C) Təsdiq və inkar olur.
- D) Ümumi və xüsusi olur.

2. "Yazıcı" və "oxucu" sözlərinin hər ikisinə aiddir:

- A) Eyni şəkilçi ilə düzəlmış isimlərdir.
- B) Feldən düzəlmış isimlərdir.
- C) İsimdən düzəlmış isimlərdir.
- D) İnsan anlayışı ilə bağlı isimlərdir.

3. İsim hansı halda cümlənin təyini ola bilər?

- A) Təsirlilik
- B) Yerlik
- C) Adlıq
- D) Çıxışlıq

4. Hansı sözün III şəxs təkinin mənsubiyət şəkilçisi fərqlidir?

- A) əfsanə
- B) mənbə
- C) sərmayə
- D) sürmə

5. Hansı cümlədə mübtəda ilə xəbər arasında uzlaşma pozulmayıb?

- A) Bir qədər sonra vəhşi at ilxısı kolluğun arasından uzanan ciğırda göründlər.
- B) Bir neçə adam çaxnaşmaya düşüb qapıya tərəf cumdular.
- C) Bir azdan şəhərdən gəlmiş alpinistlər dəstəsi yalnız bir adamın keçə biləcəyi ciğira rast gəldilər.
- D) Bir qrup gənc orduya könüllü yazılmak üçün hərbi komissarlığa gəlmişdi.

Hazırlıq

İki qrupa bölünün. Öz qrupunuzdan bir nəfərin əlamətlərini və rəqdə yazın. Aşağıdakı sözlərdən istifadə edə bilərsiniz:

Xarici görünüşü: *ariq, kök, ortaboy, çəlimsiz, qırımsaç, mavi gözlü, sarıyanız, ağbəniz, kürən* və s.

Ağlı və biliyi: *ağılli, bilikli, istedadlı, əlaçı* və s.

Davranış və vərdişləri: *intizamlı, ədəbli, çalışqan, səmimi, yalançı, güləyən, tənbəl* və s.

Sonra qruplar vərəqləri bir-birinə ötürürlər. Hər bir qrup əlamətləri qeyd olunmuş şəxsin kim olduğunu müəyyən etməlidir.

Daha sonra istifadə etdiyiniz sözləri təkrara yol vermədən yazı taxtasında yazın və onların hansı nitq hissəsinə aid olduğunu deyin.

Sözlük

İlmə - Toxunma şeylərin halqaşəkilli düyünləri

Çalar - Əsas rəngin (qırmızı, sarı və s.) bir qədər fərqli tonu

Narinc - Xoş iyi, acımtıl sitrus meyvəsi

Zümrüd - 1) Yaşıl rəngli qiymətli daş; 2) Əfsanəvi quş, Simürqun başqa adı

Atribut - əlamət, xassə, keyfiyyət; *atributiv* - əlamət, kefiyyət xarakteri daşıyan

Substansiya - varlıq, əşya; *substantiv* - əşya xarakterli

YADDA SAXLA Sifətin əşya ilə bağlılığı

Əsas nitq hissələrindən biri olan sifət də isim kimi əşya ilə bağlıdır. Əgər isim əşyanın adını bildirirsə, sifət onun əlamət və keyfiyyətini bildirir və *necə? nə cür? hansı?* suallarından birinə cavab olur.

Sifət çox vaxt aid olduğu isimdən əvvəl işlənir.

1. Düşünün. Dərsliyin əvvəlki bölməsində ismə verilmiş tərifi xatırlayın və sifətin tərifini özünüz verin. Siz bilirsiniz ki, sıfət:

- əsas nitq hissəsidir,
- əşyanın əlamətini və keyfiyyətini bildirir,
- necə? nə cür? hansı? suallarına cavab verir.

2. Mətnlə iş. Mətni oxuyun və sıfətləri seçib aid olduğu isimlə birgə yazın.

Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırıldı. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətişən kölgə çökürdü... O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.

(I.Şixli)

- Mətndəki sıfətlərin sinonimlərini və antonimlərini deyin.
- Mətndə sıfətdən düzəlmış ismi tapın.
- Mətndə isimdən düzəlmış və rəng bildirən sıfətlər tapın. Bu cür sıfətlərə dair başqa misallar gətirin.

3. Cümlələri oxuyun və tapşırığı yerinə yetirin.

- A. Eləmi, ulu dağlar,
Çəşməli, sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişiñər, bulud ağları.
- B. Toğrul inamlı və inadla məqsədinə doğru irəliləyir, nə istədiyini çox yaxşı bilirdi.
- C. Biləyi güclü birini yıxar, biliyi güclü minini.
- D. İgid əsgər və zabitlərimiz torpaqlarımız uğrunda candan keçməyə hazırlırlar.
- Müvafiq cavabı dairəyə alın.
1. Hansı bənddə iki sıfət bir ismə aiddir? A B C D
 2. Hansı bənddə bir sıfət iki ismə aiddir? A B C D
 3. Hansı bənddə sıfət aid olduğu isimdən sonra gəlir? A B C D
 4. Hansı bənddə dörd sıfət var? A B C D
 5. Hansı bənddə sıfət yoxdur? A B C D

4. Cədvəli doldurun. Boş xanalarda müvafiq sözləri yazın və sıfətləri isimlə işlədin.

Nümunə:

Kimya - kimyaçı - kimyəvi maddə

Elm (isim)	Alim (isim)	Elmə xas olan (sifət)
Biologiya		bioloji
	arxeoloq	arxeoloji
Fizika		fiziki
Ədəbiyyat	ədib	
	filoloq	

5. Ümumi müzakirə. Yaxşı tanıdığınız ədəbi qəhrəmanlardan və ya tarixi şəxsiyyətlərdən birinin əsas xüsusiyyətlərini sadalayın.

Nümunə:

Dədə Qorqud: ağılli, müdrik, nurani, ahıl, aqsaqal, vətənpərvər

► Sadaladığınız xüsusiyyətlərdən hansını şəkildə əks etdirmək mümkündür? Hansı xüsusiyyətləri bilmək üçün həmin şəxsiyyət haqqında oxumaq lazımdır?

 **YADDА SAXLA** Sifətin məna növləri. Əlamət və keyfiyyət

Əlamət dedikdə əşyanın zahiri görünüşündəki xüsusiyyətlər nəzərdə tutulur. Bura əşyanın ölçüsü (enli, hündür, böyük), rəngi (qara, qırmızı, çəhrayı) və gözlə görünə bilən digər xüsusiyyətləri (gözəl, qoca, parlag) daxildir.

Lakin əşyanın elə xüsusiyyətləri də ola bilər ki, onları gözlə görmək mümkün olmasın. Məsələn, dad (turş, şirin), mənəvi və intellektual cəhətlər (paxıl, mərhamətli, bilikli), vərdişlər (çalışqan, diqqətci) kimi xüsusiyyətlər yalnız yaxından tanışlıq nəticəsində aşkar olunur. Bunlar əşyanın keyfiyyəti, yəni daxili xüsusiyyətləridir.

6. Sifətlə bağlı "əlamət" və "keyfiyyət" anlayışlarını isimlə bağlı olan "konkret" və "mütərrəd" anlayışları ilə müqayisə edin. Hansı anlayışlar bir-birinə yaxındır.

7. Araşdırın. Tarix müəlliminizin köməyi ilə tərkibində rəng adı (*göy, qara, ağ, boz*) olan qədim türk adları (coğrafi adlar, dövlət, tayfa adları, şəxs adları) tapın və dəftərinizə yazın.

➤ **Test-debat.** "Dədə Qorqud" qəhrəmanlarından Qaraca Çobanın adı ilə bağlı hansı fikir doğrudur?

1. Mürəkkəb addır.
 2. Mürəkkəb isimdir.
 3. "Qaraca" sözünün mənası rəngi qapqara olan deməkdir.
 4. "Qaraca" sözünün mənası bədəncə iri, yekəpər deməkdir.
- A) 1, 4, B) 2, 4, C) 1, 3, D) 2, 3.

8. Cütlüklerlə iş. Çərçivədəki sözlərdən istifadə etməklə bayatılarda buraxılmış sıfətləri yerinə qoyn.

*dəli, vəfali, düşmən, alagöz, al, igid, mərd, qərib,
namərd, şirin, yaşıł,*

Araz üstə, buz üstə,
Kabab yanar köz üstə,
Qoy məni öldürsünlər
Bir _____ qız üstə.

Yandırıb-yaxdı məni,
Dağ-daşa çaxdı məni,
_____ bilib arxalandım,
_____ tək yıxdı məni.

Donu tik, üz ilməni,
Şanə tək düz ilməni,
_____ dost yad olmaz,
Görməsə yüz il məni.

Mən aşiq, saza bəndəm,
Bülbüləm, yaza bəndəm.
Qəribəm elinizdə,
Bir _____ sözə bəndəm.

Bağımıda var alçalar,
_____ çalar, _____ çalar,
Ağlama, _____ könlüm,
_____ görər, əl çalar.

Belədimi qürbət el,
_____ oğul, qürbət el,
Adamı tez qocaldır
_____ ölkə, qürbət el.

➤ **Düşünün.** Bayatılardakı hansı sıfətlər məcazi mənada işlənib?

➤ **Araşdırın.** Lügətlərin köməyi ilə "şanə" sözünün mənəsini izah edin.

➤ **Debat.** "Şanə tək düz ilməni" misrasında "düz" sözü feldir, yoxsa sıfət? Cavabınızı əsaslandırın.

➤ **Debat.** Sonuncu bayatıda "qürbət" sözünə diqqət yetirin. Bu söz isimdir, yoxsa sıfət? Cavabınızı əsaslandırın.



Elə isimlər var ki, başqa bir ismə aid ola bilir və bu zaman əşyanın necəliyini bildirir, sıfətin suallarına cavab verir: *gümüş bilərzik, daş hasar*. Buna baxmayaraq onları sıfət adlandırmaq olmaz. Bu cür isimlərə bəzən sıfətləşmiş və ya *atributiv isim* deyirlər.

Elə sıfətlər var ki, isimsiz işlənə bilir, ismin suallarına cavab verir, isim kimi hallanır: *İgid ölər, adı qalar; Küçədə bir qəribə rast oldum*. Buna baxmayaraq onları isim adlandırmaq olmaz. Bu cür sıfətlərə bəzən isimləşmiş və ya *substantiv sıfət* deyirlər.

9. Dərsin əvvəlində verilmiş sözlükdəki "zümrüd" sözünün mənalarını bir daha nəzərdən keçirin və suallara cavab verin.

- A. Zümrüd qaşlı üzük
- B. Zümrüd çəmən
- C. Zümrüd quşu
- D. Zümrüdü boyacı

Bu birləşmələrin hansında "zümrüd", "zümrüdü" sözləri (müvafiq cavabları dairəyə alın):

- sıfətdır? A B C D
- həqiqi mənada işlənib? A B C D
- məcazi mənada işlənib? A B C D

10. **Düşünün.** Aşağıdakı söz birləşmələrini oxuyun və oradakı eyni sözlər arasındaki məna fərqini izah etməyə çalışın.

dəmir qapı	dəmir bilək
daş divar	daş ürək
qızıl üzük	qızıl payız
polad boru	polad iradə

➤ **Debat.** İki qrupa bölünün və qrupların mövqelərini müəyyənləşdirin.

I qrup: "Söz birləşmələrinin birinci tərəfi 1-ci sütunda isim, 2-ci sütunda sıfətdır".

II qrup: "Hər iki sütunda söz birləşmələrinin birinci tərəfi isimdir".

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

Elçi və qasidlər həmişə toxunulmaz sayılırlar. Hətta pis xəbər gətirsələr belə, onları cəzalandırmaq olmazdı. Sizcə, bunun səbəbi nə idi?

ELÇİYƏ ZAVAL YOXDUR

Bu ifadə çox qədim tarixi olan bir adətlə əlaqədardır. Qalib hökmdarlar məğlubları həmişə öz əsarətində saxlamaq üçün onların yaxın adamlarını zaval olaraq öz saraylarına gətirir, orada yaşamağa məcbur edirdilər. Məsələn, qədim hun hökmdarı Ruanın qardaşı oğlu Attila gənc yaşlarında Romada girov olaraq qalmışdı. Başqa bir misal: eramızdan əvvəl 659-cu ildə Manna hökmdarı Ahşeri Assuriya ilə müharibədə öldürüldükdən sonra onun oğlu Yallı qaliblərlə sülh bağlayır və zaval olaraq öz oğlunu və qızını Aşşurbanipalın sarayına göndərir. Tarixdə bu cür faktlar çoxdur.



Bu mənada "zaval" sözü "girov" anlayışına uyğun gəlir. Zaval kimi sarayda saxlanan adamlar özlərini azad, sərbəst hesab edə bilmirdilər, yad mühitdə aciz, yaziq görkəm alırdılar, buradan da "zavallı" sözü meydana gəlmişdir.

Elçi sıfəti ilə göndərilən şəxs isə zaval olaraq saxlanıla bilməzdi. "Elçiye zaval yoxdur" ifadəsi bu adətlə bağlıdır, yəni elçini girov götürmək olmaz.

➤ **Test.** Elmi-kütləvi üslubda yazılmış bu mətni hansı elm sahəsinə aid etmək olar?

- A. arxeologiya
- B. folklorşünaslıq
- C. fonetika
- D. etimologiya
- E. morfologiya

➤ Məndən frazeoloji birləşmələri seçib dəftərinizdə yazın.

➤ Məndən çıxış edərək "zavallı" sözünü tərkibinə görə təhlil edin və hansı nitq hissəsinə aid olduğunu deyin.

➤ Mətnin 2-ci cümləsində "qalib" və "məğlub" sözlərinin hansı nitq hissəsi və hansı cümlə üzvü olduğunu deyin.

➤ Mətnin 2-ci abzasındaki "azad", "sərbəst" sözlərini müvafiq gələn isimlə işlədin.

Hazırlıq

Yaşıl, açıq, soyuqqanlı sözlərinin hansı nitq hissəsinə aid olduğunu deyin və tərkibinə görə təhlil edin.

Sözlük

Aforizm - müəllifi (mənbəyi) məlum olan hikmətli söz, dərin mənalı bir fikrin qısaca ifadəsi.

Statistika - müəyyən sahə, obyekt haqqında sayla ifadə olunmuş məlumat. Məsələn: sinfinizin statistikası (neçə şagird var, onlardan neçəsi qız, neçəsi oğlandır, sinifdə neçə əlaçı var və s.)

Korrektə - (ing. correct) mətnə və ya alınmış nəticələrə düzəlişlər edilməsi, təshih.

YADDA SAXLA Sadə və düzəltmə sifətlər

Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə sifətlər bir kökdən ibarət olur: *yaxşı, gözəl, sarı, nazik*.

Düzəltmə sifətlər, əsasən, isimlərə və fellərə leksik şəkilçilər artırmaqla düzəlir.

Çox az miqdarda düzəltmə sifətlər də var ki, zərflərin sonuna *-ki⁴* şəkilçisi artırmaqla düzəlir: *qabağı, düñənki*.

Sifət düzəldən qeyri-məhsuldar *-kar, -xah, na-*, şəkilçiləri yalnız ismə deyil, sifətə də artırılaraq sifət düzəldə bilir: *təmizkar, bədxah, nadinc*.

İkili (standartlar) sözü yeganə sifətdir ki, *-lı⁴* şəkilçisinin köməyi ilə saydan düzəlib.

1. Təhlil. Aşağıdakı sifətləri tərkibinə görə təhlil edin.

düzəltmə sifət, dağlıq ərazi, üzlü qonaq, məzəli hadisə, göydəki ulduzlar, rəhmsiz insan, tükürpədici səs, narahat vəziyyət, qəhvəyi şalvar, sarsıcı zərbə



- lı⁴: *maraq-li* (kitab), *sənəd-li* (film), *duz-lu* (xörək), *güt-lü* (insan);
- sız⁴: *savad-sız* (uşaq), *qərəz-sız* (məqalə), *qol-suz* (köynək), *ütü-süz* (şalvar);
- cıl⁴: *zarafat-cıl* (oğlan), *söhbət-cıl* (qonşu), *qohum-cıl* (adam), *ölüm-cül* (zərbə);
- dakı²: *bina-dakı* (mənzil), *kənd-dakı* (qohumlar);
- ı (-yi): *narinc-i* (parça), *çin-i* (qab), *armud-u* (stəkan), *gümüş-ü* (rəng), *xurma-yı* (saç), *sürmə-yı* (qaş);
- i (-vi): *tarix-i* (hadisə), *ailə-vi* (dostlar);
- lıq⁴: *həftə-lik* (qəzet), *don-luq* (parça);
- kar: *tələb-kar* (müəllim), *təcavüz-kar* (ölkə);
- bi-: *bi-tərəf* (mövqə), *bi-kef* (sərnişin);
- na-: *na-insaf* (düşmən), *na-ümid* (adam);
- pərəst: *xəyal-pərəst* (uşaq), *şöhrət-pərəst* (adam);
- keş: *zəhmət-keş* (qulluqçu).

2. Arağdırın. Lügətlərdən istifadə edərək isimdən sıfət düzəldən şəkilçilərin hər birinə aid sözlər (isimdən düzəlmış sıfət) tapın və dəftərinizdə yazın. Hansı şəkilçilər məhsuldar, hansıları qeyri-məhsuldardır? Hansı şəkilçilər ahəng qanununa tabe olmur və çox zaman ərəb-fars mənşəli sözlərə əlavə edilir?

3. Təhlil. Verilmiş cümlələrdə sıfətləri tapın, onları quruluşuna görə təhlil edin.

Ağıllı və təmiz adamla dostluq et, ağıllı və saxtakarla ehtiyatla dolan, saxtakar və axmaqdan kənar gəz. (Qədim hind aforizmi)

Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzлum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar. (Fransua de Laroşfuko)

- Tapdığınız sıfətlərdən hansılar cümlələrdə substantivləşib, yəni isimsiz işlənib? Həmin sıfətləri müvafiq gələn isimlə işlədin.
- **Debat.** Sonuncu cümlədəki "yoxsul" sözü sadə, yoxsa düzəltmə sıfətdir?
- **Ümumi müzakirə.** Aforizmlərdə ifadə olunmuş fikirlərə öz münasibətinizi bildirin.

4. Düşünün. Sifət düzəldən *-lı⁴* və *-sız⁴* şəkilçilərini necə adlandırmaq olar - sinonim, antonim, yoxsa omonim şəkilçilər?

5. Düşünün. Sifət düzəldən *na-*, *bi-*, *-sız⁴* şəkilçilərini necə adlandırmaq olar - sinonim, antonim, yoxsa omonim şəkilçilər?

6. Məntiq. Hər bir sırada morfoloji cəhətdən fərqli olan sözü tapın və fərqi izah edin.

1. *ağılı, ədəbli, kəndli, buludlu, qarlı*
2. *şabalıdı, badamı, qızılı, yazı, palıdı*
3. *aylıq, yaxşılıq, istilik, mərdlik, sərtlik*
4. *səmimi, kafi, qanuni, bədii, adı*
5. *elmi, ədəbi, kütləvi, ictimai, məntiqi*
6. *sənətkar, səbabkar, xilaskar, saxtakar, həmkar*
7. *dənizçi, yazılıçı, yalançı, balıqçı, əkinçi*

➤ **Düşünün.** İsimdən sifət düzəldən hansı şəkilçilər həm də isim düzəldə bilir? Bu şəkilçiləri necə adlandırmaq olar - sinonim, antonim, yoxsa omonim şəkilçilər?

7. Cədvəli doldurun. Çərcivənin sətirlərindəki sözlər arasında qrammatik və leksik məntiqi müəyyən edib boş xanaları doldurun və suallara cavab verin.

A	B	C
sədaqət	sədaqətli	
ağıl		aqil
	kamallı	kamil
zülm	zülmkar	
qüdrət		qadir

➤ Hansı sütunda

- isimlər verilib A B C
- sadə sifətlər verilib A B C
- düzəltmə sifətlər verilib A B C

➤ Verilmiş sözlərin əsl Azərbaycan sözü olmadığını sübut edin.

➤ İkinci sütundakı sözlərdən hansı alınma şəkilçi ilə düzəlib?



İsimdən sıfət düzəldən -*lı*⁴ şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq -*ri*, -*ni*, -*di* kimi də tələffüz edilir:

varlı [varrı]
qanlı [qannı]
qanadlı [qanatdı].

8. Orfoepiya. Aşağıdakı sözlərin tələffüz formasını transkripciyada yazın.

*köpüklü, qeyrətli, mərifətli, dözümlü, qarlı-boranlı
meşinli, hasarlı, könüllü, səbirli*

9. Aşağıdakı misraları diqqətlə oxuyun, sıfətlərin altından xətt çəkin və suallara cavab verin.

Bağrından su süzən dəlikli daşlar,

Göydə qanad çalan havalı quşlar...

(S.Vurğun)

➤ **Test-debat.** Cavablarınızı əsaslandırın:

- Birinci misrada şair nədən söhbət açır?
 - A. Kəndlərdə suyu durultmaq üçün istifadə olunan xüsusi daşdan.
 - B. Şəlalədən
 - C. Bulaqdan
 - D. Dağ selindən
- Söz birləşmələrinin hansında "hava" sözünün mənası şeir parçasının ikinci misrasındaki "havalı" sözünə yaxındır?
 - A. hava-su kimi gərəkli olmaq
 - B. havası çatışmamaq
 - C. aşiq havası
 - D. başına hava gəlmək
- "Dəlikli" sözü ilə bağlı deyilənlərdən hansı səhvdir.
 - A. Düzəltmə sıfətdır.
 - B. Kökü isimdir.
 - C. İsimdən düzəlmüşdür.
 - D. Tərkib sxemi: □ ^ ^

-ağan, -əyən: *vur-ağan* (keçi), *gül-əyən* (qız);
-qan, -kən, -ğan, -gən: *dalaş-qan* (uşaq), *dəyiş-kən* (iqlim),
ağla-ğan (uşaq), *deyin-gən* (qarşı)
-ğın, -gin, -ğun, -gün: *dal-ğın* (baxışlar), *əz-gin* (görkəm),
dol-ğun (cavab), *üz-gün* (hal);
-qın, -kin, -qun, -küñ: *qaç-qın* (adam), *yet-kin* (xarakter),
tut-qun (hava), *köç-kün* (ailə);
-ıq, -ik, -uq, -ük (-q, -k): *sin-ıq* (ayaq), *əz-ik* (paltar), *uç-uq*
(bina), *sön-ük* (baxış), *soyu-q* (hava), *çürüük* (taxta);
-ıcı, -ici, -ucu, -üçü: *darıxdır-ıcı* (həyat), *sevindir-ıcı* (xə-
bər), *qoru-y-ucu* (kostyum), *böyüd-üçü* (şüşə);
-aq, -ək (-q, -k): *qorx-aq* (adam), *ürk-ək* (baxış), *parla-q*
(saç), *titrə-k* (səs);
-unc, -ünc: *qorx-unc* (kişi), *gül-ünc* (hərəkət);
-ma, -mə: *qurma* (iş), *gəlmə* (adam).

10. Araşdırın. Lügətlərdən istifadə edərək feldən sıfət düzəldən şəkilçilərin hər birinə aid daha iki söz (feldən düzəlmiş sıfət) tapın və dəftərinizdə yazın. Hansı şəkilçilər daha məhsuldar, hansılar qeyri-məhsuldardır? Bu şəkilçilərin hamısının ahəng qanununa tabe olmasını nə ilə izah edərdiniz?

11. Məntiq. Sıralardakı sözlərdən biri morfoloji baxımdan di-
gərlərindən fərqlidir. Həmin sözü tapın və fərqi izah edin.
Sözləri birləşdirən məntiqi qanunauyğunluğu açıqlayın.

1. *satıcı, sürücü, soyuducu, yorucu, dinləyici*
2. *daraq, parlaq, boyaq, sinaq, qınaq*
3. *böyük, uçuq, sınıq, çürüük, qoruq*
4. *vurma, bölmə, bağlama, qurma, qırma*
5. *satqın, basqın, yanğın, qırğıن, sürgün*

➤ Nümunədə verilmiş hansı şəkilçilər həm də isim düzəldə bilir? Bu şəkilçiləri necə adlandırmaq olar- sinonim, antonim yoxsa omonim şəkilçilər?

12. "Böyüdücü", "sarsıcı" sözlərini tərkibinə görə təhlil edin və bu sözlərin quruluşundakı oxşar və fərqli məqamları aşkar edin.

13. Mətnlə iş. Mətni oxuyun və orfoqrafik səhvleri düzəldin.

Başı az qala tavana dəyən, pəhlivan cüssəli Cahandar ağanın qara sıfəti tunc kimi bozardı, iri, həbəsi dodaqları titrədi, qalın qılı, çatma qaşlarının arası düyünnəndi.

(İ.Sixlı)

- Mətndəki sıfətlər mənaca sıfətin hansı növünə aiddir?
- Mətndə neçə düzəltmə sıfət var? Onları sadalayın, hansı nitq hissəsindən və hansı şəkilçi vasitəsilə düzəldiyini deyin.
- Şəkil müsabiqəsi. Müəllifin təsvirindən istifadə edərək Cahandar ağanın şəklini çəkin.

14. Ümumi müzakirə. -ğın⁴ və -qın⁴ şəkilçiləri ilə düzələn sıfətlərə diqqət yetirin. Bu şəkilçilərin işlənməsində hansı qanunuñayğunluq var? Onlara sinonim şəkilçilər demək olarmı?

Musiqi dəqiqləri

Çərçivədəki sözlərdən istifadə edib mahnının mətnində buraxılmış sıfətləri yerinə qoyun və mahnını oxuyun.

mehriban, şirin, gözəl, bəxtiyar

BAKİ

Musiqisi Tofiq Quliyevin,
sözləri Zeynal Cabbarzadənindir.

Bakı, _____ şəhər, _____ diyar,
Sinəndə boy atıb, oldum _____
Səndə ilk eşqimin yadigarı var.

Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz sərvətim, əzizimsən,
Gözəl Bakı, gözəl Bakı.

Baxdıqca doymuram gözəlliyyindən,
_____ nəgmə qədər sevimlisən sən,
Hər yerdə, hər zaman deyəcəyəm mən.

- Mahnının mətnində rast gəldiyiniz isimləşmiş sıfətlərin altından xətt çəkin. Onların hansı şəkilçi qəbul etdiyini və hansı cümlə üzvü olduğunu deyin.

15. Cütlüklerlə iş. "Qoruyucu", "partlayıcı" sözlərinin tərkibini araşdırın. Bu sözlərdə -icι şəkilçisinin əlavə edilməsi ilə bağlı hansı qanunayğunluq var?

16. Söz yaradıcılığı. "Qorx", "sanc" fellərinə şəkilçi artırmaqla isim, alınmış isimlərdən isə sifət düzəldin.

Mətnlə iş. Aşağıdakı mətn parçalarını oxuyun və hər bir mətndəki əsas fikri aforizm şəklində dəftərinizə yazın. Bu fikirlərə öz münasibətinizi bildirin.

Nümunə:

1. *İnsan ya geyindiyi kimi danışmalı, ya da danışlığı kimi geyinməlidir.*

1. Bir dəfə qədim yunan filosofu Pifaqor gözəl geyimli bir gəncin söyüş söydüyünü görür. Filosof ona yaxınlaşış deyir:

- Cavan oğlan, ya geyindiyin kimi danış, ya da danışlığın kimi geyin.

2. Filosof Diogendən soruşurlar:

- Sənəcə, nəyə görə insanlar əllilərə və dilənçilərə sədəqə verirlər, lakin imkansız filosoflara və müdrik adamlara yardım əlini uzatırlar.

Filosof cavab verir:

- Çünkü onlar bilirlər ki, istənilən an əllil və ya dilənçi ola bilərlər, lakin heç vaxt filosof ola bilməyəcəklər.

3. Aristoteldən soruşurlar:

- Nəyə görə paxıllar həmişə dilxor gəzirlər?

- Ona görə ki, onlar yalnız öz uğursuzluqlarından deyil, başqalarının uğurundan da əzab çəkirler.

4. Fransız mütəfəkkiri Fransua de Laroşfuko öz maraqlı və dərin mənalı kəlamları ilə yadda qalıb. Bu kəlamlardan birində deyilir: "Xeyirxah bir işi ürəkdən tərifləmək, həmin işdə müəyyən dərəcədə iştirak etməyə bərabərdir".

➤ Dəftərinizdə nümunəyə əsasən cədvəl qurun. Mətnlərdə rast gəldiyiniz sifətləri cədvəlin müvafiq sütunlarında yazın.

Sadə sifətlər	Düzəltmə sifətlər

➤ Düzəltmə sifətləri tərkibinə görə təhlil edin; hansı nitq hissəsindən və hansı şəkilçilər vasitəsilə yarandığını deyin.

➤ Sifətlərin hansı cümlə üzvü olduğunu göstərin.

Mürəkkəb sifətlər iki və daha çox sözün birləşməsindən aşağıdakı yollarla yaranır.

1. Sadə sifətlə sadə ismin birləşməsi: *qıvrımsaç, qaragöz,*
 2. Bir sadə və bir düzəltmə sözün birləşməsi: *məqsədyönü-lü, cansixici;*
 3. İki düzəltmə sifətin birləşməsi: *soyuqqanlı, açıqürəkli;*
 4. Mənsubiyyət şəkilcili sözün iştirakı: *əliuzun, dağüstü;*
 5. Sadə və ya düzəltmə sözlərin təkrarı: *qalaq-qalaq, balaca-balaca;*
 6. Biri və ya heç biri ayrılıqda işlənə bilməyən sözlərin birləşməsi: *əzik-üzük, ala-bula, kələ-kötür.*
 7. Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi: *güllü-çiçəkli, daşlı-kəsəkli, irili-xurdalı.*
 8. "Qeyri" sözü ilə sifətin birləşməsi: *qeyri-sabit, qeyri-adı.*
- 1-4-cü qaydalarla düzələn mürəkkəb sifətlər bitişik, 5-8-ci qaydalarla düzələn mürəkkəb sifətlər isə defislə yazılır.

17. Cütlüklərlə iş. Üfüqün əsas və aralıq cəhətlərini sifət kimi söz birləşmələrində işlədin. Sifətlərin quruluşca növünü təyin edin.

Nümunə:

Sərqi Avropa (düzəltmə sifət, -i şəkilcisinin köməyi ilə isimdən düzəlmüşdir)

Şimal-qərbi Azərbaycan (mürəkkəb sifət, bir sadə və bir düzəltmə sözün birləşməsindən yaranmışdır)



18. Təhlil. Aşağıdakı sifətləri tərkibinə görə təhlil edin:

*ələkeçməz, darısqal, mərdanə, darqursaq,
boy-buxunlu, bişərəf, köçəri, cansixici, satlıq, çatmaqaş,
meymunabənzər, dalğavarı, qəmgin, naəlac*

➤ Hansı sifətlərin yaranma yolları yuxarıdakı nümunələrdə öz əksini tapmayıb.

- 19. Məntiq.** Verilmiş sifətləri iki sütunda elə qruplaşdırın ki,
1) birinci sütunda mürəkkəb sifətlər, ikinci sütunda sadə si-
fətlər olsun,
2) hər bir sifətin qarşısında onun sinonimi olsun.

*çevik, boşboğaz, açıqürəkli, naqqal, diribaş,
başıbos, səmimi, yekəqarın, axmaq, kök*

- 20.** Çərçivədə verilmiş sifətləri şer parçalarında müvafiq boş
yerlərə qoyun. Onlardan hansı mürəkkəb sifət deyil?

bədbəxt, soyuq, yaşılbəş, alagöz

*Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu ... qanları neylərdin, ilahi?!*

*Tacirlərimiz Sonyalara bənd olacaqmiş,
... Tükəzbanları neylərdin, ilahi?!*
(M.Ə.Sabir)

*Çərşənbə gündündə, çeşmə başında
Gözüm bir ... xanıma düşdü.
(Aşıq Ələsgər)*

*Kür qıraqının əcəb seyrəngahı var,
... sonası hayif ki, yoxdur.
(M.P.Vaqif)*

- 21. Sütunları tutuşdurun.** A sütunundakı sifətləri B
sütunundakı müvafiq isimlərlə birləşdirin.

I


- 1) qayaüstü
- 2) sosial-mədəni
- 3) irimiqyaslı
- 4) milli-mənəvi
- 5) maddi-texniki
- 6) gözyaşardıcı
- 7) əliyalın
- 8) elmi-hüquqi
- 9) qeyri-qanuni
- 10) üzdəniraq

II

- A) qaz
- B) dəyərlər
- C) əsas
- Ç) qonşu
- D) təsvir
- E) tədbirlər
- Ə) hücum
- F) hərəkət
- G) insanlar
- Ğ) baza

Diqqət!

-lı⁴, -lıq⁴ şəkilçisi ilə bitən bir sıra düzəltmə sifətlər bəzən başqa bir sifətə, ismə və ya saya qoşularaq söz birləşməsi yaradır: *brilyant qashı (üzük), yumşaq təbiətli (adam), iki aylıq (körpə)*. Bu cür birləşmələri *mehriban, gülümsər adam* tipli birləşmələrdən fərqləndirmək lazımdır.



22. Verilmiş mətndə sifətləri tapın. Düzəltmə sifətlərin altın-dan xətt çəkin və onların hansı nitq hissəsindən düzəldiyini deyin.

Qonşu ölkənin torpaqlarına göz dikmiş bəzi dövlətlər dünya ictimai birliyi tərəfindən irticaçı dövlət kimi tanınmışlar. Lakin Azərbaycan torpaqlarının qəsbkar erməni işgalçuları tərəfindən tutulmasına məhəl qoyulmur. Buna ikili standartlar deyirlər.

Mətnlə iş. İqlimi müəyyənləşdirən əsas amillər hansılardır?

KÜLƏKLƏR

Azərbaycanın xəzərsahili ərazilərində şimaldan əsən küləyə el arasında "xəzri" deyirlər. Xəzrisiz yay günlərində Abşeronda, xüsusilə Bakıda hava çox bürkülü olur. Elə ki xəzri əsir, özü ilə xoş bir sərinlik gətirir və havanın temperaturu aşağı düşür. Bəzən küləyin sürəti saniyədə 35-40 metrə çatır.

Cənub-Şərqdən əsən küləyə isə gilavar deyilir. Bu, isti küləkdir. Yay aylarında gilavar arzuolunmazdır. Qışda isə o, Abşeronda müləyim hava şəraitı yaradır.

Dağlıq rayonlarda ilin soyuq aylarında quru küləkləri əsdikdə, güclü dağ-dərə küləkləri əmələ gəlir. İsti aylarda buna az təsadüf olunur.

- Mətnin sonuncu abzasında substantivləşərək ismin qeyri-müəyyən yiyəlik halında işlənən sifəti tapın.
- Cütlüklərlə işləyərək mətndəki sifətləri bir vərəqə yazın və neçə sadə, düzəltmə və mürəkkəb sifət olduğunu deyin. Sonra statistikanızı başqa cütlüklərlə müqayisə edin və nəticələrinizi müəllimin köməyi ilə korrektə edin.

Diqqətl

Fellər müəyyən şəkilçilər qəbul edərək sifətin bir sıra xüsusiyyətlərinə malik olur: *necə? hansı?* suallarına cavab verir, hərəkətlə bağlı əlamət bildirir.

Qaşınmayan yerdən qan çıxarma.

Qız yaşarmış gözlərini sildi.

Qrammatikada bu cür sözlər *feli sifət* adlanır və nitq hissəsi olaraq felə aid edilir. Onları feldən düzələn sifətlə (*çalışqan*) səhv salmaq olmaz. Əgər bu cür sözlər həm təsdiqdə, həm də inkarda işlənə bilirsə, feli sifət sayılır: *qaralmış - qaralmamış*.

Feli sifət haqqında 7-ci sinifdə “Fel” bəhsində ətraflı məlumat alacaqsınız.

23. Hansı cümlədə “qorx” felindən düzəlmüş sözü substantiv sifət kimi qəbul etmək olar?

- A) **Qorxunun** qulu olmaq köləliyin ən dəhşətli növüdür. (B.Şou)
- B) **Qorxan** gözə çöp düşər.
- C) O, birinci dəfə idi ki, belə qorxunc sifət görürdü.
- D) İgidin baxışı **qorxağın** qılincından iti olar.

YADDA SAXLA Epitet nədir?

Bədii əsərlərdə sözün mənasını qüvvətləndirmək, hər hansı varlığın müəyyən bir cəhətini daha da qabartmaq üçün məcazi mənada işlənən təyinedici sözlərdən istifadə olunur. Belə söz və ifadələrə **epitet** deyilir. Bədii təsvir vasitələrinin sadə növlərindən biri olan epitet yunan sözü olub *əlavə* deməkdir.

Epitet çox zaman məcazi mənalı sifətlə ifadə olunur.

Dəli könül, gəl əylənmə qürbətdə... (M.V.Vidadi)

Əsdi qara yel çaltıya, bostanə, nə borcum? (M.Ə.Sabir)

Epitet sifət yerində işlənən, məcazi məna daşıyan isim də ola bilər.

Gözüm çox həsrətdir xumar gözünə,

Günəş camalına, şəker sözünə. (S.Ə.Nəbati)

Feli sifətlə ifadə olunan epitetlərə də rast gəlmək olar.

Yönü bəri baxan dağlar,

Dağlar, Eyvazı neylədiz? (“Koroğlu” dastanından)

24. Hansı şeir parçasında “gümüş” sözü epitet kimi işlənib?

- A) Gümüş biləklərin, bəyaz qolların
Sarı kəhrəbəsi, hayif ki, yoxdur. (*M.P.Vaqif*)
- B) Gümüş neştər* ilə tökdün qanımı,
Nazik əllərinlə sil, sənə qurban. (*Aşıq Abbas Tufarqanlı*)
- C) Gümüş kəmər bağlayıbdı belinə,
Danışdıqca mail oldum dilinə. (*Xəstə Qasım*)

* neştər - burada: dərini yarmaq üçün itiuclu cərrah bıçağı.

25. Hansı şeir parçalarında isimlə ifadə olunan iki epitet var?

- 1) Bulud zülflü, ay qabaqlı gözəlin
Duruban başına dolanmaq gərək. (*M.P.Vaqif*)
- 2) Alma yanağına, bal dodağına
Baxan kimi ağlım çasdı, Güləndam. (*A.Ələsgər*)
- 3) Ağ biləklər, gül əllər tarlada qabar,
Bir qeyrətsiz yekəpər qızılıgül satar. (*Qabil*)
- 4) Bənd olmuşam şirin-şirin sözünə,
Şəkər dodağında balı sevmişəm. (*M.P.Vaqif*)
- 5) Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə. (*S.Ə.Nəbatı*)

A) 1, 2, 4 B) 2, 3, 5 C) 3, 4 D) 2, 4, 5 E) 1, 2, 5

26. Hansı şeir parçasında feli sıfətlə ifadə olunmuş epitet var?

- A) Gəl sıniq könlümü sarı, dur gedək. (*A.Ələsgər*)
- B) Ağlayıb saçını yolan küləklər
Bu məşum xəbəri ellərə yaydı. (*B.Vahabzadə*)
- C) Təbiət yaradan bəşər oğluyam,
Həyatım, dövranım elsiz olmasın. (*Aşıq Mikayıł Azaflı*)
- D) Hər kəs qeyrətini düşünsün əzəl,
Gül olmaz söyüddən tökülen xəzəl. (*Aşıq Şəmşir*)

Həzirliq

Məntiq. Verilmiş sifətlər arasında leksik və qrammatik məna baxımından müəyyən məntiqi əlaqə vardır. Bu məntiqi izah edin.

- | | |
|-------------------|----------------------|
| A. baha - ucuz | C. bozumtul - bomboz |
| B. hündür - uca | D. ağ - dümağ |
| C. sarı - sarışın | E. ilıq - isti |

Məntiqin növünü bildirən müvafiq hərfi dairəyə almaqla söz cütlüklerinin hansı məntiqə uyğun gəldiyini göstərin.

Nümunə:

Dayaz - dərin

(A) B C Ç D E

sərin - soyuq	A B C Ç D E
alçaq - hündür	A B C Ç D E
qısa - qısaca	A B C Ç D E
ağımssov - dümağ	A B C Ç D E
qənaətcil - xəsis	A B C Ç D E
göy - göyümsov	A B C Ç D E
mavi - göy	A B C Ç D E
qırmızı - qırmızımtraq	A B C Ç D E
qısa - uzun	A B C Ç D E
gözəl - qəşəng	A B C Ç D E
təmiz - tərtəmiz	A B C Ç D E
qara - qapqara	A B C Ç D E
qəddar - zalim	A B C Ç D E
ehtiyatlı - qorxaq	A B C Ç D E
uzunsov - upuzun	A B C Ç D E
doğma- ögey	A B C Ç D E

Sözlük

Meyar - Bir şeyi qiymətləndirmək və ya təsnif etmək (gruplara ayırmaq) üçün əsas əlamət, ölçü. *Olimpiadaya uşaqları seçmək* üçün əsas meyar geniş və hərtərəfli bilik olmalıdır.

Kontekst - mətnin məna baxımından bitkin hissəsi. *Omonimin mənasını izah etmək* üçün kontekstdən çıxış etmək lazımdır.



- Eyni əlamət və ya keyfiyyət bir əşyada normal dərəcədə, digərində normadan çox, başqa birində az ola bilər.
- Məsələn, sinfinizdəki uşaqların hamısı müəyyən biliyə malikdir. Lakin onlardan bəziləri çox bilikli, digərləri isə az biliklidir. Oxuduğunuz kitab da maraqlı, çox maraqlı və ya az maraqlı ola bilər.
- Sifət yeganə nitq hissəsidir ki, onun müqayisə dərəcələri var: adı dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Bu dərəcələri bildirmək üçün dildə müəyyən morfoloji və sintaktik üsullar mövcuddur.

1. Şeir parçalarını oxuyun.

Balaca bir toxumandum,

Balaca, bapbalaca.

Nəm torpağa toxundum,

Balaca, bapbalaca...

(Qəşəm İsazadə)

Qara gözlər, qara gözlər,

Qapqaradır qara gözlər,


Cilvələnib şüx baxanda

Qara gözlər kimi gözlər?

- "Balaca" ilə "bapbalaca", "qara" ilə "qapqara" arasında hansı məna fərqi var?

2. Mətnlə iş. Mətni oxuyun və sifətləri müqayisə dərəcələrinə görə qruplaşdırın.

Dünyanın ən böyük tikilisi və yeddi möcüzədən birincisi sayılan Xeops piramidası bu gün də öz əzəməti ilə hamını heyrətə getirir. Səhərlər piramidanın zirvəsi dumana bürünərkən o, açıq-qırmızı rəngə boyanır. Buludlu havada isə ehram bozumtul rəngə çalır. Soyuq gecələrin ay işığında piramida ağappaq qarla örtülmüş dağa bənzeyir.



- Altından xətt çəkilmiş sifətlərdən adı və azaltma dərəcəsində olanları çoxaltma dərəcəsində işlədin. Çoxaltma dərəcəsində olan sifətdən isə başqa üsulla çoxaltma dərəcəsi yaradın.



Əlamətin adı halda (nə az, nə çox) olduğunu bildirən dərəcəyə sifətin adı dərəcəsi deyilir. Məsələn: *bərk, isti, turş, yaşıl*. Adı dərəcə başqa dərəcələr üçün meyar rolini oynayır. Sifətin adı dərəcəsi olmasa, onun nə azaltma, nə də çoxaltma dərəcəsini yaratmaq mümkün olar.

Sifətin digər dərəcələri adı dərəcədə olan sifətə şəkilçi və ya söz artırmaqla yaranır. Adı dərəcənin isə xüsusi şəkilçisi olmur.

3. Mətnlə iş.

Verilmiş mətndə adı dərəcədə olan sifətləri tapın və quruluşuna görə növünü təyin edin.

Düzdən soyuq külək əsirdi. Meşə zülmət içində, yarpaqlar hərəket-siz idi, qurumuş iri budaqlar hədəleyici tərzdə uzanırdı. Çökəklərdə sisqa, eybəcər kollar xışıldayırdı. Hündür otlar şimal küləyi altında əylərək ilan kimi qırılırlırdı. Göyəm ağacının budaqları ovunu ələ keçirmə-yə çalışan qorxunc caynaqlı, uzun əllərə bənzeyirdi. Küləyin apardığı guru süpürgə kolları sürətlə qızın yanından ötürdü, onlar, sanki, böyük bir dəhşətə öz canlarını düşməndən xilas etmək üçün qaçırdılar. Uzaqda qəmli çöllər uzanırdı.

(Viktor Hüqo)

- Altından xətt çəkilmiş cümlədə “qorxunc” sifəti hansı sözə aiddir?
- Qalın hərflərlə verilmiş sifətə şəkilçi artırmaqla elə dəyişdirin ki, əlamətin adı dərəcədən az olduğunu bildirsin.
- Altından xətt çəkilmiş sifəti morfoloji üsulla elə dəyişdirin ki, əlamətin adı dərəcədən çox olduğunu bildirsin.
- “Hədələyici” sözünü tərkibinə görə təhlil edin.

Diqqət!

Bir çox sifətlər var ki, yalnız adı dərəcədə olur. Bunlar ilk növbədə düzəltmə və mürəkkəb sifətlərdir. Bəzi sadə sifətlərin də çoxaltma və azaltma dərəcələri olmur: kar, keçəl. Başqa dillərdən keçmiş bir sıra sifətlər də yalnız adı dərəcədə olur: *etnik, fizioloji*.

4. Düşünün.

Aşağıdakı sifətlərdən hansılar azaltma və ya çoxaltma dərəcəsində də ola bilər?

qərib, ayaqyalın, sosial, mədəni, qara, çəhrayı, gödək



Əlamətin adı haldan az olduğunu bildirən dərəcəyə sıfətin azaltma dərəcəsi deyilir. Azaltma dərəcəsi iki üsulla düzəlir.

MORFOLOJİ ÜSUL. Bu zaman sözün tərkibi dəyişir, yəni adı dərəcədə olan sıfətə şəkilçilər əlavə olunur.

-imtil: *sarımtıl*

-imtraq: *sarımtraq*

-sov (-imsov⁴): *uzunsov, ağimssov*

-şın: *sarışın*

-raq, -rək: *gödərək* ("gödək" sözünün son samiti düşür)

SİNTAKTİK ÜSUL. Bu zaman adı dərəcədə olan sıfətə başqa bir söz əlavə edilir.

açıq: *açıq-yasıł*

az: *az şirin*

təhər: *göytəhər*

ala: *ala-yarımçıq*

kəm: *kəmsavad*

"Açıq" və "ala" sözləri ilə sıfət arasında defis qoyulur, "kəm" və "təhər" sözləri sıfətlə birlikdə, "az" isə ayrı yازılır.

5. Düşünün. Tapmacanı oxuyun və açmasını tapmağa çalışın. Tapmacadakı hansı sözlər cavabı tapmağa kömək edir? Bu sözlər hansı nitq hissələrinə aiddir?

Ağac başında tüklü yumaq,

Bir üzü ağ, o biri - sarımtraq.

(ilatfaş)

6. "Açıq-qırmızı", "açıq-göy" sıfətlərinin sinonimlərini tapın.

7. Düşünün. "Sarışın", "sarımtıl", "sarımtraq", "açıq sarı" sıfətlərini uyğun gələn isimlərlə işlədin. Bu sıfətlər həmişə bir-birini əvəz edə bilirmi?

8. Test. Azaltma dərəcəsi morfoloji üsulla düzələn hansı sıfətlər çoxluq təşkil edir?

- A) *dad bildirənlər*, B) *ölçü bildirənlər*, C) *rəng bildirənlər*

Əlamətin adı haldan çox olduğunu bildirən dərəcəyə sıfətin çoxaltma dərəcəsi deyilir.

Çoxaltma dərəcəsi də iki üsulla düzəlir:

MORFOLOJİ ÜSUL. Bu üsulun özündə də iki qayda var:

1. Adı dərəcədə olan sıfətlərin sonuna şəkilçi şəklində olan *-ca²* ədatı artırılır: *zorbaca, yazşıca*.

2. Adı dərəcədə olan sıfətin əvvəlinə onun ilk hecası artırılır, lakin bu zaman hecanın son samiti *m, p, r, s* samitlərindən biri ilə əvəz olunur. Əgər həmin heca saitlə bitirsə, bu samitlərdən biri sadəcə olaraq hecaya qoşulur:

*gömgöy = gö-m-göy
qıpqırmızı = qı-p-qırmızı
tərtəmiz = tə-r-təmiz
masmavi = ma-s-mavi*

Çoxaltma dərəcəsində olan bu sıfətlərdə vurğu həmişə birinci hecaya düşür.

SINTAKTİK ÜSUL. Adı dərəcədə olan sıfətlərin əvvəlinə *ən, lap, çox, daha, olduqca* ədatlarından biri, *düm* hissəciyi və ya *tünd* sözü artırılır. Ədatlar ayrı, *düm* bitişik, *tünd* defislə yazılırlar: *ən uzun, lap möhkəm, çox duzlu, daha yaxşı, olduqca istedadlı, dümdüz, tünd-qırmızı*.

Q. Düşünün. Tapmacanı oxuyun və açmasını tapmağa çalışın.

*Sapsarica yemişəm,
Ərəbidən gəlmışəm.
Baldan şirin dadım var,
Adda-sanda adım var.
(amrux)*

- Hansı sözlər cavabı tapmağa kömək edir?
- Bu sözlər hansı nitq hissələrinə aiddir?
- Tapmacada "sarı" sözünün çoxaltma dərəcəsi hansı üsulla düzəlib?

Diqqət!

Azaltma və çoxaltma dərəcəsində olan sıfətlər şəkilçi qəbul etməsinə baxmayaraq, quruluşca sadə sıfət sayılır: *göyümtül, şirince*.

10. Mətnlə iş. Mətni oxuyun. Çoxaltma dərəcəsində olan sıfətləri tapın. Onların hansı üsulla düzəldiyini və hansı cümlə üzvü olduğunu deyin. Kontekstdən çıxış edərək altından xətt çəkilmiş sözlərin mənasını izah edin.

Xudayar bəyinancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə, əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayım. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qasıları tünd qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tık aq yoxdu gözlərində.

(C.Məmmədquluzadə)

11. Mətnlə iş. Mətni oxuyun və orfoqrafik səhvləri düzəldin.

Tarix XX əsrde bir çox müthiş soyqırım və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. Xocalı onların içərisində daha dəhşətlişidir. Xocalı soyqırımının təşkilatçıları və icraçıları bəşəriyətə qarşı ən ağır cinayətlər töötmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdır.

- Mətndən sıfətləri seçin. Onlardan hansılarının çoxaltma dərəcəsində olduğunu deyin.
- Mətndəki uzun saitli sözlərin altından xətt çəkin.



RƏNGLƏR

Təbiətdə onlarla rəng və milyonlarla rəng çaları vardır. Gördüyüümüz bütün rənglər dörd əsas rəngin - mavi, qırmızı, sarı və qara rənglərinin qarışığından alınır. Məsələn, yaşıl rəng mavi ilə sarının, qəhvəyi rəng - sarı, qırmızı və qaranın qarışığından alınır. Bu rənglərin az və ya çox dərəcədə olması onların çalarlarını əmələ gətirir.

Bir çox dillərdə olduğu kimi, Azərbaycan dilində də rəng bildirən sıfətlərin bir qismi həmin rəngdə olan əşyaların (bitkilərin, metalların və s.) adına leksik şəkilçi (əsasən, -ıst) artırmaqla düzəlib: *şabalıdı, narinci, gümüşü* və s.

- Dilimizdəki rəng bildirən sıfətlərdən qırmızı, aq, sarı, qara, göy, yaşıl, boz, mavi sıfətlərinin azaltma və çoxaltma dərəcələri həm morfoloji, həm də sintaktik üsulla düzəlir. Digər rəng bildirən sıfətlərin müqayisə dərəcələri isə yalnız sintaktik üsulla düzəlir. Bunun səbəbini izah etməyə çalışın.

12. Məntiq. Aşağıdakı sözlərdən hansı morfoloji baxımdan fərqlidir?

- A) bomboz, B) bumbuz, C) dümdüz, D) dosdoğru, E) təptəzə
A) sarışın, B) sarımtıl, C) sariyanız, D) sarımtraq E) göyümsov

13. Düşünün. "Ən" və "daha" ədatlarının köməyi ilə düzələn sifətlər arasındaki məna fərqini izah edin.

Mətnlə iş

"Naftalan" dedikdə yadınıza hansı sözlər düşür? Bu sözləri yazı taxtasında yazın. Sonra isə mətni oxuyun.

NAFTALAN

Müalicəvi əhəmiyyəti olan Naftalan nefti əsl təbiət möcüzəsidir. Naftalan - neft olan, başqa sözlə, neftlə çox zəngin yer deməkdir. Onun haqqında ilk məlumat XII əsrə aiddir.

Dünyada yeganə təbii neft müalicəxanası sayılan bu yer Gəncədən 45 kilometr aralı, Goranboy rayonu ərazisində yerləşir.

Lap qədim zamanlardan Naftalan nəinki Zaqafqaziyada, eləcə də Kiçik Asiyada, İranda və uzaq Hindistanda minlərlə xəstəni özünə cəlb etmişdi.

XIX əsrin ikinci yarısında Naftalan xarici kapitalistlərin diqqətini cəlb edir. Alman mühəndisi Yeger 1887-ci ildə buraya gəlir. O, böyük bir sahə alıb bir neçə quyu qazdırır, çıxarılan neftin bir hissəsi "Naftalan" dərmanı hazırlamaq üçün Almaniyaya aparılır. Tezliklə Berlində məşhur "Naftalan-Yeger" firması yaradılır.

Naftalanın şöhrəti Almaniyadan Yaponiyaya da yayılır. Rus-yapon müharibəsi illərində yapon əsgərlərinin çantalarında naftalan dərmanı saxlanılan kiçicik qab görmək olarmış. Həmin qabların üstündə bu sözlər yazılırdı: "Kimdə bu dərman vardırsa, o, yaralanmaqdan qorxmur".

- Yazı taxtasındaki söz siyahısına Naftalanla bağlı yeni sözlər əlavə edin.
- Cütlüklərlə iş. Mətndə rast gəldiyiniz sifətləri dəfterinizdə yazın. Düzəltmə sifətləri və çoxaltma dərəcəsində olan sifətləri ayrıca qeyd edin. Düzəltmə sifətləri kök və şəkilçiye ayırin və hansı nitq hissəsindən yarandığını deyin. Sifətlərdə çoxaltma dərəcəsinin hansı üsulla düzəldiyini söyləyin.
- "Azərbaycanın landşaftı" (səh. 8), "Küləklər" (səh. 67), "Naftalan" (səh. 74), "Azərbaycanın iqlimi" (İş dəftəri, səh. 69) məqalelərindən və başqa mənbələrdən istifadə etməklə "Azərbaycanın təbii-coğrafi şərait" mövzusunda ən yaxşı məqalə üçün müsabiqə keçirin. Məqaləni cütlükdə və ya üçlükdə də yaza bilərsiniz. Müsabiqənin nəticələrini qiymətləndirmək üçün münsiflər heyətinə coğrafiya, biologiya müəllimlərini də dəvət edin.

Hazırlıq

Aşağıdakı cümlədə neçə sifət var? Onlar cümlənin hansı üzvüdür?

Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.

Sözlük

Redaktə - hər hansı mətnindəki leksik və qrammatik qüsurların aşkar edilib düzəldilməsi.

YADDA SAXLA Sifətin cümlədə rolü

Sifətlər cümlədə əksər hallarda təyin olur. Lakin bəzi sifətlər isim kimi işlənərək həm əşyanın adını, həm də onun əlamətini bildirir. "Tox adam", "ac adam" dedikdə "tox", "ac" sözləri keyfiyyət bildirir və necə? sualına cavab olur. Lakin "Toxun acdan xəbəri olmaz" atalar sözündə bu sözlər aid olduğu əşyanın yalnız keyfiyyətini deyil, həm də adını bildirir və kim? sualına cavab olur.

İsimləşmiş (substantiv) sifətlər ismin bir çox xüsusiyyətlərinə malik olduğundan cümlədə mübtəda və ya təmamlıq vəzifəsində işlənə bilir.

Bəzən sifətlər şəxs (xəbərlik) şəkilçisi qəbul edir və cümlədə xəbər vəzifəsində çıkış edir: *Küçə genişdir. Səma mavidir* və s.

1. Mətnlə iş. Mətni oxuyun. Sifətlərin hansı cümlə üzvü olduğunu təyin edin.

Onun boyu ucadı, mənim boyum alçaqdı; amma mən ondan doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtıl və top saqqalam. Bir təfavütümüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi, amma yoldaşımın gözləri çox salamatdı.

(C. Məmmədquluzadə)

- Şəxs şəkilçilərinin altından xətt çəkin.
- Mətni müasir ədəbi dilimizin normalarına uyğun olaraq redaktə edin.

2. Aşağıdakı cümlələrdə isimləşmiş sifətləri tapın və onları isimlə işlətməyə çalışın.

Hakimiyyət biliklə müqayisə oluna bilməz. Şahı yalnız öz ölkəsində, biliklini isə hər yerdə sayarlar.

(Qədim hind aforizmi)

Mən aşiq, düşən ağlar,
Atlanıb düşən ağlar.
Düşsün egyptar gözünə,
Saçına düşən ağlar.

(bayati)

Səndən ağıllılar bir söz deyəndə,
Etiraz eləmə, yaxşı bilsən də.

(Sədi Şirazi)

➤ Mətnlərdəki substantiv sifətlər ismin hansı xüsusiyyətlərini qəbul etmişlər?

➤ **Debat.** Sədi Şirazinin sözləri ilə bağlı debat keçirin: “Ağılli hesab etdiyin adamla həmişəni razılaşmaq lazımdır?”

YADDA SAXLA Sifətin morfoloji təhlil qaydası

- Sifətin təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:
 1. Əlamət və ya keyfiyyət bildirməsi
 2. Sualı
 3. Quruluşca növü
 4. Dərəcəsi
 5. Bağlı olduğu söz
 6. Cümlədə rolü

Nümunə:

Qarşıda onları ucsuz-bucaqsız səhra gözləyirdi.

Ucsuz-bucaqsız

1. Əlamət bildirir.
2. Necə? sualına cavab verir.
3. Mürəkkəb sifətdir, iki yaxın mənalı düzəltmə sifətin birləşməsindən əmələ gəlib.
4. Adı dərəcədədir.
5. "Səhra" sözü ilə bağlıdır.
6. Təyindir.

3. Doğru, yoxsa yanlış. Mülahizələrin doğru (D), yoxsa yanlış (Y) olduğunu müvafiq xanada qeyd edin.

	D	Y
1. Sifət əşyanın əlamətini və keyfiyyətini bildirir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
2. Əlamət dedikdə dad, rəng, xasiyyət, vərdiş nəzərdə tutulur.	<input type="checkbox"/>	<input type="checkbox"/>
3. İsimləşmiş sifət isim kimi hallana bilir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
4. Düzəltmə sifətlər sadə sifətlərə leksik şəkilçi artırmaqla yaranır.	<input type="checkbox"/>	<input type="checkbox"/>
5. Mürəkkəb sifətlər iki və daha artıq sadə sifətin birləşməsindən yaranır.	<input type="checkbox"/>	<input type="checkbox"/>
6. "Bapbalaca" azaltma dərəcəsində olan sifətdir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
7. "Alaqaranlıq" sözündə azaltma dərəcəsi sintaktik üsulla düzəlib.	<input type="checkbox"/>	<input type="checkbox"/>
8. Sifətlər cümlədə, əsasən, tamamlıq olur.	<input type="checkbox"/>	<input type="checkbox"/>
9. Sifət şəxs şəkilçisi qəbul etdiqdə xəbər olur.	<input type="checkbox"/>	<input type="checkbox"/>

Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

BEYNƏLXALQ AHILLAR GÜNÜ

İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını söylemək səhv olardı. **Lap qədim** zamanlardan ağsaqqal, ahil insanlar ən hörmətli, müdrik adamlar hesab olunurlar. Onlara cavanlar da, **böyükəklər** də hörmətlə yanaşır, fikirləri ilə hesablaşırlar. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür.

BMT-nin Baş Məclisi 1992-ci ildə Ahilların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnaməyə əsasən oktyabr ayının 1-i Beynəlxalq Ahillar Günü kimi qəbul edilmişdir.

Həmin günün keçirilməsində məqsəd ahil vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı təşkilatlarla birlikdə **əməli** tədbirlər görməkdən ibarətdir.

- Məndə rast gəldiyiniz sifətləri seçib dəftərinizdə yazın.
- Qara hərfərlə verilmiş sifətləri morfoloji təhlil edin.
- Düzəltmə və mürəkkəb sifətləri qeyd edin.
- Çoxaltma dərəcəsində olan sifətləri qeyd edin.

1. Sifətlə ismin ümumi cəhətləri hansılardır?
2. Sifətin mənaca hansı növləri var?
3. Sifət əsasən hansı nitq hissələrindən düzəlir?
4. Zərfdən sifət düzəldən şəkilçilər hansılardır?
5. Həm isim, həm də sifət düzəldən şəkilçilər hansılardır?
6. Sifət düzəldən sözünü şəkilçilər hansılardır?
7. Mürəkkəb sifətlər necə yazılırlar?
8. Sifətin hansı dərəcələri var?
9. Sifətin azaltma və çoxaltma dərəcələri hansı üsulla düzəlir?
10. "Masmavi" sifətin quruluşca hansı növünə aiddir.
11. Sifətin azaltma dərəcəsini düzəldən sözlərdən hansı defislə yazılırlar?
12. Sifətin əsas sintaktik vəzifəsi nədir?
13. Sifət isimləşəndə cümlənin hansı üzvü olur?
14. Sifət hansı şəkilçini qəbul etdiqdə cümlənin xəbəri olur?
15. Sifətin morfoloji təhlili hansı göstəricilər üzrə aparılır?
16. Sifətlə epitetin hansı fərqləri var?
17. "Cavan adəmin həddindən artıq soyuqqanlı və tədbirli olması pis əlamətdir" cümləsində neçə sifət var?
18. *Dolğun, coşğun, tutqun* sözlərindən hansı səhv yazılıb? Cavabınızı əsaslandırın.
19. *Baməzə və bisavad* sözlərindən hansının kökünə *-l/-l'* şəkilçisi artırılsa, eyni mənali sifət alınar?
20. *Döyüşgən, deyinqən* sözlərindən hansı səhv yazılıb? Səhvi izah edin.
21. Feli sifətlə feldən düzələn sifəti necə fərqləndirmək olar?
22. *Daşlı-kəsəkli, xırda-xırda, qeyri-bərabər* mürəkkəb sifətlərindən hansı tək isimlə işlənmir?
23. *Açıq, böyük, kiçik, dəlik* sifətləri arasında quruluşuna görə fərqlənəni hansıdır?

Test

1. Hansı birləşmədə birinci tərəf sıfət deyil?

- 1) *igid oğlan*, 2) *mis pul*, 3) *qəribə hərəkət*, 4) *tutarlı cavab*
5) *yaxşı oxumaq*

A. 1, 4, 5

B. 2, 3

C. 2, 4, 5

D. 2, 5

E. 1, 2, 4

2.  sxeminə uyğun gələn sıfət hansıdır?

A) istiotlu

B) böyüdücü

C) soyuducu

D) güləyən

E) göyümsov

3. Sıfətlərdən hansılarının omonimi isimdir?

1) buruq, 2) sarı, 3) doğru, 4) dolu, 5) yaş

A) 1, 3, 5

B) 2, 4, 5

C) 1, 3, 4

D) 1, 4, 5

E) 3, 5

4. Aşağıdakı sıfətlərdən hansını insan haqqında işlətmək olmaz?

A) yaşılı

B) qaraşın

C) kürən

D) sarımtraq

E) sarışın

5. Hansı cümlədə sıfət yerində işlədilməyib?

A) Xalqın iradəsi ən yaxşı qanundur. (U.Qrant)

B) Mötəbər rəvayətlərə görə Maştağa qəsəbəsinin adı massaget tayfasının adından götürülmüşdür.

C) Qədim Bakı indiki İçəri şəhərdən ibarət olub.

D) Yalnız azad millət milli xarakterə malikdir. (C.Stal)

E) Əqidəsi olmayan ən cəsur insan da gec-tez qorxağa çevrilir.

(O.Balzak)

6. Hansı cümlənin xəbəri sıfətdir?

- A) Heykəli görkəmi, insanı isə əməlləri gözəlləşdirir. (Pifaqor)
- B) Tarixçilər keçmiş, ideoloqlar isə gələcəyi saxtalaşdırır. (J.Petan)
- C) Tarixi həqiqətlərlə hesablaşmamaq nadanlıqdır.
- D) Azadlıq yoxa çıxandan sonra yalnız ölkə qalır, vətən yox.
- E) Əqidə ilə yaşamaq əqidə uğrunda ölməkdən çətindir.

7. Hansı misrada sıfətlə ifadə olunmuş epitet var?

- A) Çoxdur ağ bədənli, büllur buxaqlı,
- B) Lalə zənəxdanlı, qönçə dodaqlı.
- C) Amma şirin dilli, açıq qabaqlı,
- D) Könül aşinası, hayif ki, yoxdur! (M.P.Vaqif)
- E) Al-yaşıl geyinib qarşıda durma. (Qurbanı)

8. Hansı cümlədə sıfət əlamət bildirir?

- A) Millət sevgisi qədər böyük mükafat ola bilməz.
- B) Həmin hadisədən sonra onun qara günləri başladı.
- C) Səni görüm ağ günə çıxasan.
- D) Böyük çaylar güclərini kiçik çaylardan alır.
- E) Qonşusu ona təşəkkür edib uzun ömür dilədi.

9. "Qara-qara günlər qaraca-qaraca qarışqalar kimi daraşib ömrümə".

(F.Sabiroğlu) cümləsində işlənmiş sıfətlər haqqında düzgün fikri göstərin.

- A) Hər ikisi sadə sözlərin təkrarı ilə yaranmış mürəkkəb sıfətdir.
- B) Hər ikisi rəng bildirir.
- C) Hər ikisi məcazi mənada işlənib.
- D) "Qaraca-qaraca" sıfətin azaltma dərəcəsindədir.
- E) "Qara-qara" sıfətin coxaltma dərəcəsindədir.

10. Hansı atalar sözündə zərflik rolunda olan antonimlərin yeri səhv düşüb?

- A) Xeyir deməsən, şər gəlməz.
- B) Yaxşı günümüzdə məni istə, pis günümüzdə istəyənim çox olar.
- C) Düz oturaq, əyri danışaq
- D) Qələm əyri yonulsa da, düz yazar.
- E) Gecənin şərində gündüzün xeyri yaxşıdır.

Hazırlıq

- “Göydən üç alma düşdü” cümləsində:
 - “üç” sözü hansı sözlə bağlıdır?
 - “üç” sözü aid olduğu sözün nəyini bidirir?
- A) əlamətini, B) miqdarını, C) sırasını, D) keyfiyyətini
- “Padşahın üçüncü oğlunun adı Məlikməmməd idi” cümləsində:
 - “üçüncü” sözü hansı sözlə bağlıdır?
 - “üçüncü” sözü aid olduğu sözün nəyini bidirir?
- A) əlamətini, B) miqdarını, C) sırasını, D) keyfiyyətini

Sözlük

Miná - Metal, dəri və s. üzərinə çəkilən incə və parlaq naxış

Mína - Torpağın altına qoyulan partlayıcı qurğu, mərmi

Ayə - Quran surələrinin müstəqil mənası olan cümlələri

YADDA SAXLA

Say nədir?

İsim əşyanın adını, sifət isə onun əlamətini bildirir. Lakin bir çox hallarda əşyanın miqdarını (neçə ədəd olduğunu) və ya sırasını (neçənci olduğunu) da göstərmək lazımlı gəlir. **Əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir.** Say neçə? nə qədər? neçənci? suallarına cavab olur.

Say və sifətin bir neçə oxşar cəhəti var. Say da sifət kimi:

- isimlə bağlı olur;
- isimdən əvvəl işlənir;
- isimləşə bilir;
- cümlədə, əsasən, təyin olur;
- quruluşca sadə, düzəltmə, mürəkkəb olur.

Əgər isim eyni zamanda həm say, həm də sifətlə işlənirsə, say sifətdən əvvəl gəlir: *iki çətin məsələ, üçüncü nadir kitab*. Sayla işlənən isimlər əksər hallarda təkdə olur, lakin bəzən cəm şəkilçisi də qəbul edə bilər: *90-cı illər*.

1. Nağıllarımızda ən çox rast gəldiyiniz saylar hansılardır?

Düşünün. Azərbaycan nağıllarında "yeddi" sözünə tez-tez rast gəlmək olar: "Yeddi gün, yeddi gecə yol getdi", "Göyün yedinci qatına qalxdı", "Yeddi başlı əjdaha" və s.

Sizcə, bu nə ilə bağlıdır?

- A. "Yeddi" sözü "çox" sözünün sinonimi idi.
- B. Qədim əcdadlarımız yalnız yeddiyə qədər saya bilirdilər.
- C. "Yeddi" ilahi rəqəm sayılırdı.

Mətnlə iş. Mətni oxuyun və sayıların altından xətt çəkin.

İNSANLAR SAYMAĞI NECƏ ÖYRƏNMİŞLƏR?

Sayıların nə zaman meydana gəldiyi məlum deyil. Lakin çox güman ki, ibtidai insanların sayılar haqqında bəsit də olsa təsəvvürləri olmuşdur. Onlar bilirdilər ki, insanın qollarının sayı quşun qanadları qədərdir, ayaqları isə maralın ayaqlarından iki dəfə azdır.

Sakit okean adalarında bu yaxın vaxtlara qədər ibtidai icma halında yaşayan bir çox tayfalar yalnız "bir" və "iki" sayılarından istifadə edirdilər. 3 ədədinə onlar "iki-bir", dördə "iki-iki", beşə "iki-iki-bir", altiya "iki-iki-iki" deyirdilər. 6-dan böyük ədəd işlətməyib sadəcə "çox" deyirdilər.

İnsanların təfəkkürü inkişaf etdikcə onlar daha çox şeyləri sayımayı öyrəndilər və beləliklə, beşlik, onluq, on ikilik say sistemləri yarandı. Beşlik və onluq say sistemləri insanın əllərində olan barmaqların sayı ilə əlaqədar idi. On iki isə ikiyə, üçə, dördə və altiya bölündüyündən saymaq üçün münasib idi. On iki ədədinə "düjün" də deyirdilər. Bu söz indi də işlənir. Məsələn, stəkan, qab-qacaq dəstləri çox vaxt düjünlə satılır.

2. Mətnlə iş. Oxuyun. Mətnlərdəki sayıları qeyd edin. Rəqəmlə ifadə olunmuş sayıları sözlə yazın.

1. Ən iri yumurta dəvəquşu yumurtasıdır. Onun uzunluğu 13,5 sm, çəkisi 1,65 kq-dır. Çəkisinə görə 18 toyuq yumurtasına bərabər olan bu yumurtanı bişirmək üçün düz 40 dəqiqə qaynatmaq lazımdır.

2. Ən yüngül quş kolibri quşudur. Onların uzunluğu 57-60 mm olur ki, bunun da tam yarısı quyuğun və dimdiyin payına düşür. Bu cirdanın çəkisi 1,5 q-dır.

3. Fil dişinin uzunluğu 3,84 metrə çatır. Bir cüt belə dişin çəkisi 117 kq-dır.

4. Dünyada baş vermiş saysız-hesabsız müharibələrin ən uzunu İngiltərə ilə Fransa arasında getmişdir. Bu müharibə 1338-ci ildən 1453-cü ilə kimi davam etmişdir. Ona yüzillik müharibə də deyirlər.

3. Test-debat

Aşağıdakı bayatının hansı misrasında "minayə" sözü ayrı (*min ayə*) yazılmalıdır? Hansı misrada say var?

Aşıq minayə gələ,
Xalın minayə gələ,
Küsmüşəm, barışmaram,
Göydən minayə gələ.

Sualı cavab vermek üçün əvvəlcə aşağıdakı cavab variantlarına öz münasibətinizi bildirin. Fikirlərinizi əsaslandırın.

1-ci misranın mənası:

- A. Aşıq olan şəxs incəlik, gözəllik vurğunu olur. "Minayə" sözü düz yazılbı.
- B. Aşıq olan şəxs o qədər fikirli olur ki, minaya toxunub ölübilər. "Minayə" sözü düz yazılbı.
- C. Bayatların birinci iki misrasının məna yükü olmur. Bu misranın da heç bir mənası yoxdur, odur ki, "minayə" sözünün necə yazılmağının heç bir əhəmiyyəti yoxdur.

2-ci misranın mənası:

- A. Şair yarının xalını ay üzərindəki ləkələrdən də min dəfə gözəl sayıır. Burada "min" və "ayə" sözləri ayrı yazılmalıdır: "min ayə".
- B. Şair gözəlin xalını incə naxışa bənzədir. "Minayə" sözü düz yazılbı.
- C. Bu misra da birinci misra kimi sadəcə olaraq şeirin poetik gözəlliyyinə xidmət edir, odur ki, "minayə" sözünün necə yazılmağının heç bir əhəmiyyəti yoxdur.

3-cü və 4-cü misraların mənası:

- A. Göydən yerə min dənə ay düşsə də, mən yarımla barışmaram. Burada "ay" sözünə "ə" səsi qafiyə və vəzn xatırınə artırılır. Odur ki, "minayə" sözü ayrı yazılmalıdır: "min ayə".
- B. Quran ayələri Məhəmməd Peyğəmbərə göydən nazıl olmuşdur və bütün müsəlmanlar bu ayələrə riayət etməlidirlər. Lakin şair yarından o qədər incimişdir ki, hətta Allahdan hökm gəlsə belə, onunla barışmaq niyyətində deyil. Beləliklə, "minayə" sözü ayrı yazılmalıdır.
- C. Mina parıltılı naxış deməkdir. Şair demək istəyir ki, göydən yerə şimşək düşsə, günəş onu yandırıb-yaxsa belə o, yarı ilə barışmayacaq.

➤ "Mina" (naxış və partlayıcı qurğu) sözü:

- A. Omonimdir.
- B. Çoxmənalı sözdür.
- C. Sinonimdir.
- D. Antonimdir.
- E. Eyni cür yazılan müxtəlif mənalı sözlərdir.

4. **Test.** Rəqəmlər və ədədlər haqqında hansı fikir səhvdir?

- A. Ədədlər rəqəmlərdən düzəlir.
- B. Ədədlərin sayı rəqəmlərin sayından çoxdur.
- C. Bir rəqəmdən ibarət ədəd ola bilməz.
- D. Bəzi ərəb rəqəmləri bir neçə Roma rəqəmi ilə ifadə olunur.
- E. Bəzi Roma rəqəmləri bir neçə ərəb rəqəmi ilə ifadə olunur.

5. **Yumor.** Oxuyun. Mətnəki sayıları tapıb aid olduğu isimlə işlədin. Həm rəqəmlə, həm də hərflə ifadə olunmuş eyni sayların altından xətt çəkin.

Bir alim ilə bir kəndli yol yoldaşı olurlar. Yol uzun olduğundan qərara gəlirlər ki, vaxtları tez keçsin deyə bir birinə sual versinlər. Maraqlı olması üçün puldan mərc gəlirlər: kəndli uduzsa, alime 5 manat verməli, alim isə daha bilikli olduğundan cavabı bilməsə, 10 manat verməli idi. Birinci sualı kəndli verir:

- O hansı quşdur ki, üç ayağı var?

Alim çox fikirləşir, tapa bilmir. Çıxardıb kəndliyə on manat verir və deyir:

- Sən allah, de görüm, o hansı quşdur. Maraqdan bağrim çatladı.

Kəndli alimin verdiyi pulun yarısını qaytarıb deyir:

- Mən də bilmirəm. Al bu sənin beş manatın.

6. **Mətiq.** "Miqdar" sözü hansı ədədlə ifadə olunmalıdır.

MARAQ	- 31512
DARAQ	- 41512
QADİR	- 21465
MİQDAR	- ...

Hazırlıq

"*İki otaq*" və "*ikinci otaq*" söz birləşmələrindəki sayıları quruluşuna görə fərqləndirir və bu sözlər arasındaki məna fərqi ni izah etməyə çalışın.

Mətnlə iş. İki və çoxrəqəmli ədədlərdə "0" rəqəminin rolunu izah edin.

ONLUQ SAY SİSTEMİ NECƏ YARANDI

Qədimdə insanlar barmaqla sayırdılar. Çoxlu sayıda şeyləri saymaq üçün bəzən bir neçə adam lazım gəlirdi. Birinci adam əllərinin barmaqlarını bir-bir qatlamaqla təklikləri sayılırdı. On barmağı qatlanıb qurtardıqdan sonra bu adam barmaqlarını açırdı, ikinci adam bir barmağını qatlayırdı. İkincinin hər barmağı bir onluq demək idi. Bu adamın barmaqlarının onu da qatlandıqda məlum olurdu ki, sayılan şeylərin miqdarı on onluğa, yəni yüzə çatıb. Bu zaman üçüncü adam bir barmağını qatlayırdı.

Beləliklə, onluq say sistemi yarandı.

- **Kim tez cavab verər?** Əgər sayma qurtardıqda birinci adamın yeddi barmağı, ikinci adamın beş barmağı, üçüncü adamın iki barmağı qatlanmışsa, onda sayılan şeylərin miqdarı nə qədərdir?
- Altından xətt çəkilmiş sözlərə diqqət yetirin. Onların hansında:
 - say aid olduğu əşyanın dəqiq sayını bildirir?
 - say aid olduğu əşyanın təqribi sayını bildirir?
 - say aid olduğu əşyanın sırasını bildirir?
 - say isimləşib?
 - saydan isim yaranıb?

Sözlük


Sələf - Hər hansı sahədə ad qazanmış və özündən sonra ardıcıl-ları (xələfləri) olan adam

Xələf - Birinin (sələfinin) işini davam etdirən və ya onu əvəz edən adam

Fond - hər hansı məqsəd üçün ayrılmış pul vəsaiti


Təkamül - hər hansı bir şeyin tədricən dəyişməsi, inkişafı

1. Sxemi öz sözlərinizlə şərh edin.



YADDA SAXLA Miqdar sayının növləri

Miqdar sayıları əşyanın kəmiyyətini bildirir və neçə? nə qədər? suallarına cavab olur: *iki kompyuter, çoxlu kitab, yüzlərlə şəhər*. Miqdar sayılarının üç növü var.



2. Mətnlə iş. Mətni oxuyun və sayıları aid olduğu isimlə dəftərinizə köçürün.

Alfred Nobel isveç ixtiraçısı Emmanuel Nobelin dörd oğlundan biri idi. Dinamiti ixtira etmiş Alfred bu ixtiranın hesabına xeyli vəsait əldə etmişdi. 1895-ci ildə o, öz adına fond təsis etdi. Fondun 31 milyon isveç kronu həcmində vəsaitinin 12,4%-i (3,74 milyon kronu) Bakıdakı "Nobel qardaşları" şirkətin-dən Alfredə düşən payın hesabına yaranmışdı. 1901-ci ildən bəşəriyyət üçün böyük xidmətlər göstərmiş insanlara Nobel fondundan mükafatlar verilir.

- Mətndəki hansı sayılar miqdar sayı deyil?
- Mətndəki miqdar sayılarını aşağıdakı cədvələ uyğun qruplaşdırın.

Müəyyən miqdar sayıları	Qeyri-müəyyən miqdar sayıları	Kəsr sayıları

3. Mətnlə iş. "Qopuz", "saz" dedikdə hansı sözlər yadınıza düşür. Nümunəyə baxıb yazı taxtasında ikisütunlu cədvəl yaradın və xatırladığınız sözləri müvafiq sütunlarda yazın.

QOPUZ		SAZ	
Xatırladıqlarımlım	Öyrəndiklərim	Xatırladıqlıarım	Öyrəndiklərim
Dədə Qorqud		aşırı	

QOPUZ VƏ SAZ

Qopuz türk xalqlarının ən qədim simli çalğı aletidir. Onun bəzi növləri hətta Avropa ölkələrində "komuz", "kobza" adları ilə geniş yayılmışdı. Çox güman ki, bu, türk tayfları olan hunların IV-V əsrlərdə Avropaya yürüşü zamanı baş vermişdir.

Qopuzun iki növü məlumdur: ikisimli qıl qopuz və müasir sazin sələfi sayılan üçsimli qolça qopuz. Bir çox Azərbaycan dastanlarında "üçtelli sazı döşünə basıb...", "saçından üç tel ayırib..." kimi ifadələrə rast gəlirik. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda qolça qopuz daha geniş yayılmışdı.

Ozan sənəti minilliklər ərzində təkamül yolu keçərək aşiq sənətinə çevrildiyi kimi, qopuz da təkmilləşərək saz aləti şəklini almışdır.

Müasir sazin üç növünə rast gəlmək mümkündür: ana saz, qoltuq saz və cürə saz. Onlar ilk növbədə ölçüləri ilə fərqlənir. Ən böyük saz olan ana sazin 8-9 simi, qoltuq sazin 6-7, cürə sazin isə 4-6 simi olur. Ana sazin qoluna 16-17 pərdə bağlanır. Onun uzunluğu 120 sm-ə çatır.

Saz türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir.

- Cədvəldəki "Öyrəndiklərim" sütununda yeni sözləri yazın.
- **Məntiq.** Birinci sıradə sözlər arasındaki məna əlaqəsini müəy-yənləşdirib ikinci sıradə çatışmayan sözü yazın.

Qopuz - saz

Ozan - ...

- Mətndə sayın iştirakı ilə düzəlmüş mürəkkəb sözləri göstərin. Onlar hansı nitq hissələrinə aiddir?

- Rəqəmlərlə ifadə olunmuş sayıları sözlərlə yazın.



Müəyyən miqdar sayıları konkret ədədlərlə ifadə olunur. Dilimizdə quruluşca sadə olan 23 əsas müəyyən miqdar sayı var: *bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon*. Quruluşca mürəkkəb olan müəyyən miqdar sayıları bu sayıların əsasında yaranır.

Müəyyən miqdar sayıları yazıda həm rəqəmlərlə (9, 32), həm də sözlərlə (*doqquz, otuz iki*) ifadə oluna bilər.

Müəyyən miqdar sayılarından sonra gələn isim çoxluq mənasını bildirərək, təkdə işlənir, *iki nağıl, üç dəftər*.

Müəyyən miqdar sayılarından *milyon, milyard, trilyon* alınma sözlərdir.

4. Mətnlə iş. Şahmat taxtasında neçə xana var? Trilyondan böyük say tanıyırsınız mı?

İXTİRAÇININ XAHİŞİ

Şahmat oyunu V əsrde Hindistanda ixtira edilmişdir. Bu oyuna valeh olan hind şahzadəsi ixtiraçının yanına çağıraraq onu mükafatlandırmaq istədi: "Nə arzun varsa, de, yerinə yetirim".

Ixtiraçı dedi: "Əmr et mənə şahmat taxtasının birinci daması üçün bir buğda, ikinci daması üçün - 2, üçüncü daması üçün - 4, bir sözlə, sonrakı hər dama üçün əvvəlkindən iki dəfə çox buğda versinlər".

Ixtiraçının istəyinin bir kisə buğdadan çox olmadığını düşünən şahzadə şahlara layiq olmayan bu xırda xahişdən məyus olub xəzinədarı çağrırdı və ixtiraçının xahişini yerinə yetirməyi əmr etdi. Lakin bir gündən sonra xəzinədar şahzadəyə xəbər verdi ki, bu xahiş yerinə yetirmək mümkün deyil, çünki ixtiraçının istədiyi buğdanın sayı ağlagəlməz dərəcədə çoxdur: 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616. Bu qədər buğdanı bir yerə yiğmaq üçün hündürlüyü 4 metr, eni 10 metr olan bir anbar tikilsə, həmin anbarın uzunluğu 30 milyon km olmalıdır. Bu isə Yer kürəsinin ekvatorunun uzunluğundan 75 dəfə çoxdur.



- Altından xətt çəkilmiş sayılar hansı ismə aiddir?
- Mətndə indiyə kimi eşitmədiyiniz hansı say adları ilə tanış oldunuz?
- Coğrafiya müəlliminin köməyi ilə mətndə buraxılmış səhvi tapın.

5. Yumor. Altından xətt çəkilmiş say hansı ismə aiddir.

Müəllim şagirdə sual verir:

- Sənə beş dənə dovşan verirəm. Atan da ikisini alıb gətirir. Cəmi neçə dovşanın olur?
- Səkkiz.
- Niyə?
- Ona görə ki, evdə də bir dovşanım var.

➤ Əgər "dovşan" sözünü "corab" sözü ilə əvəz etsək, saydan sonra "dənə" sözünün yerinə hansı söz işlənə bilər.



YADDA SAXLA

Numerativ sözlər

Müəyyən miqdardar sayıları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir.

Nəfər - insan bildirən isimlərlə işlənir: *iki nəfər qonaq, beş nəfər zabit*.

Bəzən cümlələrdə *nəfər* numerativ sözü ismi əvəz edərək "adam" mənasında işlənir: "*Qapının ağızında səni iki nəfər gözləyir*";

Baş - heyvan bildirən isimlərlə işlənir: *iyirmi baş camış, 150 baş qoyun*;

Ədəd, dənə - cansız əşya adını bildirən isimlərlə işlənir: *iki dənə xalça, on beş ədəd boşqab*;

Cüt - qoşalıq bildirən isimlərlə işlənir: *üç cüt ayaqqabı, bir cüt sırtqa*;

Dəst - eyni məqsəd üçün nəzərdə tutulmuş əşyaların məcmusuna deyilir: *iki dəst kostyum, bir dəst mebel*.

Bəzi isimlərin qarşısında *tikə (ət), parça (çörək), dəstə (gül), top (parça)* və s. numerativ sözləri də işlənir.

6. Çərçivədə verilmiş numerativ sözləri müvafiq cümlələrdə işlədin.

atım, düjün, cüt

1. *Nuh peyğəmbər hər cins heyvandan bir _____ götürüb gəmiyə yığıdı.*

2. *Dolabda iki _____ fincan var idi.*

3. *Onun bir _____ barıtı var imiş.*

7. Müzakirə. Üç *metr* boru, beş *kilogram* şəkər, üç *litr* süd, bir *hektar* torpaq sahəsi söz birləşmələrində altından xətt çəkilən ölçü vahidlərini numerativ sözlər hesab etmək olarmı? Fikrini-zi əsaslandırın.

8. Sütunları tutuşdurun. Sözləri düzgün əlaqələndirin.

<i>parça</i>	<i>yağ</i>
<i>dənə</i>	<i>öküz</i>
<i>tikə</i>	<i>paltar</i>
<i>nəfər</i>	<i>qənd</i>
<i>baş</i>	<i>əlcək</i>
<i>dəst</i>	<i>çit</i>
<i>cüt</i>	<i>stul</i>
<i>top</i>	<i>şagird</i>

9. Mətnlə iş. Mətni oxuyun və numerativ sözlərin altından xətt çəkin.

DOQQUZLUQ GƏLMƏK

Bu ifadə danışq dilimizdə "aldatmaq" mənasında işlənir.

Qədim türk xalqlarında doqquz uğurlu və müqəddəs bir say kimi qəbul edilmişdi. Birisinə hədiyyə verərkən doqquz ədəd qiymətli şey verir, cəzalandırırankən ondan doqquz dənə qiymətli şey almışlar. Tarixdən məlumudur ki, hicri 968-ci (miladi 1560-61) ildə türk sultani İran şahı Təhmasibə doqquz baş at hədiyyə göndərmişdi. Onun gönderdiyi başqa hədiyyələrin de hər biri doqquz ədəd olmuşdur.

Hər birindən doqquz ("doqquz-doqquz") dənə göndərilən əşyaları bir hesab etmək ("bir doqquz") onları göndərən şəxsə böyük cəfa, əziyyət olurdu ki, bununla əlaqədar "doqquzunu bire saymaq" ifadəsi yaranmış və "incitmək", "əziyyət vermək" mənası kəsb etmişdir.

Bu doqquzlama adəti zaman keçdikcə funksiyasını itirir, real tərzdə həyata keçmirdi. Odur ki, hər şeyi doqquz vəd edib, onu yerinə yetirməmək anlayışı dildə "doqquzluq gəlmək" (kələk gəlmək) ifadəsi şəklində öz əksini tapdı.

- Doqquz sözünün iştirakı ilə yaranmış düzəltmə isimləri göstərin.
- Hansı cümlələrdə "doqquz" sayı isim kimi işlənib?
- Altından xətt çəkilmiş "doqquz" sayı hansı şəkilçiləri qəbul edib?

10. Test. “Baş” numerativ sözü nəyə aid olur?

- A. Ev heyvanlarına və quşlarına
- B. İtdən və pişikdən başqa bütün ev heyvanlarına
- C. Yemək üçün bəslənilən ev heyvanlarına
- D. Qoşqu üçün istifadə olunan ev heyvanlarına
- E. Bütün ev və çöl heyvanlarına

11. Məntiq. Zənbildə üç növ alma var. Gözlərini yumub ən azı neçə alma götürmək lazımdır ki, götürdüyüün almaların içərisində heç olmasa iki dənə eyni növ alma olsun?

➤ Məsələnin şərtindəki "*iki dənə eyni növ alma*" birləşməsində sayı, sifəti, numerativ sözü və ismi göstərin.

YADDA SAXLA Qeyri-müəyyən miqdar sayıları

Qeyri-müəyyən miqdar sayıları əşyanın təxminini miqdarıni bildirir və nə qədər? sualına cavab olur. Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayıları aşağıdakılardır: *az, çox, xeyli, bir qədər, bir çox, bir az, bir sıra, az-çox, beş-altı, çoxlu, yüzlərlə* və s. *Az, çox* sayıları *ən, lap, daha* ədatları ilə də işlənə bilər.

Qeyri-müəyyən miqdar sayıları yazıda, əsasən, sözlə ifadə olunur.

Bir sıra, bir çox sayılarından sonra gələn isimlər cəmdə olur: *bir sıra suallar, bir çox məktəblər*.

Cox, onlarla, yüzlərlə tipli saylardan sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilir: *çox uşaq, çox uşaqlar, onlarla müəllim, onlarla müəllimlər*.

Digər qeyri-müəyyən miqdar sayıları ilə işlənən isimlər təkdə olur.

12. Aşağıda bəzi qeyri-müəyyən miqdar sayılarının düzəlmə yolları göstərilir. Onların hər birinə aid misallar söyleyin.

1. 10, 1000, 10000, 1000000 və s. bu kimi miqdar sayılarına *-lar²* (ismin cəm şəkilçisi) və *-la²* şəkilçilərini artırmaqla;
3. Kəmiyyətcə bir-birinə yaxın iki müəyyən miqdar sayının birləşməsi ilə.

13. Mətnlə iş. Siz Atropatena dövlətinin tarixi ilə tanış olmusunuz. Atropatın şəxsiyyəti haqqında nə deyə bilərsiniz? Hansı faktlar bu hökmdarın diplomatik məharətindən xəbər verir? Diplomatiya dedikdə nə başa düşürsünüz?

ŞİRVANŞAH I İBRAHİM

Azərbaycan dövlətçilik tarixində diplomatiya bacarığı ilə yadda qalmış bir çok dövlət başçılarından biri də Şirvanşahlar dövlətinin hökmdarı I İbrahim Xəlilullah olmuşdur. 1382-ci ildə hakimiyyətə gəlmış İbrahimin hökmənliliği cox çətin dövredə təsadüf etmişdi: bir tərəfdən şimaldan hückum edən Qızıl Orda sərkərdəsi Toxtamış, digər tərəfdən Azərbaycanın cənub torpaqlarını zəbt etmiş Əmir Teymur...



Şirvanşah İbrahim iKİ fateh arasındaki düşməncilikdən məharətlə istifadə etdi. Rəvayət edirlər ki, coxlu bəxşışlə Teymurun görünüşünə gələn İbrahim hər hədiyyədən 9 dəst götürmüştü. Lakin qulların sayı səkkiz idi. Teymur bunun səbəbini soruşduqda İbrahim doqquzuncu qulun özü olduğunu söyləmiş və beləliklə, böyük hökmdarın rəğbətini qazanmışdı.

Rəvayət maraqlı olsa da, Teymurun Şirvana toxumamasının başqa səbəbi var idi. Dəmirqapı Dərbənddə Şirvanşahın on minlərlə süvari əsgəri vardi. Buna görə də Teymur Toxtamışla müharibədə İbrahimə müttəfiq kimi baxırdı.

Bir neçə il keçdi. Şərqi üç böyük hökmdarından ikisinin - Toxtamışla I Bəyazidin hakimiyyətinə son qoyulmuşdu. Teymur isə vəfat etmişdi. Vəziyyətdən istifadə edən İbrahim Gəncənin və Qarabağın xeylim hissəsini Şirvana birləşdirdi və Teymurun ordusunu Şirvandan qovub çıxardı.

İbrahim Xəlilullahın xalq arasında böyük hörməti var idi. 1412-ci ildə Qara Yusif onu yeddi oğlu ilə birlikdə əsir götürdükdə tacirlər Qara Yusifə 1200 tūmən ödəyərək İbrahimi azad etmişdilər.

Böyük hökmdar 1417-ci ildə vəfat etdi.

➤ **Test-debat.** Aşağıdakı fikirlərdən hansı düzdür?

- A. I İbrahim Xəlilullah Teymurlenga doqquzluq gəldi.
- B. Şirvanşah I İbrahim ölen il İmadəddin Nəsimi edam edildi.
- C. İbrahim Teymura xəyanət etdi.
- D. İbrahim Teymura yaltaqlandı.
- E. İbrahimin yaxınları onu azad etmək üçün Qara Yusifə rüşvət verdilər.

➤ Altından xətt çəkilmiş sözlərə diqqət yetirin. Hansı sözler:

- A) say deyil?
- B) müəyyən miqdardır sayıdır?
- C) qeyri-müəyyən miqdardır sayıdır?
- D) sıra sayıdır?



Kəsr sayıları tamın (vahidin) hissəsini və ya tam və hissəni bildirir: *üçdə bir, bir tam onda dörd*. Kəsr sayıları quruluşuna görə tərkibi saylardır.

Kəsr sayıları adı kəsrlər və onluq kəsrlərlə ifadə oluna bilər. Onlar müəyyən miqdardar sayıları və -da⁴ şəkilçisinin köməyi ilə düzəlir: *beşdə iki (2/5), iki tam yüzdə on beş (2,15)*.

14. Verilmiş adı kəsrləri onluq kəsrlərlə əvvəlcə rəqəmlərlə, sonra isə sözlə ifadə edin.

Nümunə: iki tam beşdə üç - 2,6, iki tam onda altı.

1. ikidə bir
2. dörd tam beşdə iki
3. dörddə bir
4. bir tam dörddə üç
5. on dörd tam iyirmidə bir



Sıra sayıları eşyanın sıra nömrəsini bildirir və *neçənci?* bəzən də *hansi?* sualına cavab olur: *altıncı sinif, üçüncü vagon*.

Sıra sayıları müəyyən miqdardar sayılarına, eləcə də *əvvəl, axır, son* sözlərinə -inc⁴ şəkilçisi artırmaqla yaranır: *qırx beşinci, sonuncu*. Kökü saitlə bitən saylara qoşulduqda bu şəkilçinin ilk saiti düşür: *ikinci, altinci*.

Sıra sayıları həm ərəb, həm Roma rəqəmləri, həm də sözlə ifadə oluna bilər.

Sıra sayının aid olduğu isim çox vaxt təkdə olur və təklik anlayışını bildirir. *Beşinci şagird, 2005-ci il dedikdə* müəyyən bir şagirddən, bir ildən danışılır. Lakin bəzi söz birləşmələrində sıra sayı ilə işlənən isim çoxluq bildirə və cəm şəkilçisi qəbul edə bilər: *6-ci siniflər, 30-cu il-lər*.

Sıra sayıları quruluşca ya düzəltmə (*beşinci*), ya da mürekkeb (*yüz iyirmi beşinci*) olur.

15. Məntiq. Hər bir sütundakı saylardan hansı məna növünə görə digərlərindən fərqlənir?

1	2	3	4
A. VII	A. 10-15	A. üçdə iki	A. altı min
B. 12-ci	B. minlərlə	B. iki milyon	B. qırx dörd
C. üçüncü	C. 7 min	C. 1,5 milyard	C. 25
D. birincilər	D. xeyli	D. 25,125	D. onlarla
E. 24	E. bir çox	E. 2/3	E. iki

16. Test. Hansı sıradə say var?

1. O, dostunu çox gözləməli oldu.
 2. İclasə çox az adam gəlmışdı.
 3. Natiq çox gözəl danışındı.
 4. Ən az bal toplayan Sadiq oldu.
 5. Ən uzun çay Nil çayıdır.
- A. 3,5 B. 1, 4, 5 C. 2, 3, 4 D. 1, 2 E. 2, 4



ROMA RƏQƏMLƏRİ

Qədimdə romalılar da bir çox xalqlar kimi barmaqla sayırdılar. Hazırda istifadə etdiyimiz Roma rəqəmlərinin yazılışı da bununla bağlıdır. Bir barmaq (I) 1 rəqəmini, iki barmaq (II) 2, üç barmaq (III) 3 rəqəmini ifadə edirdi. Əlli tam açıb yuxarı qaldırmaqla (V) romalılar 5 rəqəmini bildirir, 10 üçün isə əli yuxarı və aşağı göstərirdilər (X).

Yüz ədədini "centum" (yüz) sözünün baş hərfi ilə (C), min ədədini isə "mille" (min) sözünün baş hərfi ilə (M) işaret edirdilər. Əlli ədədini göstərmək üçün C (yüz) işaretinin, beş yüz ədədini göstərmək üçün isə M (min) işaretinin yanısından istifadə edildilər. Sonralar bu işaretlər müvafiq olaraq "L" və "D" şəklini almışdır.

Beləliklə, ədədləri yazıda göstərmək üçün bu say sisteminde yeddi rəqəm qəbul edilib: I, V, X, L, C, D, M. Qalan ədədləri göstərmək üçün bu rəqəmlərin təkrarından və ya birləşməsindən istifadə edilir: MMCDLXII - 2462-ci.

- Aşağıdakı sayıları Roma rəqəmləri ilə ifadə edin.
Səkkizinci, on doqquzuncu, yüz qırx beşinci, min altı yüz otuz ikinci
- Aşağıdakı sayıları ərəb rəqəmləri ilə ifadə edin.
VII, XIV, XXXVIII, XL, CCLXXV, MDCCCXXII

Sadə, düzəltmə və mürəkkəb saylar

Hazırlıq

Verilmiş söz birləşmələrində sayıları qeyd edin.

*Min bir gecə, III Dara, yeddi oğul, minlərlə insan, min il,
beşinci gün, iki yüz altmış dörd səhifə, altmışinci saniyə,
beşaltı adam*

Seçdiyiniz sayıları söz tərkibinə görə aşağıdakı kimi qruplaşdırın:

Bir kökdən ibarət olan sayılar

Kök və şəkilcidən ibarət olan sayılar

İki və daha artıq sözdən ibarət olan sayılar

Sözlük

Hilal - təzə çıxmış ay, aypara

Qəmər - ay



YADDA SAXLA

Sadə, düzəltmə və mürəkkəb saylar

İsim və sıfət kimi, say da quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.

Sadə sayılar bir kökdən ibarət olur: *iki, beş, otuz, min, az, xeyli*.

Düzəltmə sayılar sadə saylara leksik şəkilçilər artırmaqla yaranır: *beşinci, onlarla, minlərcə, çoxlu*.

Mürəkkəb sayılar, əsasən, sayıların birləşməsindən yaranır. Onları yazılışına görə iki qrupa bölmək olar:

1. Defislə yazılan mürəkkəb sayılar: *iç-dörd, əlli-almiş, saysız-hesabsız*;

2. Ayrı yazılan mürəkkəb sayılar. Bu saylara tərkibi sayılar da deyilir: *iyirmi iki, yetmiş beşinci, bir çox, bir qədər, ikidə bir, yüzdən artıq, beş dəfə çox*.

1. A, B, C, D bəndlərindəki sayıların quruluşuna diqqət yetirin və cümlələrin qarşısında müvafiq bəndi dairəyə alın.

- A. üçdə iki, səkkizinci, bir az, çoxlu, XXIII, IV
B. minlərlə, 12-ci, 60, iyirmi, III, 130
C. iyirmi beşinci, 1000000, 300, xeyli, beş-altı, sonuncu
D. bir çox, 90, on tam onda beş, ikinci, 102, 20-ci

1. İki sadə, iki düzəltmə, iki mürəkkəb say var A B C D
2. Bir sadə, iki düzəltmə, üç mürəkkəb say var A B C D
3. Üç düzəltmə, üç mürəkkəb say var A B C D
4. İki sadə, bir düzəltmə, üç mürəkkəb say var A B C D

2. Ümumi müzakirə. Sizcə, dilimizdə sadə say çoxdur, yoxsa mürəkkəb say?



TARİXDƏ İL HESABLARI

Fikir vermisinizmi, yaşılı adamlar hadisələrin tarixini çox vaxt belə xatırlayırlar: "Mühəribədən iki il qabaq",

"Stalinin ölümündən üç il sonra" və s. Deməli, hər bir hadisənin tarixini göstərmək üçün bir istinad nöqtəsi - daha mühüm və məşhur hadisə lazımdır. Bu gün dünya xalqlarının istifadə etdikləri il hesablarının - miladi və hicri tarixlərin əsasında da məhz bu prinsip durur.

Milad - doğum, hicrət isə köç deməkdir. Miladi tarix İsa peyğəmbərin anadan olması ilə, hicri tarix isə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köç etməsi ilə başlayır. Odur ki, xristian ölkələrində miladi tarixdən, müsəlman ölkələrinin əksəriyyətində isə hicri tarixdən istifadə olunur. Azərbaycanda əhalinin böyük əksəriyyəti müsəlman olsa da, miladi tarixdən istifadə olunur.

Miladla yeni era başlayır. Miladdan əvvəlki tarixi göstərmək üçün "eradan əvvəl" (e.ə.) və ya Miladdan önce (M.Ö.) ifadəsi işlənir.

➤ Makedoniyalı İsgəndər e.ə. 356-ci ildə anadan olmuş və cəmi 33 il yaşamışdır. Deyə bilərsinizmi onun ölümündən neçə il sonra Nizami Gəncəvi "İsgəndərnamə" poemasını yazmışdır?

➤ Misir fironu II Ramzes hakimiyyətə gəldikdən beş il sonra - e.ə. 1296-ci ildə birinci hərbi yürüşünü etmişdir. Bu yürüşdən sonra o, 61 il fironluq etmişdir. II Ramzesin hakimiyyət illərini deyin.

3. Doğru, yoxsa yanlış. Aşağıdakı fikirlərin doğru (D), yoxsa yanlış (Y) olduğunu müvafiq xanada qeyd edin.

	D	Y
1. Say əşyanın çoxluğunu bildirir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
2. Bir sıra saylar həm də zərfdir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
3. Sayın mənaca üç növü var.	<input type="checkbox"/>	<input type="checkbox"/>
4. Miqdar saylarının üç növü var.	<input type="checkbox"/>	<input type="checkbox"/>
5. Numerativ sözlər əşyanın sıra nömrəsini bildirir.	<input type="checkbox"/>	<input type="checkbox"/>
6. Sıra sayıları yalnız düzəltmə saylardır.	<input type="checkbox"/>	<input type="checkbox"/>

4. Mətnlə iş. Sizcə, bir çox müsəlman dövlətlərinin bayraqlarında hilal şəklinin olması nə ilə bağlıdır?

TƏQVİMLƏR

Bayramlarımız arasında orucluq və qurbanlıq bayramları hər il müxtəlif günlərə, bəzən də müxtəlif aylara təsadüf edir. Bunun sadə izahı var: miladi və hicri tarixlərə əsaslanan xalqların istifadə etdikləri təqvimlər də fərqlidir; biz miladi təqvimdən istifadə etsək də, müsəlman bayramlarını və mərasimlərini hicri-qəməri təqviminə əsasən qeyd edirik.

Miladi təqvimə Günəş, hicri təqviminə isə Ay təqvimini deyilir. Yəqin ki, şifahi xalq ədəbiyyatında "on dörd gecəlik ay" ifadəsinə rast gəlmisiniz. Əslində bu ifadədə kiçik bir yanlışlıq var. Oraq şəkilli təzə ay (hilal) çıxandan tam küre şəklini alana kimi on beş günə yaxın bir müddət keçir. İki təzə ay (hilal) arasındaki müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da Ay təqvimində bir ay kimi götürülür. Qədim ərəblər bu vaxt vahidinə əsaslanaraq bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.

Beləliklə, Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Bu təqvimə əsasən, ilin uzunluğu 354 gün sürür. İkinci xəlifə Ömerin dövründə qərara alındı ki, tarixləri Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi ildən hesablaşınlar. Beləliklə, məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimini yarandı. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimini Günəş təqvimindən 11-12 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi Günəş təqviminə nisbətən bir o qədər irəli keçir. Bizə elə gəlir ki, Ay təqvimini sürüşkəndir. Əslində isə Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir.

- Mətndə rast gəldiyiniz sayıları quruluşuna görə təsnif edin.
- Altından xətt çəkilmiş birləşmələrdə saylar hansı sözlərə aiddir?

Sayların orfoqrafiyası

Hazırlıq

"Çoxun dalınca qaçan azdan da olar" atalar sözündəki sayıları tapın və hansı suala cavab verdiyini müəyyənləşdirin.

Sözlük

Dolama - Əyri-üyrü, dolanbac.

Dovdaq - 1. Leylək fəsiləsindən iri çöl quşu. 2. Uzağı görməyən, dar düşüncəli adam.

YADDA SAXLA

Sayın cümlədə rolü

- Say, adətən, isimdən əvvəl gəlir və cümlədə ən çox təyin olur.
- Say da sıfət kimi isimləşə bilir və bu zaman hal, cəm, mənsubiyyət və şəxs (xəbərlik) şəkilçiləri qəbul edir.
- Isimsiz işlənən say cümlədə mübtəda, tamamlıq və ya xəbər rolunda çıxış edir.

Nümunə:

Birincisində nə gül dərmışdim ki, ikincisində gülabın çəkim?
Hər iki say mənsubiyyət və yerlik hal şəkilçisi qəbul edib.

1. Verilmiş nümnələrdə sayıların cümlədə rolunu müəyyən edin.
 1. Aza qane ol, çoxlu qazanarsan.
 2. Yeddi oğul istərəm, bircə dənə qız, gəlin.
 3. Yeddisində nə idisə, yetmişində də odur.
 4. Beşdə alacağım yox, üçdə verəcəyim.
 5. Bir əldə iki qarpız tutmaq olmaz.
 6. Doqquzunda nə isə, doxsanında da odur.
 7. Bir daşla iki sərçə vurmaq olmaz.

- Hansı atalar sözlərinin mənaları eynidir?
- Düşünün. 2-ci cümlədə saya artırılmış *-cə²* şəkilçisi onun mənasına hansı çalar verir? Bu şəkilçini sıfətin çoxaltma dərəcəsini yaradan eyni şəkilçi ilə müqayisə edin.

2. Yumor. Mətndə altından xətt çəkilmiş say hansı şəkilçiləri qəbul edib?

Müəllim şagirdlərin heyvanlar haqqında inşalarını yoxlayır:

- Toğrul, bu ki sənin qardaşının keçən il yazdığını it haqqında inşadır.
- Elədir, müəllim, nə etmək olar, axı ikimizin bir itimiz var.

➤ "İkimizin bir itimiz" birləşməsində ismin I şəxs mənsubiyyət şəkilçisi qəbul etməsi doğrudurmu?

YADDA SAXLA

Sayıñ morfoloji təhlil qaydası

Sayıñ morfoloji təhlili aşağıdakı qaydada aparılır:

1. Ümumi grammatik mənası, sualı;
2. Hansı isimlə bağlı olması;
3. Quruluşca növü;
4. Mənaca növü;
5. Cümlədə rolü.

Nümunə:

Birinci addım həmişə çətin olur.

1. Əşyanın sırasını bildirir, *neçənci?* sualına cavab verir.
2. "Addım" sözü ilə bağlıdır.
3. Düzəltmə saydır.
4. Sıra sayıdır.
5. Cümlədə təyin rolundadır.

3. Verilmiş mətnlərdə altından xətt çəkilmiş sayıları morfoloji təhlil edin.

1. *Sürüynən keçi gəlir,
Saymışam, üçü gəlir.
Çıxağın tamaşaya,
Yarımın köçü gəlir.*
2. *Birinci xətanı Allah da bağışlayır.*
3. *Bir qoyundan iki dəri çıxmaz.*
4. *Bir kənddə iki darğa olmaz.*
5. *Bir nəfər işlər, on biri dişlər.*

➤ Hansı atalar sözlərinin mənaları eynidir? Cavabınızı əsaslan-

4. Mətnlə iş. Mətni oxuyun, sayıları tapıb aid olduğu isimlə dəftərinizə köçürün. Alınma sayı tapın və qarşısında türk mənşəli sinonimini yazın.

BARMAQ HESABI GÖSTƏRMƏK

Bu məsəl aldatmaq, söz verib üstündə durmamaq, heç bir şey verməmək mənasında işlənir.

Bu ifadə haqqında məşhur Azərbaycan aktyoru H.Sarabski yazır: "İndi də mən barmaq hesabının nə olduğu haqqında sizə məlumat verim: Bir kişi bir çobana yüz qoyun tapşırıb bir il sonra alacağını söylemişdi. Çoban isə qoyunların başına daş salıb axırıcı bir qoyunun da başını kəsib ətini yedikdən sonra dərisini ciyinənə salıb qoyun sahibinin yanına gedir. Qoyun sahibi çobanın gəlməsini görüb onu gülər üzlə qarşılıyır. Çoban isə barmaqlarını qatlayaraq qoyunların hesabını verməyə başlayır:

Dolamadan dovdaq uçdu,
Həştadı ürküyə düşdü.
Qayadan uçdu dörd toğlu,
Dalınca da beş toğlu.
Burdan getdik Muğana,
Üçün verdik soğana.
Beşini verdim Fatı üçün tumana.
Biri yanı üstə yatdı,
Biri palçığa batdı.
Dünən ölüb **birisı**,
Bu da onun dərisi!"



➤ **Debat.** "Barmaq hesabı göstərmək" və "Doqquzluq gəlmək" ifadələrini sinonim hesab etmək olarmı?

➤ **Debat.** Dərsin əvvəlində verilmiş sözlüyü bir daha oxuyun və şeirin birinci misrasının mənasını izah edin:

A. Dolanbac yolda döngədən iri quş uçdu.

B. Çoban burada qoyun sahibini ələ salır, onun dar düşüncəli olduğuna eyham vurur.

➤ Altından xətt çəkilmiş saylar hansı şəkilçilər qəbul edib? Onların qarşısında hansı isim isim işlənə bilər?

➤ Qalın hərflərlə verilmiş sayı morfoloji təhlil edin. Bu sözdəki morfoloji qanuna uyğunsuzluğu izah edin.

5. Düşünün. Bilirsiniz ki, say ismə aid olur. Aşağıdakı atalar sözündə sayıların sıfətə aid olmasını necə izah edərdiniz?

Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi.



YADDA SAXLA

Sayıların orfoqrafiyası

Sayıların müxtəlif yazılış formaları var:

1. Sözlə: *altı, iki yüz əlli beş, üçüncü, dörd tam onda altı.*

2. Ərəb rəqəmləri ilə: *12, 25000,*

3. Ərəb rəqəmləri və sözlə: *3 milyard, 2,5 milyon;*

4. Roma rəqəmləri ilə: *IV, XV;*

Sıra sayıları rəqəmlərlə ifadə olunarkən *-inci⁴* şəkilçisi-nin qısaldırılmış forması olan *-ci⁴* rəqəmlərlə defis vasitəsi-lə birləşir: *7-ci, 83-cü.* Bu sayıları Roma rəqəmləri ilə ifadə edərkən şəkilçiyə ehtiyac olmur: *XII sıra, V gün.*

Kəsr sayılarının rəqəmlərlə yazılışı zamanı vergül (onluq kəsrlərdə) və kəsr (adi kəsrlərdə) işarələrindən istifadə olunur: *3,5, 1/2.*

6. İlləri göstərmək üçün, adətən, hansı rəqəmlərdən istifadə edilir?

A) ərəb rəqəmlərindən

B) Roma rəqəmlərindən

7. Əsrləri göstərmək üçün, adətən, hansı rəqəmlərdən istifadə edilir?

A) ərəb rəqəmlərindən

B) Roma rəqəmlərindən

8. Hökmdar adlarında sıra sayını göstərmək üçün, adətən, hansı rəqəmlərdən istifadə edilir?

A) ərəb rəqəmlərindən

B) Roma rəqəmlərindən

9. Yazılı mətnlərdəki dialoqlarda sayılar necə ifadə olunur:

A) rəqəmlərlə

B) sözlə

10. Mətnlə iş. Dünyanın yeddi möcüzəsindən hansılarının adını çəkə bilərsiniz?

MİSİR PİRAMİDALARI

Dünyanın yeddi möcüzəsindən biri Misir ehramlarıdır. Piramida şəklində olduğu üçün onlara Misir piramidaları deyirlər. Əslində bu tikililər fironların dəfn olunduğu yerdir. Misir piramidaları öz yaşına görə dünyanın birinci möcüzəsi sayılır. İlk piramida 5000 il bundan əvvəl Misir fironu Coserin şərəfinə inşa edilib. Bu piramidanın tikilməsinə məşhur memar, həkim və filosof İmhotep başçılıq edib.

Ən böyük piramida isə eramızdan əvvəl 38-ci əsrə tikiilmiş Xeopsun ehramı sayılır. Piramidanın hündürlüyü 147 metr, özülünün sahəsi 50000 kvadrat metrdir. Xeopsun piramidasına **230000** daş istifadə olunub. Kub şəkilli bu daşların orta çəkisi 2,5 tondur. Ən ağır daşın çəkisi isə 15 tondur. Hesablamalara görə piramidanın ümumi çəkisi **5,7 milyon** tondur.

Xeopsun piramidası otuz ilə tikiilmişdi. Birinci on il ərzində piramida tiki-lən yerdən daş karxanasına yol çəkilmişdi. Burada eyni zamanda on minlərə adam işləyirdi; əziyyətdən ölünləri başqaları əvəz edirdi.

Dünyanın yeddi möcüzəsi arasında Misir ehramları dövrümüzə kimi gəlib çatmış yeganə tikilidir.

- *Riyazi məntiqə əsaslanaraq 2-ci abzasda buraxılmış iki səhvi tapın.*
- *Mətndə rast gəldiyiniz sayıları məna növlərinə görə qruplaşdırın.*
- *Mətndə rəst gəldiyiniz sayıları quruluşuna görə qruplaşdırın.*
- *Qalın hərflərlə verilmiş sayıları sözlərlə ifadə edin.*
- *Altından xətt çəkilmiş mürəkkəb sayda neçə söz var? Bu say miqdardı sayının hansı növünə aiddir? Həmin sayı müəyyən miqdardır? Sayı kimi ifadə edin.*
- **Debat.** Mətnin 3-cü abzasının I sətrindəki "birinci" sayı hansı nitq hissəsinin sırasını bildirir - sayın, yoxsa ismin?
- *Xeopsun piramidasının neçənci minillikdə tikildiyini Roma rəqəmləri ilə göstərmək üçün neçə işaretdən və neçə cür işaretdən istifadə olunur?*
- *Mətnin 3-cü abzasındaki "karxanasına" sözünün kökü həmin abzasındaki hansı sözün kökü ilə sinonimdir?*
- **Debat.** "İlk" sözü hansı nitq hissəsidir: sifət, yoxsa say?
- *Mətnin 2-ci abzasındaki "2,5" sayı kəsr sayının hansı növünə aiddir? Bu sayı adı kəsr kimi ifadə edin.*

Test**1. Hansı cümlədə say işlənib?**

- A) O, bu gün çox gözəl görünür.
 B) Ən az şagird bizim sinifdədir.
 C) Ən uca zirvə Comolunqmadır.
 D) Onlar xeyli piçıldıqları.
 E) Çox danışma!

2. Hansı fikir səhvdir?

- A) Müəyyən miqdardır sayıları natural ədədlərin sayı qədərdir?
 B) Milyon yeganə yeddırəqəmli ədəddir ki, quruluşca sadə saydır.
 C) Sayın rəqəmlə yazılışında neçə rəqəm varsa, sözlə yazılışında da bir o qədər söz var.
 D) Onluq kəsrlərdə, əsasən, 10, 100, 1000 sayıları iştirak edir.
 E) Ərəb rəqəmləri -inci⁴ şəkilçisinin köməyi ilə Roma rəqəmlərini əvəz edə bilər.

**3. Mənqiqi ardıcılılığı tamamlayın.
yüzə yaxın, minlərlə, çox ...**

- A) yüz, min
 B) milyon, milyard
 C) bir qədər, xeyli
 D) onuncu, sonuncu
 E) yüzdə iyirmi beş

4. Hansı sayılar Roma rəqəmləri ilə ifadə olunur?

- A) müəyyən miqdardır sayıları
 B) qeyri-müəyyən miqdardır sayıları
 C) kəsr sayıları
 D) sıra sayıları
 E) bütün sayılar

Suallar

1. Sayla sıfətin ümumi cəhətləri hansılardır?

2. "Say", "rəqəm", "ədəd" terminlərini izah edin. Bu terminlərin hansı elm sahələrinə aid olduğunu deyin.

3. Quruluşca sadə olan neçə üçrəqəmli ədəd var?

4. Quruluşca sadə olan neçə dördrəqəmli ədəd var?

5. Quruluşca sadə olan beşrəqəmli və altırəqəmli ədədlər varmı?

6. 1-dən 1000000-a qədər natural ədədlər arasında neçə mürəkkəb, neçə sadə say var?

7. Hansı sayılar quruluşca yalnız düzəltmə və mürəkkəb olur.

8. Hansı sayılar quruluşca yalnız mürəkkəb olur?

9. Mürəkkəb sayılar necə yazılırlar?

10. "Xeyli", "bir çox" sayıları nəyə görə miqdardır sayılarıdır və nəyə görə qeyri-müəyyən miqdardır?

11. "Çox" sözü hansı nitq hissələrinə aid olduqda say olmur.

12. "Ən" ədati hansı hallarda
 - sayıñ tərkib hissəsi olur?
 - sıfətin çoxaltma dərəcəsini düzəldir?

Hazırlıq

Aşağıdakı cümlələri oxuyun və suallara cavab verin.

Əkrəm Qarabağ müharibəsinin iştirakçısıdır. O, bu müharibədə göstərdiyi böyük şücaətlərə görə orden və medallarla təltif olunmuşdur. Qəzetlərdə həmin şücaətlər haqqında məqalələr də dərc olunub.

- İkinci cümlədəki "o", "bu" sözləri birinci cümlədəki hansı sözləri əvəz edir?
- Üçüncü cümlədəki "həmin" sözü ikinci cümlədəki hansı sözü əvəz edir?

YADDA SAXLA Əvəzlik nədir?

Əsas nitq hissələrini əvəz edən sözlərə əvəzlik deyilir.

Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab verir.

Nümunə:

İsmiñ yerinə: Q (Ü.Hacıbəyov), Şərqdə opera sənətinin əsasını qoydu.

Sifətiñ yerinə: Belə (istedadlı) insanlar yüz ildə bir doğulurlar.

Sayıñ yerinə: Həmin (1941-ci) il Nizami Gəncəvinin 800 illiyi keçirilməli idi.

Zərfiñ yerinə: Gözləmirdim ki, belə (pis) oxuyacaqsan.

Felin yerinə: Azad nə edir (oxuyur)?

Əvəzliyin yerinə: Özün (sən) onunla danışarsan.

1. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş əvəzlikləri müvafiq gələn sözlərlə əvəz edin.

1. *Q, Azərbaycan tarixində ilk məşhur şairə, ilk şahmatçı qadın və ilk qadın musiqiçi kimi qalmışdır.*

2. *Məhəmməd Füzulinin 1537-ci ildə yazdığı bu poema eyni mövzuda yazılmış əsərlər arasında ən kamili sayılır.*

3. *Ü.Hacıbəyovun anadan olduğu həmin ildə başqa bir Azərbaycan bəstəkarı - Müslüm Maqomayev dünyaya gəlmışdır.*

2. Qruplarla iş. İki qrupa bölünün. Hər bir qrup aşağıda verilmiş cümlələrə ikinci cümlə artırmalıdır. Bu zaman cümlədə altından xətt çəkilmiş sözləri müvafiq əvəzliklə əvəz etmək lazımdır. Qrupların fəaliyyəti onların təqdim etdikləri cümlələrin mənə və informasiya yükünə görə də qiymətləndiriləcək.

Nümunə

S.S.Axundov yazılılıqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Cox güman ki, məhz bu fəaliyyət onu uşaqlar üçün "Qorxulu nağıllar"ı yazmağa sövq etmişdir.

1. M.P.Vaqif XVII əsrədə yaşamışdır.

2. H.Zərdabi Azərbaycanda milli mətbuatın əsasını qoymuşdur.

3. Muğam dünya musiqi mədəniyyətinin nadir incilərindəndir.

4. Aşıq şeirinin bir çox janrları var.

3. Bayatının hansı misralarında əvəzlik var?

Əziziyəm, odumu?

Dağdan enən odumu?

Su od keçirən olar,

Su yandırdı odumu.

4. Bayatıdakı əvəzliklər hansı nitq hissələrinin yerində işlənib?

Aşıq, bu gün həzinəm,

Qəmlə dolub xəzinəm.

Mən elə oxlanmadım,

Bir də duram gəzinəm.

5. Verilmiş mətndəki əvəzliklərin altından xətt çəkin. Onların hansı suala cavab verdiyini deyin.

Əfsanəyə görə, qədim Yunanıstanda Herakl adlı çox güclü və ağıllı bir qəhrəman yaşıyır. Bir dəfə o, Torpağın oğlu Anteylə qarşılışır. O vaxta qədər heç kəs Anteyi məğlub edə bilməmişdi, çünkü o, anası Torpaqdan güc alır. Bunu başa düşən Herakl onun ayaqlarını yerdən üzüb başı üzərinə qaldırır və taqətdən düşmüş nəhəngə asanlıqla qalib gəlir.



Hazırlıq

Sol sütundakı cümlələrdə qalın hərflərlə əvəzliklər, sağ sütunda isə onların məna funksiyaları qarışiq şəkildə verilmişdir. Sütunları tutuşdurmaqla hər bir əvəzliyin hansı məna funksiyasına uyğun gəldiyini deyin.

Nümunə: 4 - C

- | | |
|---|---|
| 1. Botanikadan neçə almışan? | A. Əşyaya işarə edir. |
| 2. Kimsə kitabımı götürüb. | B. Müraciət olunan şəxsi bildirir. |
| 3. Bu məsələni anlamadım. | C. Hərəkəti icra edənin yoxluğunu bildirir. |
| 4. Heç kim cavabı bilmədi. | Ç. Əşyani təyin edir. |
| 5. Sən bu məktəbin şagirdisən? | D. Sual bildirir. |
| 6. Hər oxuyan Molla Pənah olmaz. | E. Qeyri-müəyyən şəxsi bildirir. |

Əvəzliyin mənaca aşağıdakı növləri var:

1. Şəxs əvəzlikləri, 2. İşarə əvəzlikləri, 3. Qeyri-müəyyənlik bildirən əvəzliklər, 4. Sual əvəzlikləri, 5. Təyini əvəzliklər.

Sözlük

Naqqal - çox danışan

Qıyqacı - əyri, çəp, yanaklı

Eyham - üstüörtülü söz və ya ifadə, işarə

Təsbit etmək - hər hansı bir fikri qəbul etmək, təsdiqləmək

- I.** Verilmiş mətndə şəxs əvəzliklərini tapın. Onlardan hər birinin ismin hansı halında, təkdə, yoxsa cəmdə olduğunu deyin.

Bir naqqal adam Aristoteldən onu şagirdliyə götürməyi xahiş edir. Xeyli danışdıqdan sonra o, filosofdan soruşur:

- Mənə dərs demək üçün sən nə qədər pul alacaqsan?
- Başqalarına nisbətən səndən iki dəfə çox pul alacağam.
- Niyə? Mənim onlardan nəyim əskikdir? - deyə naqqal soruşur.
- Çünkü mən tələbələrimə danışmağı öyrədirəm. Sənə isə əvvəlcə susmağı, sonra isə danışmağı öyrətməliyəm.

İsmin əvəzinə işlənən və kim? nə? suallarından birinə cavab olan əvəzliklərə şəxs əvəzliyi deyilir. Bu əvəzliklər şəxsə və kəmiyyətə görə dəyişirlər:

Şəxslər	Tək	Cəm	Sual
I şəxs (danışan)	mən	biz	kim?
II şəxs (dinləyən)	sən	siz	kim?
III şəxs (haqqında danışılan)	o	onlar	kim? nə?

I və II şəxsi bildirən əvəzliklər, adətən, insana aid olur. Haqqında danışılan III şəxs isə canlı və ya cansız varlıq ola bilər:

1. *Cavad xan Gəncə hakimi olmuşdur. O, doğma vətəni-nin müstəqilliyi uğrunda rus qoşunları ilə döyüşdə həlak olmuşdur.*

2. *Elbrus Avropada ən uca zirvədir. O, Qafqaz dağlarında yerləşir.*

Siz əvəzliyi bəzi hallarda tək şəxsə də aid ola bilər. Bə-lə hallarda o, danışanın dinləyənə hörmətini bildirir və böyük hərflə yazılır: *Müəllim, Siz* suali təkrar edə bilərsinizmi?

2. Fransız yazıçısı Aleksandr Dümanın Xəzər dənizinə xitabən yazdığı mətndən aşağıdakı parçanı oxuyun. Bu mətndə "sən" əvəzliyinin işlənməsində yuxarıda öyrəndiyiniz qaydalar-dan fərqli hansı cəhət görürsünüz?

Ey qəfəsə salınmış quş kimi çırpinan Xəzər! Sən başqa dənizlərlə birləşə bilmədiyinə görə heyif silənir, köksünü ötü-rürsən...

Ey dəniz, sənin alnındaki qırışlar qətiyyən əsrlərin qırış-ları deyil. Bunlar ilahi hissələrin təlatümləridir. Tufan başlayanda sən qaynayır, daşır və dəhşətli olursan; lakin hər-dən bir sən də sakitləşirsən...

Diqqət!

"Şəxs" sözü də, "əşya" sözü kimi, qrammatik anlayışdır və heç də həmişə insanla bağlı olmur.

- Şəxs əvəzliyi ismin bir çox xüsusiyyətlərinə malikdir:
- təkdə və cəmdə olur,
 - hallanır,
 - cümlədə mübtəda, tamamlıq, xəbər rolunda çıxış edir.
- Lakin şəxs əvəzliyi isimdən fərqli olaraq
- eşyanın adını bildirmir;
 - mənsubiyətə görə dəyişmir.

3. Bayatılardakı şəxs əvəzliklərinin altından xətt çəkin. Onların hansı şəkilçiləri qəbul etdiyini müəyyənləşdirin.

<i>Əziziyəm, yan dursun,</i>	<i>Mən aşiqəm üzünə,</i>
<i>Çal papağın yan dursun.</i>	<i>Heyranam qaş-gözünə.</i>
<i>Sən ki məni yandırdın,</i>	<i>Sən məndən əl üzməzdin,</i>
<i>Allah səni yandırsın.</i>	<i>Baxdın özgə sözünə.</i>
<i>Bu dağda mənəm sənsiz,</i>	<i>Keçmə, Araz dərindi,</i>
<i>Dağı enmənəm sənsiz.</i>	<i>İçmə, suyu sərindi,</i>
<i>Harda ahu mələsə,</i>	<i>Həsrət baxan bu ellər</i>
<i>Bil ki, o, mənəm sənsiz.</i>	<i>Sənin də ellərindi.</i>

4. Mahnını oxuyun. Mahnının mətnində rast gəldiyiniz əvəzlikləri ismin halları üzrə qruplaşdırın.

*Mən aşiq, gündə dara,
Zülfünü gündə dara.
Səndən əlim üzmərəm,
Çəksələr gündə dara.*

*Qaşın, gözün, şirin sözün
Aldı mənim canımı.
Mən sənə qurban, mən sənə heyran.
Ay xanım, xanım, sən mənim canım,
Gəl səni alım, qurbanın olum, ay xanım.*

*Araxçının məndədir,
Sərmışəm, çəməndədir.
Dünya gözələ dönsə,
Mənim gözüm səndədir.*

5. *Mən, biz* şəxs əvəzliklərinin yiyəlik hal şəkilçisi ilə ismin yiyəlik hal şəkilçisi arasında hansı fərq var?



İşarə əvəzlikləri kimi və ya nəyi isə işaret etmək məqsədi ilə işlədir.

İşarə əvəzlikləri bunlardır: *o, bu, elə, belə, həmin*.

İşarə əvəzlikləri, əsasən, sifətin və zərfin yerində işlənir.

O, bu, həmin işaretə əvəzlikləri, adətən, sifətin yerində, *elə, belə* işaretə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənə bilir.

O, bu əvəzliyi ismin yerində də işlənə bilər. Bu halda *o, ismin* xüsusiyyətlərini qəbul edir.

6. Verilmiş cümlələrdə nöqtələrin yerinə müvafiq işaretə əvəzlini qoyun.

1. ... söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

2. ... çobanın ... də sürüsü olar.

3. ... yanı qaya, ... yanı qaya, içində sarı maya.

4. Qılinc ... qılındır, qol ... qol deyil.

5. ... xəmir hələ çox su aparacaq.

7. İşarə əvəzliklərinin qarşısındaki mötərizədə onların hansı nitq hissəsi yerində işləndiyini müvafiq hərflərlə qeyd edin:

İ - isim, S - sifət, Z - zərf.

Bir ev tikdim dəyirmi,

Dirəkləri iyirmi,

Namərd, hara gedirşən,

Bu (...) yurd sənin deyilmə?

Yeri, miskinim, yeri,

Duman, çiskinim yeri.

Yaxşı günlərim getdi,

Bu (...) da pis günüm, yeri!

Məni bir ari vurdu,

Dimdiyi sarı vurdu,

Ari belə (...) vurmazdı,

Göydəki tanrı vurdu.

Əziziyəm, gülə naz,

Bülbül edər gülə naz.

Dağıl belə (...) zamana,

Ağlayan çox, gülən az.

Aşıq, bu (...) gün həzinəm,

Qəmlə dolub xəzinəm.

Mən elə (...) oxlanmadım,

Bir də duram gəzinəm.

Gedirəm, yolum budu,

Dərd budu, zülüm budu,

Sən sevəsən, yad ala,

Əcəlsiz ölüm budu (...).

Kəpəz dağı, buz dağı,

Aldı duman-toz dağı.

Bir elə (...) yar sevmişəm,

Köhnə yara göz dağı.

Pəncərədən əl eylər,

Əlləri gəl-gəl eylər.

O (...) qızın qələm qaşı

Axır bir əngəl eylər.

Diqqət!

Cümlədə mübtəda rolunda işlənən o, bu əvəzliklərindən sonra isim, sifət, say, əvəzlik, zərf gələrsə, mübtədadandan sonra vergül qoyulur.

8. Aşağıdakı bayatılarda hansı əvəzliklər var?

*Mən aşiq, telə bağlı,
Göy kəmər belə bağlı.
Söz demək dil işidir,
İgidlik elə bağlı.*

*Əzizim, onu tutsun,
Doqquzu, onu tutsun.
Kim elə xain baxar,
Çörəyi onu tutsun.*

9. Mətnlə iş. "Çünki oldun dəyirmançı..." məsəli ilə bağlı bildiklərinizi danışın.

SÖZ DƏYİRMANDAKIDIR

Bu məsəl "Koroğlu" dastanının "Həmzənin Qıratı qaçırması" qolundu Həmzənin dilindəndir. Nə vaxtsa danışılmış şərtə və ya deyilmiş sözə eyham vurmaq məqsədi ilə həmin ifadəni işlədirlər.

Dəyirmanda aldanmış Koroğlu Həmzəyə çox yalvarır ki, Qıratı qaytarsın. Lakin Keçəl Həmzə razı olmur. O deyir: "Mən biliram ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Mən ona görə belə eləyirəm ki, ortada bir ağ güne çıxam. Hər nə vaxt ki Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona mindirəcəyəm".

Bir müddətdən sonra Koroğlu aşiq paltarında Toqata gəlir. Hasan paşa onu Qıratın yanına salır ki, Koroğlu-nun mahniləri-dən oxumaqla guya xəstələnmış atı sağaltsın. Bu yerde Həmzə onu tanır və özünü verir tövlənin qabağına. "Həmzə baxdı ki, bəli, qoç Koroğlu Qırat da yedəyində tövlədən çıxır. Tez yüyürüb üzəngini basdı ki:

- Koroğlu, söz dəyirmandakıdı".



- Mətndəki şəxs və işaret əvəzliklərini qeyd edin.
- Şəxs əvəzliklərinin ismin hansı halında işləndiyini deyin.
- Altından xətt çəkilmiş əvəzlik hansı nitq hissəsini əvəz edib?

Qeyri-müəyyənlik bildirən əvəzliklər də, əsasən, ismin yerində işlənir və *kim? nə?* suallarına cavab olur. Lakin şəxs əvəzliyindən fərqli olaraq, bu əvəzliklərin aid olduğu şəxs (əşya) qeyri-müəyyən və ya ümumiləşdirilmiş olur.

Müqayisə:

O, mənim saatımı götürüb (şəxs əvəzliyi);

Kimsə mənim saatımı götürüb (qeyri-müəyyən əvəzlik).

Ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: *biri, kimi, kimsə, hamı, hərə, hər kəs, hər nə, kim isə, nə isə, hər şey, bəzi*.

Bəzi əvəzliyi istisna olmaqla qeyri-müəyyənlik bildirən əvəzliklər isim kimi hallanır. *Bəzi* əvəzliyi yalnız mənsubiyət şəkilçisi qəbul etdikdə ismin xüsusiyyətlərinə malik olur: hallanır, cəm şəkilçisi qəbul edir: *bəzisinə, bəzilərində* və s.

Kim isə, nə isə əvəzlikləri hallanarkən birinci söz hal şəkilçiləri qəbul edir, ikinci söz isə dəyişməz qalır: *kimin isə, nəyin isə, kimi isə, nəyi isə* və s.

10. Verilmiş mətnlərdə qeyri-müəyyənlik bildirən əvəzlikləri tapın.

Hamı dindi, can oldu, mən dinəndə qan oldu.

*Əziziyəm, dəmdə gül,
Dəmdə bülbül, dəmdə gül.
Şadlıqda hər kəs gülər,
İgidsənsə, qəmdə gül.*

*Təbrizin boz dağları,
Basıbdı toz dağları.
Bütün dağlar gözəldir,
Hərənin öz dağları.*

*Bağçamızda gül bitdi,
Lalə bitdi, gül bitdi,
Vətəndə bir bağ saldıq,
Hər nə əkdik, gül bitdi.*

11. Cümnlələri oxuyun və altından xətt çəkilmiş sözlərə diqqət yetirin. Bu sözlər qeyri-müəyyənlik bildirən əvəzliklərdirsə, qarşısındakı mötərizədə + işarəsi, əks halda — işarəsi qoyun.

1. Hər sey () birdən-birə dəyişdi.

2. Su çərşənbəsində səhər tezdən hamı () su başına gedir.

3. Nə isə (), olan olub, keçən keçib.

4. Əlbəttə, hərəyə () öz () adəti xoş gələr.

5. Çox fikirləşdilər ki, bu () pəhləvanın qabağına kimi () çıxarsınlar, ağillarına bir şey gəlmədi.

6. Ürəyimə nə isə () damıb.

7. Müsabiqədə bu () üç nəfərdən yalnız biri () iştirak edə bilər.

8. Dənizə çatan kimi () bəziləri () o saat suya baş vurdular, kimi () də qumluğa uzanıb özünü () günə verməyə başladı.

9. Dünən biri () gəlmişdi, səni () soruşurdu.

12. Mahnını oxuyun və suala cavab verin.

Araz axır qıqqacı,

Ay qız, ay qız, ay qız, amandır.

Budur gəlir cüt bacı, qadan alım.

Biri mənim öz yarım,

Ay qız, ay qız, ay qız, amandır.

Biri başımın tacı, qadan alım.

➤ Mahnının mətnindəki "biri" sözü:

A) qeyri-müəyyənlik bildirən əvəzlikdir,

B) isimləşmiş və mənsubiyyət şəkilçisi qəbul etmiş saydır.

13. Mətndə neçə qeyri-müəyyənlik bildirən əvəzlik var?

Kozetta bu yerlərdən gedirdi. Kiminlə? Haraya? O, heç bir şey bilmirdi. O, yalnız Tenardye meyxanasını qoyub getdiyini anlayırdı. Ayrı-larkən kimsə onunla vidalaşmadı, o da kimsə ilə salamatlaşmadı. Bu evdə o, hamiya nifrət edirdi və hamı da ona nifrət edirdi. (V.Hüqo)

➤ *Bu mətndə rastlaşdığınız kimsə əvəzliyində vurğu hansı hecaya düşür?*

Diqqət!

Qeyri-müəyyənlik bildirən əvəzliklər arasında *heç* sözünün köməyi ilə düzələn bir sıra əvəzliklər də var ki, onlar ümumi leksik mənasına görə inkarlıq bildirir: *heç kim*, *heç kəs*, *heç nə*. Bu sıraya vurğusu son hecaya düşən *kimsə* əvəzliyi də daxildir. Onu eyni səs və hərf tərkibli *kimsə* əvəzliyi ilə səhv salmaq olmaz. Vurğuya diqqət edin:

Kimsə = *heç kim*

Kimsə = *kim isə*

İnkarlıq bildirən qeyri-müəyyən əvəzliklər əşyanın yoxluğununu (olmadığını) bildirir və onun bağlı olduğu fel də inkar formasında olur:

Heç kəs öz ayranına turş deməz (öz ayranına turş deyən yoxdur).

Kimsə səsini çıxarmırdı (səsini çıxaran yox idi).

- 14.** Hansı şeirdə inkarlıq bildirən qeyri-müəyyən əvəzlik III şəxs mənsubiyyət şəkilçisi qəbul edib?

Qardaş, gəl, ay qardaş, gəl,
Qarlı dağları aş, gəl.
Qürbət eldir, kimsəm yox.
Tökür gözüm qan-yaş, gəl.

Səyyada bax, səyyada,
Torun qurmuş qayada,
Toruna tərlan düşüb,
Kimsəsi yox oyada.

El köç eylər bu dağa,
Quşlar qonmaz budağa,
Elə ki mən dözürəm,
Heç kəs dözməz bu dağa.

- 15.** Cümlələrdəki əvəzlikləri ismin halları üzrə qruplaşdırın.

- Heç kəsin əməyini itirmək olmaz.*
- Müharibədən sonra Qumrunun heç kəsi qalmamışdı.*
- Qaranlıqda heç nə görmək olmurdu.*
- Heç nədən mübahisə qızışdı.*
- Məlum oldu ki, heç kimdə açar yoxdur.*
- Çox axtardı, heç kimi tapa bilmədi.*
- Sizə nə olub, heç kimə bir söz demək olmur.*

- 16.** "Kimsə" əvəzliyinə omonim demək olarmı?

Bir çox sual cümlələrində, adətən, sual bildirən sözlər işlədir: *Kim dərsini bilir? Hara gedirsən? Hansı rəngi xoşlaysırsan?* Bu cür sual ifadə edən sözlərə sual əvəzlikləri deyilir. Sual əvəzlikləri bütün əsas nitq hissələrinin, o cümlədən əvəzliklərin yerinə işlənə bilir və əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərinə malik olur.

17. Bayatılardakı sual əvəzliklərinin altından xətt çəkin və hansı nitq hissələrini əvəz etdiyini deyin.

*Mən aşiqəm ay bağlar,
Ay bağçalar, ay bağlar,
Qaşın, gözün təhrində
Hansı usta yay bağlar?*

*Əzizim, gül üzüdü,
Şeh düşdü, gül üzüdü.
Güldün, ağlım apardın,
Bu necə gülüşdü?*

*Aşıqəm, oxusana,
Saz çalıb oxusana.
Sən bir gözəl maralsan,
Kim vurdu oxu sana?*

*Əziziyəm, daş üstə,
Kirpik oynar qaş üstə.
Sən nə vaxt göz eylədin,
Mən demədim baş üstə!?*

18. Qruplarla iş. İki qrupa bölünün. Hər bir qrup elmin müxtəlif sahələri ilə bağlı suallar hazırlamalı və bu suali digər qrupa ünvanlamalıdır. Bu cümlələrdə mütləq sual əvəzlikləri iştirak etməlidir. Cavab verən qrup 1) cümlədəki sual əvəzliyini təyin etməli (1 bal), 2) onun hansı nitq hissəsini əvəz etdiyini deməli (2 bal) və 3) suala cavab verməlidir (2 bal).

Beləliklə, suallara tam cavab verən tərəf maksimum 5 bal ala bilər. Suallar növbə ilə verilir. Cümlələrdə əvvəl işlənmiş sual əvəzlikləri təkrar olunmamalıdır.

Nümunə:

Sual: Azərbaycanın dövlət bayrağındakı qırmızı rəng *nəyin rəmzi*dir?

Cavab: 1. Sual əvəzliyi - nəyin?

2. İsmi əvəz edir.

3. Azərbaycanın dövlət bayrağındakı qırmızı rəng müasirliyin rəmzidir.

19. Aşağıdakı cümlələrdə sual əvəzliklərini tapın və onları müvafiq sözlərlə (cavablarla) əvəz edin. Həmin sözlərin hansı nitq hissəsinə aid olduğunu deyin.

1. "Molla Nəsrəddin" jurnalının redaktoru kim olub?
2. Babək neçənci əsrdə yaşayib?
3. Ailəsinin əsir götürüldüyünü bilən Qazan xan nə etdi?
4. Qoşmanın hər misrasında neçə heca olur?

YADDA SAXLA Təyini əvəzliklər

Hər, bütün, öz, filan - təyini əvəzliklərdir.

Təyini əvəzliklər də işarə əvəzlikləri kimi cümlədə ismə aid olur və təyin rolunda çıxış edir. Lakin işarə əvəzliyindən fərqli olaraq, təyini əvəzliklər ismi ümumi şəkildə təyin edir. Müqayisə edin:

İşarə əvəzlikləri

O müəllim

Bu uşaqlar

Belə hadisə

Təyini əvəzliklər

Hər müəllim

Bütün uşaqlar

Filan hadisə

Hər, bütün, filan təyini əvəzlikləri hansı? sualına cavab verir, heç vaxt isim yerində işlənmir və hallanmır.

Öz təyini əvəzliyinin aid olduğu isim həmişə mənsubiyət şəkilçisi qəbul edir. Bu əvəzlik özü mənsubiyət şəkilçisi qəbul etdikdə isə şəxs əvəzliyi və ya isim yerinə işlənir: *özüm* (mən), *özün* (sən), *özü* (o, həkim), *özümüz* (biz), *özünüz* (siz), *özləri* (onlar, şagirdlər).

20. Bayatılardakı təyini əvəzlikləri göstərin.

Gülməlisən, məzəsən,

Hər çiçəkdən təzəsən.

Baxdın, ağlım apardin,

Gəlməyəsən gözə sən.

Əzizim, yana canım,

Od tutub yana canım,

Özüm nə gündəyəm ki,

Sənə də yana canım?!

21. Təyini əvəzliklər olan cümlələrin qarşısında + işarəsi qoyun.

1. *Hər anın bir hökmü var.*
2. *Hər kəsə öz vətəni əzizdir.*
3. *Hərənin ağızından bir avaz gəlir.*
4. *Yağış onu bütbütin islatmışdı.*
5. *Bütün camaat meydana yiğmişdi.*

22. Verilmiş şeir parçasında *öz* təyini əvəzliyi hansı şəkilçiləri qəbul edib?

*Gün gəlibdir günortanın yerinə,
Həcər xanım çıxdı atın belinə,
Əşrəfi*, mirvari düzüb telinə
Qoy sənə desinlər, ay qaçaq Nəbi,
Həcəri özündən ay qoçaq, Nəbi.*

* *əşrəfi* - keçmişdə beş manatlıq qızıl pul.

23. Aşağıdakı mahnının mətnində əvəzliyin hansı məna növü işlənməyib?

*Gəlin gedək bizim bağa,
Hərə çıxaq bir budağa,
Vuruldum o gül yanağa.
A gül yanaqlı, ağ buxaqlı gəlin, haralısan?
Özü göyçək, sözü göyçək, hara maralısan?*

24. Məntiq. Verilmiş əvəzlikləri müvafiq sıralara artırın.

hamı, belə, hər, onlar, hansı

- A) o, həmin, bu ...
- B) kim, nə, hara ...
- C) biri, kimi, heç kim ...
- Ç) öz, filan, bütün ...
- D) sən, o, biz ...

25. Mətnlə iş. Mətni oxuyun. Əvəzliklərin altından xətt çəkin. Onları məna növlərinə görə qruplaşdırın.

ETİKA NƏDİR?

Hər bir insan ictimai yerlərdə olarkən müxtəlif davranış qaydalarına riayət etməlidir. Bu qaydalardan bəziləri dövlətin qanunlarında öz əksini tapır. Bu o deməkdir ki, həmin qaydaları pozanlar qanuna görə cəza alırlar. Məsələn, oğurluq etmək, başqasına bədən xəsarəti yetirmək, yol hərəkəti qaydalarını pozmaq üstündə qanunlarda müxtəlif cəza tədbirləri nəzərdə tutulub.

Elə davranış qaydaları da var ki, onlar cəmiyyət tərəfindən qəbul olunub, lakin heç bir dövlət qanunu ilə təsbit olunmayıb. Bunlar etika qaydalarıdır.

Təsəvvür edin ki, siz avtobusda oturmusunuz. Yaşlı bir qadın avtobusa daxil olur. Əlbəttə, siz qalxıb ona yer verməyə bilərsiniz. Buna görə heç kimin sizi cəzalandırmağa ixtiyarı yoxdur. Lakin siz avtobusdakıların məzəmmətli baxışları ilə rastlaşacaqsınız. Çünkü etika qaydasını pozmusunuz.

Hazırlıq

Kimi ağacın dibini belləyir, kimi su daşıyırırdı cümləsində işlənmiş əvəzlik haqqında deyilənlərdən hansı doğru, hansı yanlışdır?

- | | D | Y |
|--------------------------------------|--------------------------|--------------------------|
| 1. Sual əvəzliyidir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 2. Qeyri-müəyyən əvəzlikdir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 3. İsmi əvez edir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 4. Adlıq haldadır. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 5. Təsirlilik haldadır. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 6. Kim? sualına cavab verir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 7. Hansı? sualına cavab verir. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 8. Mənsubiyyət şəkilçisi qəbul edib. | <input type="checkbox"/> | <input type="checkbox"/> |
| 9. Cümlədə mübtəda rolundadır. | <input type="checkbox"/> | <input type="checkbox"/> |

Sözlük

İddia - Haqlı-haqsız bir fikrin üstündə durmaq

Müştəbeh - özündən razı

Fəzilət - ağıl, mərifət kimi müsbət xüsusiyyətlərin ümumi adı

YADDA SAXLA

Əvəzliyin isim kimi hallanması

Bir sıra əvəzliklər ismi əvez edir və kim? nə? suallarına cavab verir. Bu cür əvəzliklər isim kimi hallana bilir.

Mən və *biz* əvəzlikləri hallanarkən yiyəlik halda *-in⁴* deyil *-im⁴* şəkilçisi qəbul edir.

A.	biz	o	biri	hərə	özüm
Y.	bizim	onun	birinin	hərənin	özümün
Yön.	bizə	ona	birinə	hərəyə	özümə
T.	bizi	onu	birini	hərəni	özümü
Yer.	bizdə	onda	birində	hərədə	özümdə
Ç.	bizdən	ondan	birindən	hərədən	özümdən

Mən, sən, o şəxs əvəzliklərinin qəbul etdiyi çıxışlıq hal şəkilçisi [-nan] şəklində tələffüz olunur.

1. Mahnının mətnindəki orfoqrafik səhvi düzəldin.

*Yaylığını aldım onnan,
Ayrılığı sandım onnan.
Dedim gələr, qaytararam.
Gəlmədi, aldatdı məni.
Məni, niyə, bala?*

2. Hər bir sıradakı əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir.

1. A) *hər*, B) *hər kəs*, C) *hərə*, D) *hər nə*
2. A) *o*, B) *bu*, C) *onlar*, D) *biz*
3. A) *həmin*, B) *bütün*, C) *elə*, D) *belə*
4. A) *öz*, B) *hər*, C) *bütün*, D) *hamı*

YADDA SAXLA Əvəzliyin quruluşca növləri

Əvəzliklər quruluşca sadə, düzəltmə, mürəkkəb ola bilər.

Sadə əvəzliklər: *o, bu, sən, mən, biz, onlar, həmin* və s.

Düzəltmə əvəzliklər: *biri, birisi, kimsə, neçənci, bəzisi? kim mi?*

Mürəkkəb əvəzliklərə tərkibi əvəzliklər də deyilir, çünkü onlar iki sözdən ibarət olur və bu sözlər ayrı yazılırlar: *kim isə, heç kim, heç nə* və s.

3. Mətnlə iş. Mətni oxuyun və əvəzlikləri quruluşuna görə qruplaşdırın.

Kimsə xoşagəlməz, ağılsız hərəkət etdikdə onun haqqında belə deyirlər: "Allah birini cəzalandırmaq istədikdə əvvəlcə onun ağlıni alır".

Bu ifadə, çox güman ki, Herakl haqqında əsatirlə bağlıdır. Həmin əsatirdə deyilir ki, ovdan qayıtmış Herakl öz evində körpə uşaqları ilə oynayırmış. Bu vaxt otağa səfəhlik ilahəsi gözəgörünməz Ate daxil olur. O, Heraklin ağlıni öğurlayır. Ağlıni itirmiş qüdrətli qəhrəman öz uşaqlarının şirə dön-düyünü zənn edir və onları boğub öldürür. Məhz bu hadisədən sonra o, ilahların əmri ilə məşhur on iki qoçaqlığını göstərir.

Diqqət!

"Allah" sözü ərəb dilində "bir olan (yeganə) ilah" mənasını verir. Yəhudü, xristianlıq və ya islam dinini qəbul edənlər bir olan Allaha ibadət edirlər. Lakin büt pərəstlik və buna bənzər dinlərdə çıxılıahlılıq mövcud idi. Ona görə də bu dinlərdən səhbət gedəndə "Allah" deyil, "ilah" sözünü işlətmək daha doğru olardı.

YADDA SAXLA

Əvəzliyin cümlədə rolü

- Əvəzliklər müxtəlif cümlə üzvləri vəzifələrində işlənir.
- *Şəxs əvəzlikləri və qeyri-müəyyənlik bildirən əvəzliklər* cümlədə mübtəda, xəbər, tamamlıq, *təyini əvəzliklər* - təyin, işaret və sual əvəzlikləri - bütün cümlə üzvləri rolunda ola bilir.

4. Aşağıdakı mahni mətnində altından xətt çəkilmiş əvəzliklər hansı cümlə üzvüdür.

*Bu dağda maral gəzər,
Tellərin darar gəzər,
Mən yara neyləmişəm,
Yar məndən kənar gəzər?
Belə naz ilə, naz ilə baxma,
Məni yandırıb yaxma.*

YADDA SAXLA

Əvəzliyin təhlil qaydası

Əvəzlik aşağıdakı qaydada təhlil olunur:

1. Hansı nitq hissəsini əvəz etməsi və sualı,
2. Quruluşca növü,
3. Mənaca növü,
4. Hali, mənsubiyət şəkilçisi (əgər varsa),
5. Cümlədə rolu.

Nümunə:

- Birini evə qoymurdular, soruşdu: "Çuxamı hardan asım?".*
1. İsmi əvəz edib, kimi? sualına cavab verir.
 2. Düzəltmə əvəzlikdir.
 3. Qeyri-müəyyənlik bildirən əvəzlikdir.
 4. Təsirlilik haldadır.
 5. Tamamlıqdır.

Diqqət!

Q əvəzliyinin şəxs, yoxsa işaret əvəzliyi olması yalnız söz birleşməsi və ya cümlə daxilində müəyyən olunur. Bu əvəzlik əşya-ya işaret etdiqdə, yəni təyin rolunda olduqda işaret əvəzliyi, mübtəda, tamamlıq, xəbər rolunda olduqda isə şəxs əvəzliyi olur.

5. Bayatıdakı *o* əvəzliyi hansı misrada şəxs, hansında işarə əvəzliyidir?

*Eləmi, Kür oyandı,
Kür Arazdan o yandı;
İki can bir atəşdə,
Mən yanmadım, o yandı.*

6. Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsərindən aşağıdakı parçanı oxuyun və tapşırıqları yerinə yetirin.

Iddialıq ona deyilir ki, adam özündən müştəbeh ola, layiq olmadığı mövqə iddiasına düşə. Öz eyib və nöqsanlarını bildikdən, fəzilətdə həmین payı olduğunu anladıqdan sonra iddialığı sovuşar; özündəki istedadın başqalarında da olduğunu görən iddialı olmaz.

Təkəbbür iddialığa yaxındır. Fərq ondadır ki, iddiali özündə olmayan istedadın olduğunu güman edib özünü aldadır, təkəbbürlü isə həmin xüsusiyyətlə başqalarını aldatmaq isteyir; hər iki halda özü aldarır.

- Mətndəki əvəzliliklərin altından xətt çəkin və onları morfoloji təhlil edin.
- Mətndə işlənmiş "öz" əvəzliyinin müxtəlif formaları arasındaki morfoloji fərqləri göstərin.
- Altından xətt çəkilmiş söz hansı nitq hissəsidir?
- "Özündən" və "özündə" sözlərinin tələffüz formasını yazın.

7. *Doğru, yoxsa yanlış.* Bayatıdakı əvəzliliklərlə bağlı fikirlər dən hansı doğru, hansı yanlışdır?

*El köç eylər bu dağa,
Quşlar qonmaz budağa,
Elə ki mən dözürəm,
Heç kəs dözməz bu dağa.*

D	Y
<input type="checkbox"/>	<input type="checkbox"/>
<input type="checkbox"/>	<input type="checkbox"/>
<input type="checkbox"/>	<input type="checkbox"/>
<input type="checkbox"/>	<input type="checkbox"/>

Bayatıda beş əvəzlik var.

İşarə əvəzlilikləri təyin rolundadır.

Bir əvəzlik mübtəda rolundadır.

Bir mürəkkəb əvəzlik var.

Qeyri-müəyyən əvəzlik ismin adlıq halindadır.

8. Qruplarla iş. İki qrupa bölünün. Bir dəqiqə ərzində hər bir qrup A.Bakıxanovun aşağıdakı nəsihətlərinin hər birində neçə əvəzlik olduğunu deməlidir. Daha sonra nəsihətləri bir daha diq-qətlə oxuyun və debat keçirin.

Debat. I qrup birinci nəsihətdə təsdiqedici, ikinci nəsihətdə inkaredici rolda iştirak etməlidir. İkinci qrup isə əksinə.

1. *Heç kəsin pisliyini başqasına söyləmə. Çünkü əgər o şəxs sənin düşmənindirsə, bu sözləri həmin adama çatdırar. Əgər dostdursa, sənin haqqında pis fikrə düşər.*

2. *Sənə tapşırılmayan işi görməyə çalışma. Çünkü ondan xeyir görməzsən və öz işindən də geri qalarsan.*

9. Debat. “Neçə-neçə fürsəti əldən verdikdən sonra fürsət axtarıraq” cümləsində birinci söz

- A) Qeyri-müyyəyən miqdardır sayıdır.
B) Sual əvəzliyidir.

10. Mətnlə iş. Dərvişlər haqqında nə bilişiniz?

DƏRVIŞ VƏ YOLÇU

Qədimdə qəbul olunmuş qaydalara görə dərviş heç vaxt yalan danışmamalı və xəbərcilik etməmeliydi.

Günlərin bir günü bir dərviş çölli-biyabanda bir daş üstündə oturub dincini alırdı. Bu zaman bir adam onun yanından keçir, ayaq saxlayıb deyir:

– Ağa dərviş, mən şahın qəzəbinə gəlmişəm. Onun adamları məni axtarırlar. Sən allah, hara getdiyimi soruşsalar, onlara heç nə demə.

Yolçu bu sözləri deyib yoluna davam edir.

Bir azdan şahın adamları həmin yerə gəlib çıxırlar. Onlar dərvişi görüb soruşurlar:

– Ey dərviş, buradan filan adam keçməyib?..

➤ *Sizcə, dərviş bu vəziyyətdə nə etməliydi ki, nə xəbərcilik olsun, nə yalançılıq?*

➤ *Altından xətt çəkilmiş əvəzlilikləri morfoloji təhlil edin.*



Mətnlə iş. Mətni oxuyun. Əvəzlikləri tapıb məna növlərinə görə qruplaşdırın.

Bir çoban çöldə qoyun otarırdı. O, atını ağaca bağlamışdı. Yaxınlıqdan keçən bir varlı atını saxlayıb həmin ağaca bağladı. Özü də süfrəsini açıb çörək yeməyə başladı. Bunu görən çoban qışqırdı:

- Atını başqa ağaca bağla. Mənim atım **vəhşidir**. Vurub sənin atını öldürər.

Varlı cavab verdi:

- Heç nə olmaz. Mənim atım özünü qoruya bilir.

Bir azdan atlar dalaşmağa başladı. Çobanın atı şıllaq atıb varlinin atını öldürdü.

Varlı yapışdı çobanın yaxasından ki, atımın pulunu ver. Axırda hakimin yanına gedəsi oldular. Divanxanaya çatan kimi varlı adam hakimə dedi:

- Bu çobanın atı mənim atımı təpiklə vurub öldürüb. İndi istəyirəm o, atımın pulunu versin.

Hakim ədalətli adam idi. O, çobandan soruşdu:

- A kişi, bu adam düzmü deyir?

Çoban dillənmədi. Hakim nə qədər soruşturdu, çobandan səs çıxmadı. Axırda hakim dedi:

- Bu kişi, deyəsən, **İaldır**. Ona görə də başqa şahid tapılmayana qədər mən sizin mübahisənizi həll edə bilməyəcəm.

Varlı özündən çıxdı:

- Lal-zad deyil. Bir az bundan əvvəl dil-dil ötürdü.

Hakim soruşdu:

- Nə deyirdi ki?

- Deyirdi ki, atını mənim atımın yanına bağlama, vurub öldürə bilər.

- Aha, deməli, o səni xəbərdar edib. Onda günah sənin özündədir.

Sonra hakim üzünü çobana tutdu:

- Çoban qardaş, bəs bayaqdan niyə dinmirsən?

Çoban dedi:

- Mən istəyirdim ki, bu kişi həqiqətin hamısını söyləsin.

➤ Hansı fikir mətnin ideya məzmununa uyğun gəlir?

A) Hərdən çobanın da məsləhətinə qulaq asmaq lazımdır.

B) Hakim ədalətli olmalıdır.

C) Yarımçıq həqiqət yalandan da pisdir.

D) Danışmaq gümüşdürse, susmaq da qızıldır.

E) Yaxşı at özünə qamçı vurdurmaz.

➤ Altından xətt çekilmiş sözlərdən hansı əvəzlik deyil?

➤ Bu keyfiyyətləri nağıldakı hansı obrazlara aid etmək olar?

	çoban	varlı	hakim
özündən razı	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
ədalətli	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
müdrik	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
lovğa	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
təmkinli	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

➤ Mətndə qalın hərflərlə verilmiş sözlər haqqında deyilənlərdən hansı düzdür?

- A) Şəxs şəkilçisi qəbul etmiş isimlərdir.
- B) Mənsubiyət şəkilçisi qəbul etmiş sıfətlərdir.
- C) Xəbər rolunda olan isimlərdir.
- D) Şəxs şəkilçisi qəbul etmiş sıfətlərdir.

Mətnlə iş. Qədim yunan tarixçisi Plutarxın aforizmini oxuyun və suallara cavab verin.

Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə başını əyən dost lazımdır. Ona qalsa, mənim kölgəm də dostumdur.

➤ Aforizmdə şəxs əvəzliyindən başqa hansı məna növündə olan əvəzlik işlənmişdir?

- A) işarə əvəzliyi
- B) təyini əvəzlik
- C) sual əvəzliyi
- D) qeyri-müəyyənlik bildirən əvəzlik

➤ Sizcə, Plutarx dostluqda nəyi sevmirdi:

- A) qorxaqlığı
- B) riyakarlığı
- C) paxillığı
- D) etibarsızlığı

➤ Hansı aforizm mənaca Plutarxın aforizminə yaxındır?

- A) Nöqsanlarını üzünə deyən dost əsl dostdur (K. Veber)
- B) Özünə təzə dostlar tapanda köhnələrini unutma. (E. Rotterdamlı)
- C) Məni qiymətləndirən adamı özümə dost bilirəm. (G. Naqlər)
- D) Dost yağılı günürdə yanımızda olan çətirə bənzəyir.

1. Əvəzlik hansı suallara cavab verir?
2. Əvəzliyin mənaca hansı növü həm də feli əvəz edə bilir?
3. Şəxs əvəzliyi və ismin oxşar və fərqli cəhətləri hansılardır?
4. "Bəzi" əvəzliyi hansı hallarda ismin xüsusiyyətlərinə malik olur?
5. Mürəkkəb əvəzliklər yazılışına görə mürəkkəb isimlərdən və sıfətlərdən nə ilə fərqlənir?
6. "Öz" əvəzliyi mənaca eyni növdə olan digər əvəzliklərdən nə ilə fərqlənir?
7. İnkarlıq bildirən hansı qeyri-müəyyən əvəzlik quruluşca mürəkkəb deyil?
8. "Mən" və "biz" əvəzlikləri ilə isimlərin hallanması arasında hansı fərq var?
9. Hansı əvəzliklər bütün cümlə üzvləri rolunda ola bilir?
10. Hansı hallarda mübtəda rolunda çıxış edən "o" və "bu" əvəzliklərindən sonra vergül qoyulmur?
11. Hansı işarə əvəzliyi ismin xüsusiyyətlərini qəbul etmir (hallanmir, cəmlənmir)?
12. "Nadir yaxşı oxuyur" cümləsində hansı sözü işarə əvəzliyi ilə əvəz etmək olar?
13. Öz, hər, filan... Hansı əvəzlik bu sıranı tamamlayır?
14. Bir çox bayatılar hansı əvəzliklə başlanır?
15. Hansı hallarda "siz" əvəzliyi cümlənin ortasında böyük hərfə yazılır?
16. "Kim işi həvəssiz görürsə, deməli, o işi sevmir" cümləsində əvəzliyin hansı məna növləri işlənmişdir?
17. "Dövlətin ləyaqəti onu idarə edən şəxslərin ləyaqətindən asılıdır" cümləsindəki "onu" sözü əvəzliyin hansı məna növünə aiddir?
18. Hansı əvəzliklər zərfi əvəz edə bilir?

Test

1. Əvəzlik hansı nitq hissələrini əvəz edə bilmir?

- A) feli və zərfi
- B) Əvəzliyi
- C) Sayı
- D) Köməkçi nitq hissələrini
- E) Bütün əsas nitq hissələrini

2. Hansı əvəzliklər mənsubiyət şəkilçisi qəbul edərək işimləşir?

- A) O, bu, elə, hər
- B) Mən, biz, öz, kim isə, nə isə
- C) Elə, belə, bəzi, öz
- D) Sən, siz, kim, nə
- E) öz, həmin, kimsə.

3. "Qapını döyən kimdir?" cümləsindəki əvəzlik hansı məna növünə aiddir və hansı cümlə üzvü rolundadır?

- A) Qeyri-müəyyən əvəzlik xəbər rolundadır.
- B) Sual əvəzliyi tamamlıq rolundadır.
- C) Təyini əvəzlik təyin rolundadır.
- D) İşarə əvəzliyi xəbər rolundadır.
- E) Sual əvəzliyi xəbər rolundadır.

4. İşarə əvəzliklərindən hansıları həm də zərfi əvəz edə bilir?

- A) hamısı
- B) elə, belə
- C) o, bu
- D) belə, həmin
- E) heç biri

5. "Dünyada hər şeyin öz məqamı var" cümləsində əvəzliyin hansı məna növləri işlənmişdir?

- A) İşarə və təyini əvəzliklər
- B) şəxs və təyini əvəzliklər
- C) iki təyini əvəzlik
- D) qeyri-müəyyənlik bildirən və təyini əvəzliklər
- E) iki qeyri-müəyyənlik bildirən əvəzlik

Diqqət !

Hər bir insan ədəbi dilin normalarına uyğun gözəl və səlis danişmağı bacarmalıdır. Bu qabiliyyət insanın cəmiyyətdəki mövqeyinə, onun nüfuzuna böyük təsir göstərir. Səlis danişmaq üçün zəngin söz ehtiyatına malik olmalısınız. Bunun üçün isə çoxlu qiraət etmək və müzakirələrdə fəal olmaq lazımdır. Şifahi nitq zamanı aşağıdakı qaydalara riayət etməyə çalışın:

- Danışarkən səmimi və sərbəst olun. Əzbərlədiyinizi yox, düşündüyüünüüzü deməyə çalışın.
- Danışmağa başlamazdan əvvəl bildirmək istədiyiniz fikri beyninizdə yaxşı-yaxşı saf-çürük edin.
- Yüksək səslə və intonasiya ilə danışın. Mizildayan adamları heç kim ciddi qəbul etmir.
- Əl-qol hərəkətlərindən söz axtarmaq üçün deyil, nitqinizi qətiyyətlik vermək üçün istifadə edin.
- Dialekt sözlərdən, ləhcədən, "parazit" sözlərdən ("adı nədir...", "necə deyərlər..." və s.) uzaq olun.
- Auditoriya qarşısında çıxış etməyə hazırlaşırsınızsa, nitqinizi yazın və bir neçə dəfə güzgü qarşısında deyin.
- Müzakirələrdə çıxış edərkən həmsöhbətlərinizin fikirlərini özünüz üçün qeyd edin və onlara reaksiya verin.
- Mübahisə zamanı əsəblərinizi cilovlayın. Opponentinizi məntiq, ironiya və incə humorla "tərk-silah" etməyə çalışın.
- Mübahisə etdiyiniz adama düşmən kimi baxmayın. Onu başa düşməyə və öz arqumentlərinizi ona başa salmağa çalışın.
- Müraciət etdiyiniz adamın gözlərinə baxın. Onu adı ilə çağırın. Lazım gəldikdə "hörmətli" sözünü də işlədin.
- Heç vaxt mübahisəni şəxsi müstəviyə keçirməyin. Həmsöhbətinizin şəxsiyyətinə toxuna biləcək ifadələrdən çəkinin.
- Unutmayın ki, hər bir dialoqda əsas məqsəd qarşılaklı adamı inandırmaqdır, onu alçaltmaq deyil.

Hazırlıq

Aşağıdakı cümlələrdə buraxılmış səhvləri tapın və cümlələri redaktə edin.

- A. Camaat xəbəri eşidib meydana axışdır.
- B. İmtahan ərəfəsində hamı həyacan keçirirdi.
- C. Son illərdə elmin tərəqqisi surətli templə inkişaf edir.
- D. O, balaca korpusunu ehmalca çarpayıya qoydu.
- E. Tarixi abidələr - keçmişimizin yadigarlarıdırıllar.
- Ə. Hadisələr yavas-yavas son finala yaxınlaşırırdı.
- F. Bizim muraciətimiz hələ də cavabsız qalır.

Müvafiq hərfləri dairəyə almaqla səhvləri növlərinə görə qruplaşdırın.

Orfoqrafik səhvlər: A B C D E Ə F

Qrammatik səhvlər: A B C D E Ə F

Üslubi səhvlər: A B C D E Ə F

Sözlük

Opponent - müzakirə, debat, disput zamanı birinin fikrinə, mülahizəsinə etiraz edən, onu təkzib edən şəxs

Auditoriya - mühəzirə, nitq dinləyənlər, dinləyici qrup

Konvensiya - müəyyən məssələ ilə bağlı beynəlxalq müqavilə

YADDA SAXLA

Yazılı və şifahi nitq

Hər bir xalqın dili minilliklər boyu formalaşır, öz daxili imkanları və başqa dillərin hesabına zənginləşərək ən mürəkkəb fikirləri ifadə etməyə - nitq fəaliyyətinə imkan yaradır.

Nitq ünsiyyət deməkdir. İstənilən söz kiminsə eşitməsi və ya oxuması üçün deyilir və ya yazılır. Bu baxımdan nitq yazılı və şifahi formada ola bilər.

Yazılı nitq orfoqrafiya qaydalarına əsaslanır və burada dilin qrammatik qaydalarına ciddi riayət olunur.

Şifahi nitqdə isə orfoepiya (tələffüz) qaydalarına əməl etmək lazımdır. Deyilişi və yazılışı fərqlənən sözləri yazılılığı kimi tələffüz etmək heç də yüksək zövq və savad əlaməti deyil.

1. Mətnlə iş. Mətni oxuyun və tapşırıqları yerinə yetirin.

NATİQLİK MƏHARƏTİ HAQQINDA ("Qabusnamə"dən)

Bir dəfə xəlifə Harun ər-Rəşid yuxuda görür ki, bütün dişləri tökülüb. Səhəri yuxuyozanı çağırıb soruşur: "Bu yuxunun mənası nədir?" Yuxuyozan deyir: "Hökmdar sağ olsun, bütün qohum-əqrəban səndən qabaq oləcək". Harun ər-Rəşid keşikçilərinə üzünü tutub deyir: "Aparın bu yuxuyozana yüz çubuq vurun". Xəlifə əmr edir, başqa yuxuyozanı çağrırlar. Ona da yuxusunu danışır və bu yuxunu yozmayı əmr edir. Yuxuyozan deyir: "Bu yuxudan görünür ki, sən bütün qohum-əqrəbandan çox yaşayacaqsan". Harun ər-Rəşid bu yozmadan razi qalır və yuxuyozana yüz dinar mükafat verir.



- Mətni abzaslara bölün.
- Sizcə, nəyə görə hökmər birinci yuxuyozanı cəzalandırdı, ikincini isə mükafatlandırdı?

YADDA SAXLA Mətn anlayışı

Siz söz, cümlə kimi nitq vahidləri ilə tanışsınız. Bilirsiniz ki, söz məna, cümlə isə bitmiş fikir ifadə edir. Nitq vahidlərindən həcmə ən böyüyü isə mətnidir.

Mətn müəyyən mövzu və məzmunla bağlı olan cümlələr toplusudur. Cümlədə sözlərin ardıcılılığı vacib olduğu kimi, mətndə də cümlələrin, fikirlərin məntiqi ardıcılığı vacibdir.

Mövzu dedikdə mətndə açıqlanan əsas mətləb nəzərdə tutulur. Məsələn, yazdığınız inşa "Vətən" və ya "Ana" mövzusunda ola bilər. Məzmun isə mövzunu açıqlayan süjet xətti, şərhlər və təsvirlərdir.

Yazılı mətnin asan qavranılması üçün onu kiçik hissələrə - abzaslara bölgülər. Hər bir abzas məzmununa görə müəyyən dərəcədə bitkin cümlədən və ya cümlələrdən ibarət olur.

2. Aşağıda Mark Tvenin "Şahzadə və dilənci" əsərindən bir parça verilmişdir. Həmin parçanı oxuyun. Siz müəllifin yerinə olsaydınız, bu mətni necə tamamlayardınız?

Əsərin qəhrəmanı dilənci Tom Kenti təsadüfən kral sarayına düşür və şahzadə Eduardın xahişi ilə paltarını onunku ilə dəyişir. Tom və Eduard bir-birinə çox oxşadıqlarından keşikçilər şahzadəni dilənci bilib saraydan qovurlar, Tomu isə şahzadə kimi qəbul edirlər. Bir müddət keçir, Tom dilənci həyatını unudur və saray həyatına alışır. Günlərin bir günü o, saray əyanları ilə London küçələrində gəzintiyə çıxır...

Xalq "Eşq olsun! Eşq olsun!" deyə bağırırdı. Tom da cavab əvəzinə izdihamın içində ovuc-ovuc təzə parlaq pullar atırdı. Yalançı kralın yanaqları yanır, gözləri parlayırdı. O, özünü çox xoşbəxt hiss edir, mərasimdən zövq alındı. Ovcunu qaldırıb camaat üçün pul atmaq istədiyi vaxt birdən izdihamın içində gözünü ondan ayırmayan bir adam gördü. Tomun gözləri qaraldı, başı hərləndi, cəld əlinin dalı ilə gözlərini örtdü. O, öz anasını tanıdı. Onun bu hərəkətini görən qadın bir an içərisində camaatı və mühafizəçiləri yararaq Toma yanaşdı. Onun ayağından yapışib hönkür-hönkür ağlamağa:

- Balam, mənim əziz balam! - deyə ayağını öpməyə başladı.

Kral mühafizəçilərindən biri qadını söyə-söyə kənara çekdi və qüvvətlə izdihamın içində fırlatdı...



➤ Sizcə, Tom Kenti bu vəziyyətdə nə etməli idi? (Unutmayın ki, dilənci qadının oğlu olduğunu bürüzə versəydi, Tom saray əyanları yanında özünü ifşa etmiş olardı). Öz mətninizi hazırladıqdan sonra onu müəllif mətni ilə müqayisə edin. Mətnə ad qoyun.

3. Dərslikdəki "Ədəbiyyatımızın beşiyi" (səh. 48), "Xəttatlıq sənəti" (səh. 52), "Qədim kitab ustaları" (səh. 55), "Şeyx Səfi kitabxanası necə oğurlandı?" (səh. 64) mətnlərini bir daha oxuyun. Bu mətnlərdən və başqa mənbələrdən istifadə etməklə "Qədim əlyazma kitabları" mövzusunda inşa yazın.

4. Aşağıdakı cədvəlin hansı sütununda mətn verilib?
Fikrinizi əsaslandırın.

A	B
1992-ci ildən etibarən Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Rəhim kobudluq etdiyini başa düşüb öz hərəkətindən utandı. Çingiz Abdulayev detektiv janrında yazan ən məşhur yazıçılardan biridir. Elm və texnikanın inkişafına təkan verən ən böyük ixtiralardan biri təkərin ixtirası oldu. Göyçək Fatmanın ögey anası çox zalım idi, ona göz verib işiq vermirdi. İslam tarixində ilk xəlifə Əbübəkr olub.	Yaxın Şərqdə, eləcə də Azərbaycanda iki şəxsiyyətin adı ilə bağlı lətifələr çox məşhurdur. Onlardan biri ərəb xəlifəsi Harun-ər-Rəşidin qardaşı kimi qələmə verilən Bəhlul Danəndə, digəri isə Azərbaycanda molla, bir çox başqa ölkələrdə isə xacə və ya xoca titulu daşıyan Nəsrəddindir. Molla Nəsrəddinlə bağlı lətifələr nəinki Şərqdə, hətta Rusiyada və Avropana geniş yayılmış, bu lətifələr müxtəlif dillərdə dəfələrlə nəşr olunmuşdur.

YADDA SAXLA Nitqdə üslub anlayışı

Mətnə qoyulan əsas tələblərdən biri də onun vahid üsluba malik olmasıdır.

Üslub çox geniş anlayışdır. Bu sözdən yalnız dilçilikdə deyil, ədəbiyyatşunaslıqda (*yazıçı üslubu*), sənətşunaslıqda (*qotik üslub*), hətta məişətdə də (*geyim üslubu*) istifadə olunur. Geniş mənada üslub hər hansı bir fəaliyyət zamanı istifadə olunan vasitələrin, metodların, elementlərin toplusudur.

Nitqdə üslub anlayışı ilk növbədə dilin leksik, qrammatik (şifahi nitqdə - həmçinin orfoepik) xüsusiyyətləri ilə bağlıdır. Hər bir mətnin öz üslubu var. Eyni mövzuda olan mətnlər müxtəlif üslublarda yazılı bilər. Bu, həmin mətnin hansı məqsədlə yaradılmasından, kimə ünvanlanmasıdan və bir sıra başqa amillərdən asılıdır.

Ədəbi dilin aşağıdakı üslubları var:

1. Bədii üslub
2. Elmi üslub
3. Publisistik üslub
4. Rəsmi-əməli üslub
5. Məişət üslubu



Bədii üslubda obrazlı ifadələrdən, məcazdan, ümumiyyət-lə, bədii ifadə vasitələrindən geniş istifadə olunur.

Elmi üslubda yazılın mətnlərdə isə elmi terminlər çoxluq təşkil edir. Belə mətnlər faktların dəqiqliyi, fikirlərin məntiqi cəhətdən əsaslandırılması ilə fərqlənir.

Publisistik üslub daha çox kütləvi informasiya vasitələri-nə (mətbuat, televiziya, radio) xasdır. Oçerk və reportajlar bu üslubda yazılır. Qəzet, jurnal məqalələri “bədii-publisistik”, “elmi-publisistik” üslubda da ola bilər.

5. Aşağıdakı mətnlərin hər ikisində meymunlar haqqında danışılır. Mətnlərin üslubunu müəyyən edin və hər bir mətnin yuxarısındakı boş xanada yazın. Fikrinizi əsaslandırın.

<p>Balu Mauqlinin boynundan yapışib dizi üstünə qoydu, yumşaq yerinə yaxşı bir şapalaq ilişdi. Sonra acıqlı-acıqlı nərildədi:</p> <p>- Qulaq as mənə, insan balası! Meymunlar cengəllikdəki başqa heyvanlar kimi deyillər. Onlar qanun nədir, bilmirlər, onların başçısı olmur. Bu məxluqlar əllərinə nə düşdü yeyirlər, onun-bunun ağızını yamsılayırlar. Özleri də oğrudur, murdar və həyasız tayfadır. Cengəllikdə heç bir tayfa onlarla yaxınlaş etmir. Onlardan hər şey gözləmək olar. (R.Kiplinq)</p> 	 <p>Makakalar əntərlər yarımfəsiləsindən olan sarı-qonur rəngdə meymunlardır. Bədənlərinin uzunluğu 34-65 sm, çəkisi 3,5-dən 18 kq-dək olur. Makakaların 12 növü var. Onlardan 11-i Cənubi Asiyada, əsasən, Hindistan cengəlliklərində yayılmışdır. Bu meymunlar yerde, yaxud ağaçda yaşayır. Meyvə, kök, cavan yarpaq, həmçinin həşərat və onların sürfələri ilə qidalanır. Makakalar 3-4 yaşlarında cinsi yetkinliyə çatır, ildə bir dəfə balalayırlar.</p>
---	--

İdarə və təşkilatlarda tərtib edilən bir çox sənədlər, yazılmalar, elcə də dövlət qanunları, fərmanları, beynəlxalq müqavilələr, konvensiyalar və s. rəsmi-əməli üslubda yazılır. Bu sənədlərin standart forması olur.

ƏRİZƏ FORMASI

(Müəyyən xahiş və ya şikayətlə bağlı vəzifəli şəxslərə müraciət)

*... saylı məktəbin direktoru
cənab Nadir Əhmədova
həmin məktəbin 6^b sinfində
oxuyan Əhmədova Günelin
valideyni Cəmil Əhmədov
tərəfindən*

Müraciət olunan şəxsin vəzifəsi və adı vərəqin yuxarı sağ küncündə yazılır.

ƏRİZƏ

*Qızım Əhmədova Günel 2007-ci il 12-15
may tarixlərində Budapeştə keçiriləcək
bədii gimnastika üzrə beynəlxalq yarışlar-
da iştirak etmək hüququ qazanıb.*

*Bununla əlaqədar mayın 11-dən 16-a
qədər Güneli dərslərdən azad etməyinizi
xahiş ediram.*

Onun aşağısında müraciət edən şəxsin kimliyi bildirilir.

“Ərizə” sözü vərəqin mərkəz hissəsində yazılır.

Əvvəlcə problemin mahiyyəti açıqlanır.

Sonra xahiş bildirilir.

Cəmil Əhmədov

02.05.2007

Ərizənin sonunda imza qoyulur və tarix göstərilir.

Bir sıra təşkilatlar, ictimai birliklər öz etika kodeksini yaradırlar. Bu kodekslər həmin təşkilat üzvlərinin davranış qaydalarını müəyyən edir. Kodeksin üslubu qanun və konvensiyaların üslubuna yaxın olur.

6. Araşdırın. Beynəlxalq Uşaq Konvensiyasının mətnini oxuyun və onun üslubunu təhlil edin. Sonra öz sinfinizin etika kodeksini tərtib edin. Bu kodeks aşağıdakı məsələləri əhatə etməlidir:

1. Sinif şagirdlərinin hüquq və vəzifələri, bir-biri ilə münasibətləri.
2. Müəllim-şagird münasibətlərində hüquq və vəzifələr.
3. Siniflə məktəb müdürüyyəti arasındaki münasibətlərdə hüquq və vəzifələr.

1. Mətnlə iş. Məşhur Amerika yazıçısı, pedaqoqu və psixoloqu Deyl Karnegi (1888-1955) öz əsərlərində insanlarla münasibət qurmağın yollarından danışır. Onun fikrincə, söhbət zamanı insanlara təsir etmək üçün aşağıdakı qaydaları tətbiq etməyi bacarmalısan:

1. Müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvələrini üzə vurma.
2. Öz səhvini başa düşdükdə bunu səmimiyyətlə etiraf et.
3. Sakit tərzdə söhbət etməyə çalış.
4. Hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa çalış.
5. Qarşındakına danışmaq imkanı ver, tez-tez sözünü kəsmə.
6. Öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma.
7. Müsahibinin dəndlərinə şərik olmağa çalış.
8. Öz ehtiras və duyğularını nəzarət altında saxla.
9. Qarşındakının həm gözlərinə, həm düşüncələrinə nüfuz etməyə çalış.
10. Öz əsas fikrini hiss olunmadan müsahibinə təlqin etməyə çalış.

➤ Aşağıdakı fikirlər Deyl Karneginin hansı qaydaları üçün arqument rolunu oynayır? (Müvafiq sıra nömrəsini dairəyə alın)

- İnsan öz fikrini səsləndirə bilməyəndə, sözü ağızında qalanda əsəbileşməyə başlayır və bundan sonra onu heç nəyə inandırmaq olmur.

1 2 3 4 5 6 7 8 9 10

- Qəzəb, ehtiras, aşib-coşan hissler insana sakit düşünməyə, fikirlərini qurmağa və məntiqlə danışmağa mane olur.

1 2 3 4 5 6 7 8 9 10

- Hər bir insan başqa şəxs tərəfindən onu qayğıllandıran problemlərə qarşı diqqət gördükdə yumşalır və həmin adamın təsiri altına düşür.

1 2 3 4 5 6 7 8 9 10

- Söhbət zamanı biri öz səhv fikri üzərində israr etdikdə onun tərsliyi başqlarına da keçir.

1 2 3 4 5 6 7 8 9 10

- İnsan səhv edəndə əsəbileşir, başqları bu səhvi görəndə isə özündən çıxır.

1 2 3 4 5 6 7 8 9 10

➤ Birinci cümlədə altından xətt çəkilmiş sözlərin hamısı hansı şəkilçini qəbul edib?

➤ Altıncı cümlədə əvəzliyin mənaca hansı növləri işlənib?

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN VI SİNFİ ÜÇÜN AZƏRBAYCAN DİLİ PROQRAMI

Təhsil Nazirliyinin 09.10.2002-ci il tarixli 967 nömrəli əmri ilə
təsdiq edilmişdir.

Həftədə 4 saat hesabı ilə cəmi 128 saat

V sinifdə keçilmişlərin təkrarı (4 saat)

Qrammatika (3 saat)

Qrammatika haqqında ümumi məlumat. Qrammatika dilciliyin sözlərin dəyişməsi və əlaqələnməsi qaydalarından bəhs edən bir şöbəsi kimi. Qrammatikanın hissələri: morfologiya və sintaksis. Morfologiya haqqında ümumi məlumat. Morfologiya qrammatikanın sözlərin dəyişmə qaydalarından bəhs edən hissəsi kimi.

Nitq hissələri (4 saat)

Nitq hissələri anlayışı. Nitq hissələri dildə olan sözlərin qrupları kimi. Nitq hissələrinin bölgüsü: əsas nitq hissələri, köməkçi nitq hissələri, əsas nitq hissələrinin lügəvi mənali, köməkçi nitq hissələrinin isə lügəvi mənası olmayan sözlərdən ibarət olması. Əsas nitq hissələri: isim, sifət, say, əvəzlik, fel, zərf. Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida.

İSIM (28 SAAT)

İsim haqqında ümumi məlumat. İsim əsas nitq hissəsi kimi. İsimin qrammatik mənasi(əşya bildirməsi), cümlədə rolü.

İsimin quruluşca növləri: sadə isimlər, düzəltmə isimlər, mürəkkəb isimlər. Düzəltmə isimlərin əmələ gəlmə yolları: isim düzəldən şəkilçilər: -çı, -çi, -çu, -çü; -lıq, -lik, -luq, -lük; -ış, -iş, -uş, -üş; -ma, -mə; -iq, -ik, -uq, -ük; -stan, -yi, -ğı.

Mürəkkəb isimlər. Onların əmələ gəlmə yolları və yazılışı.

Ümumi və xüsusi isimlər. Ümumi isimlərin məna növləri. Xüsusi isimlərin orfoqrafiyası.

İsimin kəmiyyətə görə dəyişməsi. Kəmiyyət şəkilçiləri (-lar, -lər). Kəmiyyət şəkilçisi olmayan isimlər. Kəmiyyət şəkilçisi qəbul edən isimlər. Bu əsasda isimlərin tək və cəm olması: ev-evlər, dağ-dağlar. Xüsusi isimlərin cəmlənməsi və onların ilk hərflərinin böyük yazılması. Cəm şəkilçisi qəbul etmiş isimlərin tələffüzü.

İsimin mənsubiyyətə görə dəyişməsi. Mənsubiyyət şəkilçiləri. Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlərin şəxsə və kəmiyyətə görə dəyişməsi.

İsimin hallanması. İsimin halları: adlıq hal, yiyəlik hal, yönük hal, təsirlik hal, yerlik hal, çıxışlıq hal. Halların şəkilçiləri və sualları. Halların qrammatik mənaları. Yiyəlik və təsirlik halların şəkilçili və şəkilçisiz işlənməsi.

İsim bəhsü üzrə morfoloji təhlil.

Fənlərarası əlaqə: ədəbiyyat və incəsənət xadimləri, onların əsərlərinin adları (ədəbiyyat, musiqi, təsviri sənət), tarixi şəxsiyyətlər (tarix), coğrafi adlar (coğrafiya).

Şagirdlər bilməlidirlər:

- qrammatikanın dilçiliyin, sözlərin dəyişməsi və əlaqələnməsi qaydalarından bəhs edən bir şöbəsi olmasını;
- qrammatikanın morfologiya və sintaksis hissələrindən ibarət olmasını;
- nitq hissələri anlayışını;
- nitq hissələrinin bölgüsünü;
- əsas və köməkçi nitq hissələrinin fərqlərini;
- isim əsas nitq hissəsi kimi, ismin qrammatik mənasını, onun cümlədə rolunu;
- ismin quruluşca növlərini;
- düzəltmə isimlərin isim və digər nitq hissələrindən mələ gələ bilməsini;
- düzəltmə isimləri əmələ gətirən şəkilçiləri;
- mürekkeb isimlərin əmələ gəlməsini;
- mürəkkəb adların xüsusiyyətlərini, onların mürəkkəb isimlərdən fərqlərini;
- mürəkkəb adların yazılış qaydalarını;
- ümumi isimlərin məna növlərini;
- ümmum və xüsusi isimlərin fərqlərini;
- isimlərin tek və cəm olmasına, cəm şəkilçilərini;
- xüsusi isimlərin cəmlənə bilməsini və cəmlənmiş xüsusi isimlərin yazılışını;
- mənsubiyət şəkilçilərini, isimlərin mənsubiyət şəkilçisi qəbul edərək dəyişməsini;
- ismin hallarını, halların suallarını, morfoloji əlamətlərini;
- ismin bəhsü üzrə morfoloji təhlil qaydasını.

Şagirdlər bacarmalıdırlar:

- qrammatika anlayışının mahiyyətini şərh etməyi;
- morfologiya və sintaksis anlayışlarını fərqləndirməyi;
- nitq hissələri anlayışının mahiyyətini şərh etməyi;
- əsas və köməkçi nitq hissələrini müqayisə edərək fərqləndirməyi;
- mətnlərdəki isimlərə sual verməyi, onların morfoloji əlamətini göstərməyi;
- isimləri quruluşca növlərinə ayırmayı;
- qı⁴; -ğı⁴ və -stan şəkilçiləri ilə əmələ gələn düzəltmə isimləri düzgün yazmağı;
- mürəkkəb isimləri və mürekkeb adları fərqləndirməyi, onları düzgün yazmağı;
- ümmum və xüsusi isimləri fərqləndirməyi;
- ümumi isimlərin məna növlərinə görə müəyyənləşdirməyi;
- xüsusi isimləri düzgün yazmağı;
- cəm şəkilçisi qəbul etmiş bəzi isimləri düzgün tələffüz etməyi;
- isimləri mənsubiyətə görə dəyişməyi;
- isimləri hallandırmağı;
- yiyəlik və təsirlik halların müəyyənlilik və qeyri-müəyyənlilik bildirən formalarını ayırmayı, onları nitqdə düzgün işlətməyi;
- isimləri mənsubiyətə və hallara görə dəyişməsi ilə əlaqədar tələffüz qaydalarına düzgün əməl etməyi;
- isimləri morfoloji təhlil edə bilməyi;

- fikrin dəqiq ifadəsində və yersiz təkrarı aradan qaldırmaqdə sinonim isimlərdən istifadə etməyi.

SİFƏT (16 SAAT)

Sifət haqqında ümumi məlumat. Sifət əsas nitq hissəsi kimi. Sifətin qrammatik mənası, cümlədə əsas rolu. Sifətin məna növləri: rəng bildirənlər, dad bildirənlər, keyfiyyət bildirənlər, forma bildirənlər, böyükük bildirənlər, görkəm bildirənlər.

Sifətin quruluşca növləri: sade sifətlər, düzəltmə sifətlər, mürəkkəb sifətlər. Düzəltmə sifətlərin əmələ gəlməsi. İsimdən düzələn sifətlər, feldən düzələn sifətlər. Sifət düzəldən əsas şəkilçilər: a)-lı, -lı, -lu, -lü; -sız, -siz, -suz, -süz; -ı, -ı, -u, -ü; b) -ağan, -əyən; -ıq, -ık, -uq, -ük; -qan, -kən; -ğın; -gin, -ğin, -gün; -qın, -kin, -qun, -gün. Onların yazılışı və tələffüzü. Mürəkkəb sifətlərin əmələ gəlmə yolları və onların orfoqrafiyası.

Sifətin müqayisə dərəcələri. Sifətin adı dərəcəsi: qırmızı, qara. Sifətin azaltma dərəcəsi: qırmızımtıl, göyümtül. Sifətin çoxaltma dərəcəsi: qırpırmızı, qapqara. Dərəcələr üzrə dəyişə bilən sifətlər və dərəcələr üzrə dəyişə bilməyən sifətlər.

Sifət bəhsü üzrə morfoloji təhlil.

Fənlərarası əlaqə: şifahi xalq ədəbiyyatında epitetlər(ədəbiyyat); fikrin dəqiq ifadəsində sifətlərdən istifadə (coğrafiya, tarix, biologiya, musiqi, təsviri sənət).

Şagirdlər bilməlidirlər:

- əsas nitq hissəsi kimi sifətin qrammatik mənasını və cümlədəki rolunu;
- sifətin məna növlərini;
- sifətin quruluşca növlərini;
- düzəltmə sifətləri əmələ gətirən şəkilçiləri;
- mürəkkəb sifətlərin əmələ gəlmə yollarını;
- sifətin müqayisə dərəcələrini; azaltma və çoxaltma dərəcələrinin qrammatik əlamətlərini;
- dərəcələrin bütün sifətləri əhatə edə bilməməsini;
- sifət bəhsü üzrə morfoloji təhlil qaydasını.

Şagirdlər bacarmalıdırılar:

- mətnləki sifətlərə sual verməyi, onların morfoloji əlamətini göstərməyi;
- sifətin məna növlərinə görə təsnif etməyi;
- sifətin quruluşca növlərinə ayıra bilməyi;
- sifət şəkilçilərini düzgün tələffüz edə və yaza bilməyi;
- mürəkkəb sifətləri düzgün yaza bilməyi;
- mətnləki sifətlərin hansı dərəcədə işləndiyini müəyyən etməyi və sifətin dərəcələrinə aid nümunələr söyləməyi;
- sifətin müqayisə dərəcələrini əmələ gətirən vasitələrdən düzgün istifadə etməyi;
- sifətləri morfoloji təhlil etməyi.

SAY(10 SAAT)

Say haqqında ümumi məlumat. Say əsas nitq hissəsi kimi. Sayın qrammatik mənası. Onun cümlədə rolü.

Sayı quruluşca növləri. Sadə sayılar (beş, on, otuz, yüz), düzəltmə sayılar (beşinci, onuncu, otuzuncu, yüzüncü), mürəkkəb sayılar (üç-dörd, beş-altı).

Sayıların mənaca növləri: miqdar sayıları, sıra sayıları. Miqdar sayılarının növləri: müəyyən miqdar sayıları, qeyri-müəyyən miqdar sayıları.

Qeyri-müəyyən miqdar sayılarının ancaq sözlərə (hərflərlə) yazılıması. Müəyyən miqdar sayılarının sözlə (hərflərlə) və rəqəmlərlə yazılıması. Miqdar sayılarından sonra gələn isimlərin cəm şəkilçisi ilə işlənə bilməməsi.

Sıra sayıları. Onların müəyyən miqdar sayılarından düzəlməsi. Sıra sayılarının sözlərə (hərflərlə) yazılış qaydası: beşinci, ikinci. Sıra sayılarının rəqəmlə yazılıması: a) ərəb rəqəmləri ilə: 5-ci, 2-ci; b) romat rəqəmləri ilə: V, II.

Say bəhsini üzrə morfoloji təhlil.

Fənlərarası əlaqə: rəqəmlər və ədədlər, onların yazılışı (riyaziyyat, əmək hazırlığı); nitqdə rum rəqəmlərindən istifadə (tarix).

Şagirdlər bilməlidirlər:

- sayın tərifini və onun cümlədə rolunu;
- sayın quruluşca növlərini;
- sayın mənaca növlərini;
- miqdar sayılarının növlərini;
- miqdar sayılarından sonra gələn isimlərin cəm şəkilçisi ilə işlənə bilməməsini;
- qeyri-müəyyən miqdar sayılarının ancaq sözlərə yazılıması;
- sıra sayılarının müəyyən miqdar sayılarından düzəlməsini;
- sıra sayılarının sözlərə və rəqəmlərlə yazılımasını;
- say bəhsini üzrə morfoloji təhlil qaydalarını.

Şagirdlər bacarmalıdırılar:

- mətninəki sayılara sual verməyi, onların morfoloji əlamətini göstərməyi;
- sayıları tərkibində kəmiyyət ifadə edən sözlər işlənmiş başqa nitq hissələrindən (beşmərtəbəli, ikiəlli, beşillik və s.) fərqləndirməyi;
- sayıların məna növlərini müəyyənleşdirməyi;
- sayıları morfoloji təhlil etməyi;
- qrammatik xüsusiyyətlər baxımından sayı digər nitq hissələri ilə müqayisə etməyi və nəticə çıxarmağı.

ƏVƏZLİK(11 SAAT)

Əvəzlik haqqında ümumi məlumat. Əvəzlik əsas nitq hissəsi kimi. Əvəzliyin qrammatik xüsusiyyəti; ismi, sıfəti, sayı, qismən də zərfi əvəz etməsi. Onun cümlədə rolü.

Əvəzliyin növləri. Şəxs əvəzlikləri. Şəxs əvəzliklərinin şəxsə və kəmiyyətə görə növləri.

İşarə əvəzlikləri. “O” şəxs əvəzliyinin işaretə əvəzliyi yerində işlənməsi

halları. "Bu" işaretə əvəzliyinin şəxs əvəzliyi mövqeyində işlənməsi.

Qeyri-müəyyənlik bildirən əvəzliklər: kimsə, nəsə, biri, hərə, hamı, bəzi.

Sual əvəzlikləri: kim, nə, hara, necə, neçə, hansı, haçan.

Təyini əvəzliklər: hər, bütün, öz, filan.

İsmi əvəz edən əvəzliklərin isim kimi hallanması. İsmi əvəz edən bəzi əvəzliklərin hallanmasında fonetik fərqlər.

Əvəzlik üzrə morfoloji təhlil.

Fənlərarası əlaqə: əvəzliyin mənaca növləri, dildə işlənməsi, şeir və nəşr parçaları (ədəbiyyat).

Şagirdlər bilməlidirlər:

- əsas nitq hissəsi kimi, əvəzliyin mahiyyətini, qrammatik xüsusiyyətlərini;
- əvəzliyin növlərini;
- şəxs əvəzliklərinin şəxsə ve kəmiyyətə görə növlərini;
- "O" şəxs əvəzliyinin işarə əvəzliyi, "bu" işaretə əvəzliyinin şəxs əvəzliyi mövqeyində işlənməsi hallarını;
- qeyri-müəyyən əvəzliyinin xüsusiyyətlərini;
- sual əvəzliyinin xüsusiyyətlərini;
- təyini əvəzliyinin xüsusiyyətlərini;
- ismi əvəz edən əvəzliklərin isim kimi hallanmasını;
- əvəzlik üzrə morfoloji təhlil qaydasını.

Şagirdlər bacarmalıdırılar:

- mətndəki əvəzlikləri seçməyi;
- əvəzliyin mənaca növlərini bir-birindən fərqləndirməyi;
- əvəzliyin məna növlərdən düzgün istifadə etməyi;
- cümlədə "o", "bu" əvəzliklərindən sonra durğu işarələrindən düzgün istifadə etməyi;
- əvəzliklərlə bağlı özünün ve başqasının yazısında olan səhvleri düzəltməyi;
- ismi əvəz edən əvəzlikləri isim kimi hallandırmağı;
- əvəzlikləri morfoloji təhlil etməyi.

Rabitəli nitqin inkişafı (24 SAAT)

Mətn anlayışı (5 saat). Ayrı-ayrı mövzular üzrə yiğcam mətnlərin tərtib edilməsi. Mövzu və ona aid mətnin məzmunu arasında uyğunluq. Abzas anlayışı. Mətnin məzmunu üzrə plan tərtib etmək.

Nitqdə üslub anlayışı (17 saat). Nitqin üslubları. Bədii üslub-bədii dil. Ədəbiyyat fənni ilə əlaqədə izahı. Bədii üslubda yazılmış mətn nümunələrindən istifadə. Bədii üslubda sözlərin məcazi mənalarından istifadə. V sinifdə keçilmiş "leksika" bəhsində sözün məcazi mənası haqqında deyilənlərin təkrarı. Təsvir xarakterli ifadə və inşa nümunələri üzərində iş.

Elmi üslub. Elmi əsərlərin dili. Bu üslubun əsas xüsusiyyətləri. Sözlərin həqiqi mənalarından istifadə. Terminlərdən istifadə. Termin haqqında deyilənlərin təkrarı. Elmi üslubda inşa yazı (inşa yazının mövzusunun altinci

sinifdə keçilmiş dil və ədəbiyyat məsələlərinə aid olması məsləhətdir).

Rəsmi-əməli üslub. Bu üslubdan istifadə sahələri. Rəsmi-əməli üslub, üslubun xüsusi forması. Arayış, tərcümeyi-hal, teleqram, akt kimi sənədlərin tərtibi və onlar üzərində iş.

Yazılı və şifahi nitq. Dil və nitq anlayışı. Yazılı və şifahi nitqin ümumi və fərqli cəhətləri. Bu nitq formalarından istifadə məqamları. Şifahi nitqdə intonasiyanın rolü.

Fənlərarası əlaqə: Ədəbi əsərlərdə peyzaj və lövhə; ədəbi qəhrəmanın şifahi xarakteristikası; kiçikhəcmli bədii əsərlərə rəy (ədəbiyyat); elmi üslubda olan mətnlərin nəql edilməsi (tarix, coğrafiya, biologiya); riyazi mövzularda məlumat (riyaziyyat); interyer və peyzajı əks etdirən təsviri sənət əsərlərinin məzmunu və təsvir vasitələrindən şifahi istifadə etmək; adamların rəftarına, müsbət əməllərinə aid rəsm əsərlərinin məzmununu nəql etmək; rənglərin xüsusiyyətini danışmaq (təsviri sənət).

Şagirdlər bacarmalıdırılar:

Oxu üzrə:

- bədii və elmi-kütləvi üslubda olan mətni düzgün, ifadəli, şüurlu və sürətli oxumağı.

Mətnin təhlili üzrə:

- mətnin üslubunu (elmi və bədii) müəyyən etməyi; mətndə elmi üslub baxımından xarakterik olan dil vasitələrini tapmağı; bədii mətnlərdə ətraf mühitin vəziyyəti ni göstərən ifadələri seçməyi; mətnin ayrı-ayrı abzaslarında cümlələrin əlaqələnməsinin yol və vasitələrini müəyyən etməyi.

Mətnin tərtibi üzrə:

- təbiətin və hər hansı bir ərazinin təsvirinə dair bədii üslubda olan nəqli xarakterli mətnin məzmunu təfsilati ilə və yaxud seçmə yolla danışmağı, yazmağı, elmi üsluba aid müvafiq mətnin məzmununu nəql etməyi;

- şifahi və yazılı ifadə və inşa mətnləri qurmağı; inşaya material toplamağı (mövzunu nəzərə almaqla); hazır mətnin və öz ifadələrinin əsasında mürekkeb plan tutmağı; inşa üçün lazımlı dil vasitələrini seçib ayırmayı; cümlələri bir-birinə bağlayan əlaqə vasitələrini müəyyən etməyi; otağın, təbiətin təsvirinə dair inşa yazmağı, baxılmış şəkil haqqında danışmağı; insanların hərəketlərinin, əməllərinin müzakirəsinə həsr olunmuş mövzularda mühakimə xarakterli mətn qurmağı; ərizə, arayış, teleqram və akt yazmağı.

Mətnin təkmilləşdirilməsi üzrə:

- mətnin məzmununu, orada ifadə olunan fikrin məntiqini (şifahi və yazılı) təkmilləşdirməyi, xüsusən özünü doğrultmayan təkrarları tapmağı və mətndən çıxarmağı.

II ərzində keçilmişlərin təkrarı (6 saat).

Rafiq İsmayılov
Fazıl Ellazov

Azərbaycan dili
Ümumtəhsil məktəblərinin
6-ci sinfi üçün dərslik
Bakı, "Altun Kitab", 2011

Korrektor	<i>Pərvanə Allahverdiyeva</i>
Rəssam	<i>Elçin Cabbarov</i>
Bədii tərtibat	<i>Rafiq İsmayılov</i>

Nəşriyyatın ünvani:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi, 15A
Telefon: (+99412) 562 69 86; 562 69 88
www.altun-kitab.com

Çapa imzalanıb 15.07.2011. Kağız formatı 70x100 1/16.
Fiziki çap vərəqi 10,00, Tirajı 1000.

4.00 AZN



Dərslik

- Nəzəriyyə
- Çalışmalar
- Mətnlər



İş dəftəri

- Çalışmalar
- Krossvordlar
- Testlər